

Misirdin qikix

Israillarning Misirda tartkan azabliri

¹ Wə tewəndikilər Israil *bilən billə* Misiroqa baroqan oqullirining isimliri (ular hərkəysisi əz bala-qakılirini elip, Yaküp bilən billə Misiroqa baroqanidi): — □ ■ ² Rubən, Ximeon, Lawiy, Yəhuda, ³ Issakar, Zəbulun, Binyamin, ⁴ Dan, Naftali, Gad wə Axir. ⁵ Əmdi Yaküpning puxtidin boloquentar jəmiy bolup yətmix adəm idi. Bu wakitta Yusüp Misirda idi.■

⁶ Keyin Yusüp, uning barlıq kərindaxliri həmdə barlıq zamandaxliri elüp tüzidi. ⁷ Xundaktimu, Israillar kəp tuqulup, tez awup, intayın küqəydi; ular zeminoğa bir kəldi.■ ⁸ U wakitlarda Yusüpnı bilməydiqan yengi bir padixah Misirda təhtkə qıktı. □ ■ ⁹ U həlkigə: Mana, Israillarning həlkə bizdin ziyanə awup həmdə bizdinmu küqlinip kətti. ¹⁰ Əmdi biz ularoqa nisbətən akılanə ix tutaylı; bolmisa, ular tehimu awup ketidu, mubada urux partlap

□ **1:1 «Wə»** — «wə» degən bu sez «Misirdin qikix» degən kitabning «yaritilik» degən kitab bilən ziq baqlinxılıq ikənlikini kərsitudu. «Yar.» 50:26ni kerüng. **«Israil»** — okurmənlərning esidə barkı, Huda Yaküpning ismini «Israil»qə əzgərtkənidi («Yar.» 32:28, 35:10ni kerüng). ■ **1:1** Yar. 46:8; Mis. 6:14.

■ **1:5** Yar. 46:27; Qan. 10:22; Ros. 7:14. ■ **1:7** Qan. 26:5; Ros. 7:17 □ **1:8 «Yüsüpnı bilməydiqan yengi bir padixah»** — bəlkim «Hiksos Pirəwnlər» sulalisini aqḍurqan kixi «Akmos» (miladiyədin ilgiri 1570-1546-yillar) boluxi mumkin. ■ **1:8** Ros. 7:18

kęalsa, xundak boliduki, ular düxmənlirimiz tərəpkə etüp, bizgə hujum kılıp, yurttin qikip ketixi mumkin, — dedi. ■

11 Xuning bilən ular ularnı қattık əmgəklər bilən harlax üçün ix baxlırını təyinləp nazarətqilikkə koydi. Xuning bilən Israillar Pirəwn üçün Pitom bilən Raamsəs degən maddiy əxya saklaydioğan xəhərlərni yasap bərdi. □ **12** Lekin ularnı *kanqə* əzgənsəri, bular xunqə kəpiyip həmmə yərni қaplidi; buning bilən misirliklər Israillarqa əq bolup kətti. □ ■ **13** Xuning bilən misirliklər Israillarqa zulum kılıp, ularnı tehimu қattık ixlitip eoir ixlarqa saldı. **14** Misirliklər ularnı layqilik, hix-kesək kuyux wə etizlarning hərhil əmgəklirigə selip, ixning қattıklığı bilən ularning turmuxioğa қattık eoirqılıq saldı; ularnı nemə əmgəkkə salmisun, intayın japalıq idi.

15 Misir padixahı ikki ibraniy tuqut anisiqə sez kılıp (ularning birining ismi Xifrah, yənə birining ismi Puah idi):□

16 — silər қaqqanlıki ibraniy hotunlarnı tuqdursanglar, tuqkanda obdan қaranglar; bowak oqul bolsa, əltürüwetinglar; kız bolsa, tirik köyunglar, — dedi. □

17 Lekin tuqut anılırı Hudadin қorķup, Misirning padixahı ularqa eytkandək kilmay, bəlki oqul bowaklarnı tirik koydi.

■ **1:10** Ros. 7:19 □ **1:11** «Raamsəs» — baxka yərlərdə «Ramsəs» dəp atıldı. □ **1:12** «Israillarqa əq bolup kətti» — yəki «Israillar tüpəylidin azar yedi». ■ **1:12** Zəb. 105:24-25 □ **1:15** «Ibraniylar» — yəhudiylərni, yəni Israillarnı kərsitidü. □ **1:16** «tuqkanda obdan қaranglar» — Ibraniy tilida «toqut orundukında səpselip қaranglar».

18 Xunga Misirning padixahı tuqut anilirini qakırtıp ulardin: — Bu nemə қılqininglar?! Ooqul balilarnı nemixka tirik қoydunglar? — dəp soridi.

19 Tuqut aniliri Pirəwngə jawab berip: — Ibraniy ayallar misirlilik ayallaroqa ohximaydu. Ular küqlük, saqlam-timən bolqını üçün tuqut aniliri ularning қexiøa yetip baroqqa, өzliri tuqup bolidu, — dedi.

20 Nətijidə, Huda tuqut anilirioqa iltipat kərsətti; Israil həlkı dawamlık kəpiyip, tehimu küqəydi.

21 Xundak boldiki, tuqut aniliri Hudadin korkidiojan ihlasmən bolqanlıki üçün Huda ularni aililik boluxka tuyəssər ķildi.

22 Buning bilən Pirəwn barlıq puhralirioqa: — Israillardın yengi tuqululqan ooqul balilarning həmmisini dəryaoqa taxlanglar, lekin kız balilarning həmmisini tirik қaldurunglar, dəp əmr ķildi. □ ■

□ **1:22 «dərya»** — məzkur kitabta «dərya» pakət Nil dəryasını kərsitudu. Misirda heqkandaq baxqa qong dərya yok. Bügüngə kədər Misirlıklär «dərya» desə, pakət Nil dəryasınıla kərsitudu. Muxu wəkələr yüz bərgən zamanlarda Misirlıklär yənə Nil dəryasını «əz ilahlimizdin biri» dəp hesablap uningoqa qoşunattı. ■ **1:22** Ros. 7:19



Misir imperiyəsi

2

Musaning dunyaoja kelxi

¹ Lawiyning jəmətidin bolqan bir kixi berip, Lawiyning nəslidin bolqan bir kızni hotunlukğa aldi. ■ ² Bu ayal həmilidar bolup, bir oqul tuəldi. Ana uning qiraylıq ikənlikini kərüp, uni üq ay yoxurup saklıdi. ■ ³ Uni yənə yoxuruxkə amalsız қaloqanda, komuxtın bir sewət yasap, uningoja yaryelim wə mom suwap, balını iqigə selip, dəryanıng қiroqıkidiki komuxluk arisiqə

■ 2:1 Mis. 6:20; Qel. 26:59 ■ 2:2 1Tar. 23:13; Ros. 7:20; Ibr. 11:23

köyup köydi. □ 4 Andin balining hədisi uningoşa nemə bolarkin dəp yıraktin կarap turdi. 5 U waqtta Pirəwnning kizi suşa qəmüləgili dərya tərəpkə kəldi; uning qəriliri dərya boyida aylınip yürdi. Pirəwnning kizi կomuxlukning arisida turqan sewətni kərüp, has qərisini uni elip qıqxıka əwətti. □ ■ 6 U sewətni ekip կariwididi, mana, bir oğul balini kərdi wə u bala yiqlap kətti. Məlikə uningoşa iq aqritip: — Bu xübhisizki ibraniylarning baliliridin biri ikən, dedi.

7 U qaçıda balining hədisi Pirəwnning kizidin: — Mən berip, sili üçün balini emitip bakıdiqan bir ibraniy inik ana tepip keləymu? — dəp soridi.

8 Pirəwnning kizi uningoşa: — Baroqın, dedi. Kız berip bowakning anisini qaķirip kəldi.

9 Pirəwnning kizi uningoşa: — Bu balini elip ketip mən üçün emitip beküp bər; həkkinqni berimən, dedi. Xuning bilən ayal balini elip ketip, uni emitip bakdı.

10 Bala qong bolqanda uni Pirəwnning kizining կexioşa elip bardı; u uningoşa oğul boldı. U: «Mən uni sudin qıķırıwalıqan» dəp uningoşa

□ 2:3 «**sewət**» — ibraniy tilida «sanduq» — bu söz «Yar.» 6:14də Nuh pəyoqəmbər yasiqan «kemə»nimə bildürdü. **«dəryanıng қiroqıkdiki կomuxluk arisioşa köyup köydi»** — misirliliklər Nil dəryasını ilah dəp կarıqaqça, misirlilik ayal larning Nil dəryasında daim yuyunux aditi bar idi. Xübhisizki, Musanıng anisining xundak kılıxi misirlilik bir ayalning uni tepiwelip, uningoşa rəhim kılıp bekıwalsun, degənni məksət kılqanıdi. □ 2:5 «**sewətni**» — ibraniy tilida «sandukni». 3-ayəttiki izahatni kərüng. ■ 2:5 Ros. 7:21; Ibr. 11:23

Musa degən isimni қойди. □

*Musaning Israilni kutkuzmaqqi boluxi wə
Midiyan dəlitigə keletalip ketixkə majbur boluxi*

11 Musa qong bolqandın keyinkı künlərdə xundak boldiki, u əz ķerindaxlirining yenioqa bardı wə ularning eçir əmgəkkə seliniwatqanlığını əz kezi bilən kərdi. Arida, bir misirlikning ibraniy ķerindaxliridin birini uruwatqanlığını kərdi. ■

12 U tət ətrapişa ķarap, adəm yoklukını kərüp, həlikə misirlikni urup əltürüp, ķumoqa kəmüp yoxurup қoydi. **13** Ətisi u yənə qikip ķariwidi, mana ikki ibraniy bir-biri bilən soķuxuwatattı; u yolsızlık ķiliwatqan kixigə: — Əz ķerindixingni nemixka urisən? — dedi.

14 Həlikə kixi jawab berip: — Kim seni bizgə hakim wə sorakqi kılıp қoydi? Həlikə misirlikni əltürginingdək menimu əltürməkqimüsən? — dedi.

Musa bu gəpni anglap korkup əz iqidə: «Mən kılqan ix jəzmən axkara bolup կaptu!» dəp oylidi. ■

15 Pirəwn həm bu ixtin həwər tepip, Musani əltürməkqi boldi; lekin Musa Pirəwnning aldidin keletalip, Midiyan zemini oqa berip

□ **2:10** «**Musa**» — ibraniy tilida «Musa» degən səz «tartip qikirix» degən səz bilən ahangdaxtur; ķədimki Misir tilida «suning balisi» degən mənidə boluxi mümkün. Ahirida Musanıg xərəplik burqi Israilni «su (yəni, Kızıl Dengiz)» din yaki su arkılığ kutkuzup qikirixtin ibarət bolidu. Okurmənlər diqqət kilsə, Pirəwnlərning isimlirining kəpinqə «mos» yaki «mosis» degən қoxumqə bilən ahirlaxığını baykıyalaydu. ■ **2:11** Ros. 7:23; Ibr. 11:24,25 ■ **2:14** Ros. 7:27

olturaklaxti. Bir küni, u կuduқнинг yeniօla kelip olturdi. ■ ¹⁶ Midiyanning kahinining yəttə kizi bar idi; ular kelip, atisining կոյlirini suօqirixka su tartip okurlaroqa կuyup tolduruxka baxlidi. ¹⁷ U wakitta *yərlilik* padiqilar kelip, ularni həydidi, Musa կopup kızlaroqa yardəm berip, կoylirini suօqirixip bərdi.

¹⁸ Ular atisi Reuəlning կexioqa yenip kəlgəndə, ulardin: — Nemixka bugün xunqə tez yenip kəldinglar? — dəp soridi.

¹⁹ Ular jawab berip: — Bir misirlik adəm bizni padiqilararning կolidin կutkuzdi həmdə biz üçün su tartip, կoy padimizni suօqiripmu bərdi! — dedi.

²⁰ U kızlirioqa: — Undakta u kixi hazır nədə?! Uni nemixka sirtta taxlap kəldinglar? Uni tamakka qakiringlar, — dedi.

²¹ Musa u kixi bilən billə turuxka mağul boldi. U kizi Zipporahni uningoqa hotunlukka bərdi.

²² U ayal uningoqa bir oqul tuçup bərdi; Musa «Mən yakə yurtta musapirdurmən» dəp, uning ismini Gərxom dəp կoydi. □ ■

²³ Nuroqun kūnlər ətüp, Misirning padixahı əldi. Israillar əz կulluk һaliti tüpəylidin ah-zar urup, nalə-pəryad kətürdi; կulluktin bolqan pəryadi Hudaning huzurioqa berip yətti. ²⁴ Huda ularning ah-zarlırını anglap, Өzining İbrahim bilən, Ishak bilən wə Yakup bilən tüzgən əhdisini esigə

■ **2:15** Ros. 7:29 □ **2:22 «Gərxom»** — muxu isim «yakə yurtluk» degən söz bilən aħangdax. Musaning tunji balisioqa bu isimni կoyuxi bəlkim Huda uningoqa tapxurmakçı bolqan hizmət orning xu yerdə əməslikini bildürүx üçün boluxi mumkin. ■ **2:22** Mis. 18:2, 3

aldi. ■ 25 Xuning bilən Huda Israillarning häl-əhwalini kərdi wə Huda ularoqa kəngül bəldi.

3

Hudaning Musani qakirixi

1 Musa bolsa keynatisi Midiyanning kahini Yətroning köy padisini bağatti. U köylarni baxlap qəlning əng qetigə Hudaning teoqi, yəni Hərəb teoqining baqırıqə kəldi. □ 2 Xu yərdə bir azoqanlıktın ərləp qıkıwatkan ot yalkuni iqidin Pərwərdigarning Pərixtisi uningoqa kəründi. Mana, azoqanlıq otta kəyüwatkan bolsimu, lekin azoqan əzi kəyüp kətmigənidi. □ 3 Musa: — Mən berip, bu ajayip mənzirini kərüp bağay; azoqanlıq nemixkə kəyüp kətməydiqandu? — dəp oylidi.

4 Pərwərdigar uning buni kərgili yoldin qətnəp *azoqanlık* kəlgini kərdi; Huda azoqanlıq iqidin uni: — Musa! Musa! — dəp qakirdi. U: Mana mən! — dəp jawab bərdi. □

-
- 2:24 Yar. 15:14 □ 3:1 «**Yətro**» — Reuəlning yənə bir ismi. Bəzidə «Yətər» dəpmu yezilidu. «**U köylarni baxlap...**» — Ottura Xərkətə padıqlar adəttə köylirini baxlap ularning aldida mangidu. «**Hərəb**» — Sinay teoqining yənə bir nami. □ 3:2 «**Pərwərdigarning Pərixtisi**» — Təwrat dəwridə intayin alahıdə bir xəhs idi. Bəzi ixlarda u Hudaning ornida kərünətti. «Təbirlər» həm «Koxumqə səz»imiznimu kərüng. □ 3:4 «**Musa, Musa**» — adəmning ismini ikki ketim qakirix — Hudaning uningoqa bolqan qongqur mehîr-muhəbbitini wə əzигə tolimu əziz ikənlilikini kərsitudu.

5 U uningqa: — Bu yərgə yekin kəlmə; putlir-
ingdin kəxingni saloqin; qünki sən turoqan bu
yər mukəddəs jaydur. □ ■ **6** Mən atangning
Hudasi, İbrahimning Hudasi, İshakning Hudasi
wə Yakupning Hudasidurmən, — dedi.

Buni anglap Musa Hudaşa karaxtin қorkup,
yüzini etiwaldi.■

7 Pərwərdigar uningqa mundak dedi: —
Bərhək, Mən Misirda turuwatkan կowmimning
tartıwatkan azab-okubətlirini kərdüm,
nazarətqılerning ularni *harlawatkanlıigidin*
ķiloqan pəryadını anglidim; qünki Mən ularning
dərdlirini bilimən. ■ **8** Xunga Mən ularni
misirliklarning қolidin կutkuzup, xu zemindin
qikirip, yahxi həm kəng bir zeminoqa, süt
bilən həsəl ekip turidioqan bir zeminoqa, yəni
Kanaaniy, Hittiy, Amoriy, Pərizziy, Hiyiylar wə
Yəbusiylarning yurtiqa elip berixka qüxtüm.

9 Mana əmdi Israillarning nalə-pəryadi Manga
yətti, misirliklarning ularqa կandak zulum
ķiloqanlıkinimu kərdüm. **10** Əmdi sən kəl, Mən
seni həlkim Israillarni Misirdin elip qikirix üçün
Pirəwnning aldioqa əwətimən, — dedi.■

11 Lekin Musa Hudaşa: — Mən kim idim,
Pirəwnning aldioqa berip Israillarni Misirdin
qikiraliqdək? — dedi.

12 U jawab berip: — Bərhək, Mən sən bilən billə

□ **3:5 «Mukəddəs jay»** — «Mukəddəs Kitab»ta, «mukəddəs»
degən söz «Hudaşa məhsus ataloqan», «Hudaning ixlitixigə
məhsus ayrıloqan», «Hudaşila mənsup» degəndək mənidə
ixlitilidi. ■ **3:5** Yə. 5:15 ■ **3:6** Mat. 22:32; Mar. 12:26;
Luka 20:37; Ros. 7:32 ■ **3:7** Ros. 7:34 ■ **3:10** Zəb. 105:26;
Hox. 12:14; Mik. 6:4; Ros. 7:35

bolimən; sən կowmni Misirdin elip qikqandin keyin bu taqda Hudaqa ibadət կilisilər; bu ix mana өzünggə Mening seni əwətkinimning ispat-bəlgisi bolidu, — dedi. □ ■

13 Xuning bilən Musa Hudaqa: — Mən Israillarning կexioqa berip ularqa: «Atabowiliringlarning Hudasi meni կexinglarqa əwətti» desəm, ular məndin: «Uning nami nemə?» — dəp sorisa, ularqa nemə dəp jawab berimən? — dedi.

14 Huda Musaqa: — Mən «Əzəldin bar Boloquqi»durmən — dedi.

Andin U: — Berip, Israillarqa: ««Əzəldin bar Boloquqi» meni կexinglarqa əwətti» dəp eytkin, dedi. □

15 Huda Musaqa yənə: — Israillarqa: — «Atabowiliringlarning Hudasi, İbrahimning Hudasi, Ishakning Hudasi wə Yaküpning Hudasi bolqan «Yahwəh» meni կexinglarqa əwətti; U: *Yahwəh degən* bu nam əbədgiqə Mening namim bolidu, dəwrdin-dəwrgiqə Mən xu nam bilən əskə elin-

□ **3:12** «**sən կowmni Misirdin elip qikqandin keyin bu taqda Hudaqa ibadət կilisilər; bu ix mana өzünggə Mening seni əwətkinimning ispat-bəlgisi bolidu**» — kizik ix xuki, Huda Musaqa kərsətməkqı bolqan ispat-bəlgə u Hudanıng əmrigə itaət կilip, uzun wakit etkəndin keyin andin kərülüidu; demək, Musanıng iman-etikədi xuning bilən sinilidu. ■ **3:12**

Yə. 1:5 □ **3:14** «**Mən «Əzəldin bar Boloquqi»durmən**» — yaki «Mən əslı Əzümdurmən» yaki «Həmixə barnıng Əzi Məndurmən». Bu nam (ibraniy tilida «Yahwəh»), xübhisizki, Hudanıng həq əzgərməydiqanlıkı, unıng hərdaim «wakittin sırt»ta turuwatqanlıkı, etmüx, hazır yaki kəlgüsü wakıtlar bilən qəklənməydiqanlığını kərsitip təkitləydy. Adəttə tərjimimizdə bu nam «Pərwərdigar» dəp tərjimə կilinidu.

imən, dəydu» — degin.□

16 — Berip, Israilning aksakallirini yioqip ularoqa: — «Ata-bowliringlarning Hudasi, yəni İbrahim, Ishak wə Yakupning Hudasi boləqan Pərwərdigar manga kərünüp: — Mən silərni yoklap kəldim, Misirda silərgə қandaқ muamilə қılıniwatqanlığını kerdüm; □ **17** xuning üçün səzüm xudurki, Mən silərni Misirning zulumidin qikirip, Kanaaniylar, Hittiyalar, Amoriylar, Pərizziylər, Hıwiylar wə Yəbusiyarlarning zemini, yəni süt bilən həsəl ekip turidioqan zeminoqa elip barımən, dedi, — degin, dedi.

18 — Xuning bilən ular sening səzünggə կulaқ salıdioqan bolidu. U wakitta sən, əzüng wə Israilning aksakalliri bilən birgə Misir padixahının aldiqə berip, uningə: «İbraniylarning Hudasi Pərwərdigar biz bilən kərüxti. Əmdi sizdin etünimizki, bizgə üq künlük yolni besip, qəlgə berip, Hudayımız Pərwərdigarə qurbanlık қılıxka ijazət bərgəysiz» — dənglar.

19 Lekin Misir padixahının hətta կudrətlik bir қolning astida turupmu, silərni yənilə қoyup bərməydiqinini bilimən. **20** Xunga қolumni uzitip, misirliliklarnı Mən əz zemini iqidə kərsətməkqi boləqan hərhil karamət-məjizilirim bilən urimən; andin *Pirəwn* silərni қoyup beridu.

21 Bu կowmni misirliliklarning aldida iltipat

□ **3:15 «Yaḥwəh»** — daim tərjimimizdə «Pərwərdigar» degən nam bilən tiləqə elinidu. U toqruluk 3:14tiki izahatni körüng.

□ **3:16 «Yoklax»** — bu peil Huda bilən munasiwətlik ixlitilgən bolsa, oqəmhorluk қılıx, insanning һalidin həwər elixni əz iqigə alidu.

tapturimən wə xuning bilən xundak boliduki, silər xu yərdin qikqininglarda, ķuruķ kol qikmaysilər. ²² Bəlki hərbir ayal kixi əz ķoxnisidin wə əz eyidə olturuxluk yat ayaldın kümük zinnət buyumlırı, altun zinnət buyumlırı wə kiyim-keqəklərni tələp kılıdu. Bu nərsilərni oqul-ķizliringlarqa takaysilər, kiydürisilər; xu tərikidə misirliklardin olja aloqan bolisilər, — dedi. ■

4

Hudaning Musaoqa alahidə iktidar ata kılıxi

¹ Musa jawab berip: — Mana, ular manga ixənməy turup, səzümgə կulak salmaydu, bəlki: «Pərwərdigar sanga kərünmidi», deyixi mumkin, dedi.

² Pərwərdigar uningoqa: — Қolungdiki bu nemə? — dəp soridi.

U: — Bu bir һasa, dəp jawab bərdi.

³ U: — Uni yərgə taxla, dedi. Uni yərgə taxliwidi, u bir yilanoqa aylandı; Musa uning aldidin қaqtı.

⁴ Andin Pərwərdigar Musaoqa: — Қolungni uzitip, uni կuyrukjidan tut, dewidi, u қolini uzitip, uni tutti. U yənə uning kolida һasiqa aylandı.

⁵ *Pərwərdigar yənə:* — Buning bilən ular atabowilirining Hudasi, yəni İbrahimning Hudasi, Ishakning Hudasi wə Yakupning Hudasi boləqan Pərwərdigarning sanga kərünginigə ixinidu, — dedi.

6 Pərwərdigar uningoqa yənə: — Қolungni қoynungoqa saloqin, dewidi, u қolini қoynioqa selip qıķırıwidi, mana, қoli pesə-mahaw kesiligə giriptar bolup қardək akırıp kətti.

7 Andin uningoqa: — Қolungni yənə қoynungoqa saloqin, dewidi, қolini қoynioqa saldi. Uni yənə қoynidin qıķırıwidi, mana, өz əksigə kelip ətlirining baxka yərliridək boldi.

8 Pərwərdigar yənə: — Xundak boliduki, əgər ular sanga ixənməy, aldinkı məjizilik alamətkə kəngülximisə, ular ikkinqi məjizilik alamətkə ixinidu. □ **9** Həlbuki, ular bu ikki məjizigə yənilə ixənmisə wə ya səzünggə կulaқ salmisa, undakta sən *Nil* dəryasining süyidin elip, қuruk yərgə təkkin. Xuning bilən sən dəryadin aloğan su қuruk yər üstidə қanoqa aylinidu, dedi.■

10 Andin Musa Pərwərdigarоqa: — Əy Igəm, mən əslidinla gəpkə usta əməstim, sən қulungoqa səz қılqalandın keyinmu yənilə xundak; qünki mən aqzim kalwa wə tilim eçir adəmmən, — dedi.

11 Pərwərdigar uningoqa: — Kim insanoqa eçiz bərgən? Kim adəmni gaqa yaki gas, kərgüqi yaki kor қılqan? Xundak қılquqi Mən Pərwərdigar əməsmu? **12** Əmdi sən baroqin, Mən Əzüm sening aqzing bilən billə bolimən, nemə səzləydiqiningni sanga əgitip turimən, — dedi.■

13 Lekin u: — Əy Igəm! Səndin etünüp қalay, Sən *bu ixka* halıqan *baxka* birsini əwətip, xuning

□ **4:8** «**Aldinkı məjizilik alamətkə kəngülximisə, ular ikkinqi məjizilik alamətkə ixinidu**» —Ibraniy tilida «aldinkı məjizilik alamətning gepigə կulaք salmisa, ular ikkinqi məjizilik alamətning gepigə ixinidu». ■ **4:9** Mis. 7:19 ■ **4:12** Mat. 10:19; Mar. 13:11; Luká 12:12

қоли билən қılqın! — dedi.

¹⁴ Buni anglap Pərwərdigarning oqəzipi Musaqa tutixip: — Lawiylardın bolqan akang Ҳарун bar əməsmu? Uning gəpni obdan қılalaydioqinini bilimən. Mana, u əmdi sening aldingoqa qıkıxka allıqəqan yoloqa qıkıt; u seni kərsə, kengli tolimu hux bolidu. ¹⁵ Əmdi dəydioqan gəplərni uningoqa eyt; Mən Өzüm sening aqzing bilən billə wə uning aqzi bilən billə bolimən, nemə қılıx kerəklikinglarnı silərgə əgitimən. □ ■

¹⁶ Ҳарun sening ornungda həlkə səzləydu; xundak boliduki, u sanga eoziz bolidu, sən uningoqa Hudadək bolisən. ¹⁷ Bu һasini қolungoqa elip, uning bilən xu məjizilik alamətlərni kərsitisən, — dedi.

Musaning Misiroqa kaytixi

¹⁸ Xuning bilən Musa keynatisi Yətroning қexioqa yenip berip, uningoqa: — Manga ijazət bərgəyla, Misirdiki կerindaxlirimning қexioqa baray, ular һayatmu, əməsmu kərüp keləy, dedi. Yətro Musaqa: — Aman-esən berip kəlgin, — dedi.

¹⁹ Musa tehi Midiyandiki waqtida, Pərwərdigar uningoqa yənə: — Misiroqa yenip baroqın! Qünki sening jeningni istigən kixilər əlüp kətti, — dedi.

²⁰ Xuning bilən Musa ayali wə oqullirini elip, ularnı bir exəkkə mindürüp, Misir zeminoqa berixka yoloqa qıkıt. Mangojanda Musa Hudanıng һasisini aloqaq kətti.

□ **4:15 «Əmdi dəydioqan gəplərni uningoqa eyt»** — ibraniy tilida «uningoqa gəp kılıp aqzioqa dəydioqan səzlərni saloqın».

■ **4:15 Mis. 7:2**

21 Pərwərdigar Musaqa: — Misiroqa yenip baroqiningda sən agaḥ bol, Mən қolungoqa tapxuroqan barlıq karamətlərni Pirəwnnning aldida kərsətkin. Lekin Mən uning kenglini həlkni կoyup bərmigüdək қattık қılımən.

22 Sən Pirəwngə: — «Pərwərdigar mundak dəydu: — Israil Mening oqlum, Mening tunji oqlum bolidu. **23** Xuning üçün Mən sanga: Oqlumni Өzümgə ibadət қılıxka կoyup bər, dedim. Uningoqa yol կoyuxni rət қılıdiqan bolsang, sening tunji oqlungni əltürimən» — degin, — dedi.□

24 Əmma Musa səpər կilip bir կonalıqoqa kəlgəndə, Pərwərdigar uningoqa uqrap, uni əltürüwətməkqi boldi. **25** Xuning bilən Zipporah, bir qaқmak texini elip, oqlining hətnilikini kesip, uni erining ayioqıqa taxlap: — Sən dərwəkə aldimda կan təkər ər ikənsən! — dedi.□

26 Xuning bilən Pərwərdigar uni կoyup bərdi (bu qaqında Zipporah uningoqa: «Sən dərwəkə aldimda կan təkər bir ər ikənsən!» — dedi. Bu sözini u hətnə tüpəylidin eytti).□

27 Pərwərdigar Hərunoqa: — Sən qel-

- **4:23 «Oqlumni Өzümgə ibadət қılıxka կoyup bər, dedim. Uningoqa yol կoyuxni rət қılıdiqan bolsang, sening tunji oqlungni əltürimən»** — yaki «Oqlumni Өzümgə ibadət қılıxka կoyup bərgin degən bolsammu, sən uni կoyup bərmiding. Bu səwəbtin Mən əmdi sening tunji oqlungni əltürimən». □ **4:25 «hətnilikini... ayioqıqa taxlap»** — yaki «hətnilikini... ayioqıqa təgküzüp». **«Sən dərwəkə aldimda կan təkər ər ikənsən!»** — Zipporahning bu sözü wə bu sirlək wəkə toqluluq «köxumqə söz»imizdə azraq tohilimiz.
- **4:26 «hətnə tüpəylidin»** — muxu yerdə ibraniy tilida «hətnə» keplük xəklidə — «hətnilər».

bayawanoqa berip, Musa bilən kərüxkin, dewidi, u berip Hudanıng teoğıda uning bilən uqrixıp, uni səydi.

²⁸ Musa eżini əwətkən Pərwərdigarning həmmə sezliri bilən kılıxkə buyruqan barlıq məjizilik alamətlərni Əharun oqa dəp bərdi. ²⁹ Andin Musa bilən Əharun berip, Israillarning barlıq akşakallırını yioqdi. ³⁰ Əharun Pərwərdigarning Musa oqa eytqan həmmə sezlirini bayan kıldı wə həlkning kəz aldida xu məjizilik alamətlərni kərsətti. ³¹ Buni kərüp, həlk ixəndi; Pərwərdigarning Israillarnı yoklap, ular uqrioqan harliklarnı kərgənlikini anglioqan һaman, baxlırını egip səjdə kılıxtı.

5

Musa wə Əharunning Pirəwn bilən kərüxüxi

¹ Andin Musa bilən Əharun Pirəwnning aldiqa berip, uningoqa: — Israelning Hudasi Pərwərdigar sanga: — «Ularning berip qəldə Manga ibadət kılıp, həyt ətküzüxicə կowmimoqa yol կoysun» dəydu, — dedi.

² Lekin Pirəwn jawab berip: — Uning səzигə külak selip, meni Israel oqa yol կoyqazidioqan կandaq Pərwərdigar ikən u? Mən u Pərwərdigarnı tonumaymən həm Israel oqimu yol կoymaymən, dedi.■

³ Ular səz kılıp: — Ibraniylarning Hudasi biz bilən kərüxti. Xunga ətünimizki, bizgə

Pərwərdigar Hudayimizə qurbanlıq sunux üçün bizgə qəlgə berixkə üq künlük yoloqa ruhsət bərgəysiz. Bolmisa, U bizni waba yaki kılıq bilən uruxi mumkin, — dedi.■

⁴ Lekin Misirning padixağı ularoqa jawab berip: — Əy Musa wə Ərəfin, nemixkə ikkinglər həlkni ixliridin tohtitip köyməkqi bolisilər? Berip əz əpkixinglarnı kətürünglər! — dedi.

⁵ Pirəwn yənə: — Mana, həlk yurtta ziyadə awup kətti. Silər bolsanglar, ularnı əpkəxliridin halas kılmağqisilər, dedi.

⁶ Xu küni Pirəwn nazarətqilərgə wə nazarətqilərning kol astidiki ix baxlırioqa buyruk qüxürüp: —

⁷ Həzirdin baxlap həlkə ilgirikidək kesək kuyuxkə saman bərmənglər! Ular samanni əzləri yioşsun. ⁸ Lekin ilgiri ənqılık kesək kuyup kəlgən bolsa, həlihəm kəm kilmay xunqılık kesək kuydurunglar; qünki ular hərunlixip: «Hudayimizə qurbanlıq ətküzüxkə bizni baroqili koy» dəp oqəlwə kilixiwatidu. ⁹ Əmdi ularnı əz ixişa toluk bənd bolup, yaloqan-yawidaq gəplərgə կulaq salmaslıqı üqün, bu adəmlərning üstigə tehimu eçir əmgəklərni yüklənglər, — dedi.

¹⁰ Xuning bilən həlkning üstidiki nazarətqilər bilən ix baxlıri qıkip həlkə: Pirəwn xundak dediki, mən əmdi silərgə saman bərməydiqən boldum. ¹¹ Əzünglər beringlər, əzünglər üçün kəyərdin saman tapalısanqlar, xu yərdin elip kelinglər; lekin kılıdıcıq ixliringlər bolsa kılqılıkmu keməytildiydu, — dedi.

12 Buning bilən həlk pütkül Misir zeminiqa tarilip, samanning orniqa pahal yioqixka baxlidi.
13 Nazarətqilər bolsa ularni kıstap: Silərgə saman berilgən qaoqdikidək hazırlanmu hər künlük ixni xu künü kilinglar, dedi.

14 Israillarning üstigə Pirəwnning nazarətqiləri təripidin köyulqan Israillik ix baxliri tayak yedi wə: — Tünüğün wə bugün nemixkə kesək kuyux wəzipsini burunkidək toxķuzup orunlim-idinqlar?! — dəp til ixitte.

15 Andin Israillik ix baxliri Pirəwnning aldiqa berip: Nemixkə eəz kullirioqa mundak muamilə kılıdila? **16** Əz kullirioqa həq saman berilmidi. Lekin *nazarətqilər* yənilə «kesək kuydurunglar» dəp bizni buyruydu. Mana, eəz kulliri tayak yəwatiđu, əmma əyib bolsa eəzlirining adəmliridə, dəp pəryad kıldı.

17 Lekin u yənə: — Silər ھurun ikənsilər! ھurun ikənsilər! Xunga silər: «Berip Pərwərdigarqa kurbanlıq etküzüximizgə ijazət bər dəwatisilər.

18 Kaytip berip ixingni kılıx! Silərgə saman berilməydu, birak kesəklərni bəlgiləngən san boyiqə *awwallıdək* toluk tapxuruxisən, dedi. **19** Israillik ix baxliri *Pirəwnning*: «Silər hərkünlük wəzipənglarnı, yəni tələp kılınan kesəklərni bəlgiləngən sandın keməytsənglər kət'iy bolmayıdu» deginigə қarap, bexiqa bala-қazanıng qüxicidioqanlıqını bilixti. **20** Ular Pirəwnning aldidin qıkip keliwatkinida, ular bilən kərüxüxkə kelip xu yərdə saklap turoqan Musa wə ھarun bilən uqrrixip kaldi. **21** Ular Musa bilən ھarunoqa: — Bizni Pirəwnning nəziridə wə uning əməldarlırinining nəziridə

sesitip, bizni əltürüxkə ularning қолиңа қılıq tutкузојининглар üçün, Pərwərdigar silərning üstünglarоја həküm kilsun! — dedi.□

Hudaning Israillarni azad қılıxka wədə қılıxi

²² Xuning bilən Musa Pərwərdigarning aldiqə yenip berip uningoja: — Əy Igəm, nemixka bu həlkni balaqə tikting? Sən nemə üçün meni əwətting? ²³ Qunki mən Pirəwnning aldiqə kirip Sening naming bilən səz қılqınimdin tartip, u bu həlkning üstigə tehimu ziyanə azab қılqılı turdi. Əmma Sən tehiqə կowmingni həq kütkuzmiding, — dedi.

6

¹ Lekin Pərwərdigar Musaоja: — Əmdi sən Mening Pirəwngə қılıdiqanlırimni kərisən; qunki u կudrətlik bir қoldın məjburliniп, ularni կoyup beridu, կudrətlik bir қolning səwəbidin əzining zeminidin ularni կoqlap qikiriwetidu, — dedi.

² Andin Huda Musaоja *yənə* səz қılıp mundak dedi: — Mən Pərwərdigardurmən. ³ Mən İbrahimоja, Ishakка wə Yakupка Kadir-mutlək Təngri süpitidə kəründüm; lekin «Yahwəh» degən namim bilən ularојa axkara tonulmidim.

□ **5:21 «Əməldarlırı»** — ibraniy tilida «hizmətkarlırı» yaki «kullırı». Gərqə muxu kixilər Pirəwnning ordisida əməldarlıq orunda turojan bolsimu, lekin ular yənilə Pirəwnning «kullırı» dəp hesablanıqan bolsa kerək.

□ 4 Mən ular bilən: — «Silər musapir bolup olturoqan zeminni, yəni Qanaan zeminini silərgə berimən» dəp, ular bilən əhdə baqlıxip wədə kılqanmən. □ 5 Əmdi Mən misirliklər kul kılıp zulum salqan Israillarning ah-zarlırını anglap, kılqan xu əhdəmni esimgə aldım.

6 Xunga Israillarqa mundak degin: — «Mən Pərwərdigardurmən; Mən Əzüm silərni misirliklarning eojir yükləri astidin qikirip, ularning küllükidin azad kılıp, ķolumni uzitip ularoqa qong balayı'apətlərni qüxürüp, silərgə həmjəmət bolup hərlükkə erixtürimən.

□ 7 Silərni Əz ķowmim boluxka kobul kılımən wə Əzüm Hudayinglar bolimən; xuning bilən silər əzünglarnı misirliklarning yüklerinə astidin կutkuzup qıçaroquqining Mən Hudayinglar Pərwərdigar ikənlikini bilisilər. □ 8 Mən xuning bilən silərni kol kətürüp İbrahimə, Ishäkka wə Yakupka berixkə kəsəm kılqan zeminə elip barımən; Mən u yərni silərgə miras kılıp zeminlikkə berimən; Mən Pərwərdigardurmən».

9 Bularning həmmisini Musa Israillarqa dəp bərdi; lekin ular eojir küllük azabidin piqanoqa qüvkən bolup, uningoqa կulak salmidi. □

□ 6:3 «**Yahwəh**» — muxu namni adəttə «Pərwərdigar» dəp tərjimə kılımımız. «Yahwəh» degən namim bilən ularoqa axkara tonulmidim» degən səzlər toopruluq «köxumqə söz»imizni kərung. □ 6:6 «**silərgə həmjəmət bolup hərlükkə erixtürimən**» —ibraniy tilida «gaal» degən bir peil bilənla ipadilinidu. Bu peil toopruluq «Təbirlər» wə «Ayup» 19:25 wə izahatınimu kərung. □ 6:9 «**piqanoqa qüvkən bolup,...»** — yaki «səwrsizliktin qidimay,...»

10 Andin Pərwərdigar Musaqla yənə: — **11** Berip Misirning padixahı Pirəwngə: «Israillarning zeminingdin ketixigə yol қой», dəp eytキン, dedi.

12 Lekin Musa Pərwərdigarning aldida: Mana, Israillar manga қulak salmiょлан yerdə, Pirəwn kandaқmu məndək kalpuki hətnə қilinmiょлан bir adəmgə қulak salsun? — dedi. □

13 Əmma Pərwərdigar Musa wə Ҳарunqa sezləp, ularning Israillarqa wə Misirning padixahı Pirəwngə Israillar toopluluk: — «Ular Misir zeminidin elip qikirilsun» degən əmr yətküzüxini buyrudi.

Musa bilən Ҳarunning ajdadlıri, nəsəbnamisi

14 Təwəndikilər jəmət baxlıkları: — Israilning tunji oqlı bolqan Rubənninq oqulları Ҳanuk, Pallu, Həzron wə Karmi. Bular bolsa Rubənninq nəsilları idi. ■

15 Ximeonning oqulları: — Yəmuəl, Yamin, Ohad, Yakın, Zohar wə қanaanlıq ayaldın bolqan Saullar idi; bular Ximeonning nəsilları idi. ■

16 Lawiyning oqullirinin isimləri, nəsəbnamilirigə asasən: Gərxon, Koħat wə Mərari; Lawiyning əmrining yilları bir yüz ottuz yəttə yil boldı. ■

□ **6:12 «kalpuki hətnə қilinmiょлан»** — bu səzlər bilən Musa ezininq aqzi kalwa bolupla kalmay, yənə (ezining 4:10-17də hatırlıengən Hudaqla bolqan қaқxaxlırını əsləp) ezininq Hudanıng aldida heli nalayıq ixlarnı қilojanlığını, gəp-səzdə gunahı bar adəm ikənlikinimu kərsətməkqı. ■ **6:14** Yar. 46:9; Qəl. 26:5; 1Tar. 5:3 ■ **6:15** Yar. 46:10; Qəl. 26:12; 1Tar. 4:24 ■ **6:16** Yar. 46:11; Qəl. 3:17; 26:57; 1Tar. 6:1-30

17 Gərxonning oqulliri aililiri boyiqə: — Libni wə Ximəy.■

18 Kohatning oqulliri: — Amram, Yizħar, Hebron bilən Uzziəl. Kohat bir yüz ottuz üç yil əmür kərdi.■

19 Mərarining oqulliri: — Mahli wə Muxi. Bular nəsəbnamiliri boyiqə Lawiyning nəsilliri idi.■

20 Amram əz hammisi Yokəbədni hotunlukka aldi, Yokəbəd uningoşa Ərən wə Musani tuqup bərdi. Amram bir yüz ottuz yəttə yil əmür kərdi.□ ■

21 Yizħarning oqulliri: — Korah, Nəfəg wə Zikri idi.

22 Uzziəlning oqulliri: — Mixaəl, Əlzafan wə Sitri idi.

23 Ərən bolsa Nahxonning singlisini, yəni Amminadabning kizi Elixebani hotunlukka aldi. U uningoşa Nadab bilən Abihuni, wə Əliazar bilən Itamarni tuqup bərdi.■

24 Korahning oqulliri: — Assir, Əlkanaħ wə Abi'asaf; bular Korahlarning nəsilliri idi.

25 Ərənning oqli Əliazar Putiəlning kızlirining birini hotunlukka aldi; u uningoşa Finiħasni tuqup bərdi; bular bolsa əz nəsəbi boyiqə həmmisi Lawiyarlarning jəmət baxıklärı idi.

26 Pərwərdigarning: — Israillarni қoxunlardək top-topi bilən Misir zeminidin elip qikinqalar, degən əmrini tapxuriwaloquqlar dəl muxu

■ **6:17** 1Tar. 6:2; 23:7 ■ **6:18** 1Tar. 6:3; 23:12 ■ **6:19** 1Tar.

6:4; 23:21 □ **6:20** «Amram əz hammisi Yokəbədni hotunlukka aldi» — xu qaolda əz hammisini hotunlukka elix mən'i kiliqən emr («Law.» 18:12-23) tehi Israiloşa berimligənidi.

■ **6:20** Mis. 2:1; Qəl. 26:59 ■ **6:23** Qəl. 3:2; 26:60; 1Tar.

5:29; 24:1

Haarun bilen Musa idi. ²⁷ Israillar Misirdin qikjirilsun, dəp Misirning padixağı Pirəwngə söz kılqanlar dəl bu kixilər, yəni muxu Musa bilen Haarun idi.

Haarunning Musaoqa wakalitən səzlixi

²⁸ Pərwərdigar Misirning zeminida Musaoqa söz kılqan waqtida ²⁹ Musaoqa: «Mən Pərwərdigardurmən. Sanga eytkinimning həmmisini Misirning padixağı Pirəwngə degin», dəp əmr kıldı.

³⁰ Lekin Musa Pərwərdigarning aldida: — Məndək kalpuki hətnə kılınmıqan bir kixigə Pirəwn կandağmu կulak salsun?» — dəp jawap bərgənidı. ■

7

¹ Xuning bilen Pərwərdigar Musaoqa: — Mana, Mən Pirəwnning aldida seni Hudanıng ornida kıldım. Akang Haarun bolsa sening pəyəqəmbiring bolidu. ² Mən sanga buyruqinimning həmmisini *uningoqa* dəysən; andin akang Haarun Pirəwngə uning əz zemindin Israillarnı կoyup berixi kerəkliki tooqrisida söz kılıdu. □ ■ ³ Lekin Mən Pirəwnning kənglini kəttik կilimən; buning bilən Mən Misir zeminida məjizilik alamətlər wə karamətlirimni kəpləp

■ **6:30** Mis. 6:12; Mis. 4:10 □ **7:2** «Haarun bolsa sening pəyəqəmbiring bolidu» — demək, Haarun əzi Musanıng sözlerini Pirəwngə yaki həlkə yətküzidü. ■ **7:2** Mis. 4:14

kərsitimən. ⁴ Xundakṭimu, Pirəwn silərgə կulaқ salmaydu. Əmma Mən Misirning üstigə həküm qikirip kolumni uzitip, qong balayı'apətlərni qüxürüp, қoxunlirim bolоqan Өz կowmim Israillarni Misir zeminidin qikirimən. ⁵ Өz կolumni Misirning üstigə sozənimda, Israillarni ularning arisidin qikarоqinimda misirliklar Mening Pərwərdigar ikənlikimni tonup yetidi, — dedi. ⁶ Musa bilən Ҳарun xundak կildi; Pərwərdigar ularoqa կandak tapilioqan bolsa, ularmu xundak կildi.

⁷ Ular Pirəwngə söz կiloqan waқitta Musa səksən yaxka, Ҳarun səksən üq yaxka kirgənidı.

Harunning һasisi

⁸ Pərwərdigar Musa bilən Ҳarunoqa söz կilip: — ⁹ Əmdi Pirəwn silərgə: — Өzünglarni təstiklap bir məjizə kərsitinglar, desə, sən Ҳarunoqa: — Ҳasangni elip Pirəwnning aldiqa taxliqin, dəp eytキン. Xundak կilixi bilənla һasa yilanoqa aylinidu, dedi.

¹⁰ Xuning bilən, Musa bilən Ҳarun Pirəwnning aldiqa berip, Pərwərdigarning buyruqinidək կildi; Ҳarun һasisini Pirəwn bilən uning əməldarlrining aldiqa taxliwidi, u yilanoqa aylandi. □ ¹¹ U waқitta Pirəwn danixmənliri wə seһrigərlirini qaқirtip kəldi; Misirning jadugərlirimu өz jadusi bilən ohxax ixni կildi.

□ **7:10 «Pirəwnning əməldarları»** — məzkur kitabta «Pirəwnning əməldarları» ibraniy tilida «hizmətkarları» degən söz bilən ipadilinidu.

¹² Ularning hərbiri əz həsisini taxlidi; ularmu yılanqa aylandı. Lekin Ҳarunning həsisi ularning həsilirini yutup kətti. ¹³ Birak Pərwərdigar eytkandək Pirəwnning kengli қattıqlıq bilən Pərwərdigar eytkandək ularqa կulaқ salmidi.

Birinqi apət — қan apiti

¹⁴ Andin Pərwərdigar Musaqa mundak dedi: — Pirəwnning kengli қattıq; u қowmni կoyup berixni rət կılıdu. ¹⁵ Əmdi sən ətə səhərdə Pirəwnning қexiqa baroqin (xu wakitta u su boyioqa qikidu) — Sən uning bilən kərüxüxkə dəryanıng boyida saklap turoqin; yılanqa aylanıqan həsini կolungoqa eliwal. ¹⁶ Sən uningoqa mundak degin: — «Ibraniylarning Hudasi Pərwərdigar meni aldingoqa: «Qəldə Manga ibadət կilixi üqün կowmimni կoyup bər» deyixkə əwətkənidi; lekin mana, bu wakitkiqə heq anglimiding. ¹⁷ Xunga Pərwərdigar sanga: — «Sən xu *alamət* bilən Mening Pərwərdigar ikənlikimi bilisən», dəydu — Mana, mən կolumdiki һasa bilən dəryanıng süyini ursam, su կanoqa aylnidu, ¹⁸ dəryanıng belikliri əlüp, dəryanıng süyi sesip ketidu; misirliklər sudin səskinip, iqəlməydiqan bolup կalidu».

¹⁹ Pərwərdigar Musaqa yənə: — Sən Ҳarunoqa: — Hasangni elip misirliklarning suliri կanoqa aylansun dəp ularning üstigə, yəni ekinliri, əstəngliri, kəlliri wə su ambarliri üstigə կolungni uzatkin. Xuning bilən pütkül Misir zeminida, hətta yaşaq wə tax կaqılardiki sularmu կanoqa aylnidu, degin, dedi.

20 Musa bilən Hərun Pərwərdigarning buyruqinidək kıldı; Hərun Pirəwn wə əməldarlırining kəz aldida həsini kətürüp, dəryanıng süyini uruwidi, pütün dəryanıng süyi қanoqa aylınip kətti. ■ **21** Dəryadiki beliklar əlüp, dəryanıng süyi sesip kətti. Misirliliklər dəryanıng süyini iqəlməydiqan bolup қaldı, pütkül Misir zemini қanoqa toldı. **22** Lekin Misirning jadugərlirimu əz jaduliri bilən həm xundak kıldı. Bu səwəbtin Pərwərdigar eytəndək Pirəwnning kəngli қattık bolup, ularoqa կulak salmidi; **23** əksiqə Pirəwn əyigə kaytip ketip, bu ixka həq pisənt kilmidi. **24** Dəryanıng süyini iqəlmigini üçün barlık misirliliklər iqküdək su tepix üçün dəryanıng ətraplarını kolidi. **25** Pərwərdigar dəryani urup, yənə yəttə kün etti.

8

Ikkinqi apət — paşa apiti

1 Andin Pərwərdigar Musaqa: — Pirəwnning aldiqa berip uningoqa: — Pərwərdigar mundak dəydu: — «Manga ibadət қılıxka Əz қowmimni қoyup bər. **2** Lekin ularni қoyup berixni rət kilsang, mana, Mən dəlitning həmmə yerini pakılar bilən basturup urımən. **3** Dəryada top-top pakılar pəyda bolup, *dəryadin* qikip ordangoqa, hujrangqa,

orun-kerpənggə, əməldarliringning əylirigə kiriwalidu, xuningdək həlkıngning uqisişa, tonur wə təngniliringgə yamixip qıkıwalidu. □

4 Pakılar əzüngning üstibexioşa, həlkıngning üstibexioşa wə həmmə əməldarliringning üstibexioşa yamixip qıkıwalidu» — degin, — dedi. **5** Pərwərdigar Musaşa: — Sən Hərunşa: Pakılarning Misir zeminining üstigə qıkixi üçün қolungni uzitip, həsangni ekinlar, əstənglər wə kəllərning üstigə xiltioqin, degin — dedi.

6 Xuning bilən Hərun қolını Misirning suliri üstigə uzatti; xundak қiliwidi, pakılar qikip Misir zeminini қaplidi. **7** Lekin jadugərlərmü əz jaduliri bilən ohxax ixni ķılıp, Misir zemini üstigə pakılarnı pəyda կıldı. **8** Pirəwn Musa bilən Hərunni qakırtıp: — Pakılarnı məndin wə həlkimdin neri ķılıx üçün Pərwərdigardin ətününglər. Xundak bolsa, mən həlkıngni Pərwərdigarqa կurbanlıq կilsun dəp կoyup berimən, dedi.

9 Musa Pirəwngə: — Boptu, mən izzitingni ķilay, pəkət dəryadiki pakılarla ķılıp, baxķılıri əzüngdin wə əyliringdin ayrılsun dəp, sən, əməldarliring wə həlkıng üçün mening dua ķılıdiqan waktimni bekitkin, dedi. □

10 U jawab berip: — Ətə bolsun, dedi. Musa uningoşa: — Hudayımız Pərwərdigarqa ohxax həqbirining yoklukını bilixing üçün sening deginingdək bolsun. **11** Pakılar səndin, əyliringdin, əməldarliring wə həlkıngdin qikip

□ **8:3 «ordangoşa»** — yaki «əyünggə». □ **8:9 «mən izzitingni ķilay»** — ibraniy tilida «məndin izzətkə tuyəssər bolqın».

ketidu; pækət dəryadila қalidu, dedi.

12 Xuning bilən Musa wə Ҳарун Pirəwnning aldidin qikip kətti. Andin Musa Pirəwnning üstigə əwətilgən pakilar toqrisida Pərwərdigarqa nida kıldı.

13 Pərwərdigar Musaning tiliginidək kıldı. Buning bilən əylərdiki, һoylillardiki wə etizlardiki pakilar eldi.

14 Həlk ularnı yioqip dəwə-dəwə kıldı, *pütkül* yurt-zemin sesikqılıkqa toldı. **15** Lekin Pirəwn apəttin halas bolqınıni kərgəndə, kenglini qattık kılıp, Pərwərdigar eytkinidək ularoqa կulak salmidi.■

Üqinqi apət — paxə apiti

16 Andin Pərwərdigar Musaοja: — Sən Ҳarunοja: — Ҳasangni uxitip, yərning topisini uroqin. Buning bilən u paxioqa aylinip, pütkül Misir zeminini kaplaydu, degin, — dedi.□

17 Ular xundak kıldı; Ҳarun қolını uxitip ҳasisi bilən yərning topisini uruwidi, adəmlər wə haywanlarning üstibexini paxa bastı; pütkül Misir zeminidiki topa-qanglar paxioqa aylandı.■

18 Jadugərlərmə əz jaduliri bilən xundak kılıp paxa pəyda қılıxka urunqan bolsimu, pəyda қılalmidi. Paxilar bolsa həm adəmlərning həm haywanlarning üstibexini kaplap kətti.

19 Andin jadugərlər Pirəwngə: — Bu ix Hudanıng barmiqining қılqını! — deyixti. Lekin Pirəwn

■ **8:15** Mis. 7:14 □ **8:16 «paxioqa»** — baxqa hil tərjimisi: «pitlaroqa». Baxqa hil һaxarətlərnimə kərsitixi mumkin. ■ **8:17** Zəb. 105:31

kenglini қattık қılıp, Pərwərdigar eytkinidək ularoğa қulak salmidi.

Tətinqi apət — kəküyünlər apiti

20 Pərwərdigar Musaqla: — Ətə səhər կուп Pirəwnning aldioqa berip turoqin — (xu wakitta u su boyioqa qikidu) uningoqa: «Pərwərdigar mundak dəydu: — Manga ibadət қilixi üçün Өз կowmimni կoyup bər!

21 Qünki əgər կowmimni կoyup bərmisəng, mana Mən sening wə əməldarliring, həlkinq üstigə, əyliringgə kəküyünlərni əwətimən; xuning bilən misirliklarning əyliri wə hətta ular turuwatkan tuprakmu kəküyünlər bilən tolidu. □

22 Lekin xu künidə Өз կowmim turuwatkan Goxən yurtini baxkıqə kılımən; xundak boliduki, u yerdə kəküyünlər tepilmaydu. Xuning bilən sən Mən Pərwərdigarning bu zeminda bolqanlıkimni bilisən. □

23 Xundak қılıp Mən Өz կowmimni sening həlkinqdin pərkələndürimən; bu məjizilik alamət ətə yüz beridu», dəp eytkin, dedi.

24 Pərwərdigar deginini կildi. Pirəwnning əylirigə, əməldarlırining əylirigə kəküyünlər top-top bolup kirdi; pütkül Misir zeminining

□ **8:21 «kəküyünlər»** — bularning կaysi հaxarət ikənlikli hazır bizgə naməlum. «Zəb.» 78:45də bu հaxarətlər adəmlərni qakidioqanlıq eytildi, xunga bu հaxarət kəküyün yaki xungingoqa ohxap ketidioqan bir hil qiwın bolsa kerək. □ **8:22 «...sən Mən Pərwərdigarning bu zeminda bolqanlıkimni bilisən»** — Yaki «...sən Mən Pərwərdigarning yər yüzidə məwjud ikənlikimni bilisən».

həəmmə yeri kəkuyünlər təripidin harab boluxką baxlidi. ■ 25 Pirəwn Musa bilən Əharunni qakırtıp kelip ularoqa: Berip muxu zemində Hudayinglaroqa қurbanlıq ətküzüngər, — dedi. 26 Lekin Musa jawab berip: — Bundaq қılıx bizgə taza muwapiq bolmayıdu; qünki biz Pərwərdigar Hudayimizə sunmakçı bolən қurbanlıq mal misirlikləroqa nisbətən yirginqliktur. Əmdi əgər biz misirliklarning kəz aldida yaman kərungən nərsini қurbanlıq ķilsək ular bizni qalma-kesək ķiliwətməmdu? □ ■ 27 Biz üç künlük yolni besip, qəldə Pərwərdigar Hudayimiz bizgə buyruqınıdək uningoqa қurbanlıq sunuxımız kerək, dedi.

28 Pirəwn: — Silərni Pərwərdigar Hudayinglaroqa qəldə қurbanlıq ətküzünxə baroqli կoyımən; pəkət bək yirək ketip կalmanglar, mening üçün dua ķilinglar, dedi. 29 Musa jawab berip: — Mana, mən sening aldingdin qıkıp Pərwərdigar ola iltija ķilimən wə kəkuyünlər sən Pirəwndin, əməldarlıringdin wə həlkinqdin ətə qıkıp ketidü; lekin Pirəwn yənə hiyə ixlitip, həlkni Pərwərdigar ola қurbanlıq қılıxka berixtin toşkuqi bolmisun, dedi.

■ 8:24 Zəb. 78:45; 105:31 □ 8:26 «**Hudayimizə sunmakçı bolən қurbanlıq mal misirlikləroqa nisbətən yirginqliktur**» — misirlikləroqa nisbətən «yirginqlik boləjini» կoylardın ibarət idi. Ular կoylarnı, xundakla կoyqılarnımu yirginqlik dəp կarioqan; lekin paydını kezləp Misirdiki bəzi yərlərdə կoy bekilətti («Yar.» 46:34ni kərung). Muxu ayətning baxxa birhil qüxəndürülüxi boyiqə, misirliklər bəzi mallaroqa (məsilən, kalilarıning bəzi hilliriqa) qoçunattı. Əgər Israillar ular qoçunqan birhil malni қurbanlıq ķilsə, ular oğezəplinətti, əlwəttə. ■ 8:26 Yar. 43:32; 46:34

30 Musa Pirəwnning aldidin qikjip, Pərwərdigar oqa xundak iltija kildi.
31 Pərwərdigar Musa tiliginidək kildi; u kəkүyünlərni Pirəwn, əməldarları wə həlkidin qikiriwətti; hətta bir tal kəkүyünmu қalmidi.
32 Lekin Pirəwn bu қetimmu kenglini қattık қılıp, қowmni қoyup bərmidi.■

9

Bəxinqi apət — waba apiti

1 Andin Pərwərdigar Musa oqa: — Pirəwnning aldi oqa berip uning oqa: — «Ibraniylarning Hudasi Pərwərdigar mundak dəydu: — Manga ibadət kili xioqa Θoz қowmimni қoyup bər. **2** Əgər ularni қoyup berixni rət қılıp, yənilə tutup turuwalidioqan bolsang, **3** mana, Pərwərdigarning қoli etizlik tiki qarpayliringning üstigə, at-exəklər, təgilər, wə қoy-kaliliringning üstigə qüxüp intayın eoir bir waba kəltürudu. **4** Lekin Pərwərdigar Israilning qarpaylirini misirliliklarning qarpayliridin pərkəndürudu. Nətijidə, Israilning qarpayliridin həqbiyi elməydu» — degin, dedi. **5** Pərwərdigar wakıtni bekitip: — Ətə Pərwərdigar zemində bu ixni қılıdu, dedi. **6** Ətisi Pərwərdigar xundak kildi; misirliliklarning barlıq qarpayliri əldi; lekin Israillarning qarpayliridin birimu elmidi. **7** Pirəwn adəm əwətip təkxüriwidi, mana,

Israillarning qarpayliridin birimu əlmigənidi. Lekin Pirəwnning kengli қattik қilinip, u қowmni қoyup bərmidi.

Altinqi apət — qaqa apiti

⁸ Andin Pərwərdigar Musa wə Hərunoqa: — Humdanning külüdin qanggilinglarnı toxķuzup elinglar, andin Musa uni Pirəwnning kəz al-dida asmanoqa қaritip qaqsun. ⁹ Xundak қılıxi bilən kül pütkül Misir zeminini қaplaydiqan qang-tozan bolidu wə Misir zeminidiki həmmə yərdə adəmlər wə haywanlarning bədinigə qüxüxi bilən hürrək-hürrək qaqa qıkırıdu, — dedi. ¹⁰ Xuning bilən ular humdandin kül elip, Pirəwnning aldiqa berip turdi wə Musa uni asmanoqa қaritip qaqtı; u adəmlər wə haywanlarning bədinigə qüxüxi bilən hürrək-hürrək qaqa qıkardı. ¹¹ Jadugərlər qakılar dəstidin Musanıng aldida turalmay қaldı; qünki jadugərlərning bədininimu, baxxa barlıq misirliliklarnımu ohxax qaqa besip kətkənidi. ¹² Lekin Pərwərdigar Pirəwnning kenglini қattik қıldı; xunga Pərwərdigar dəl Musa oqa eytkinidək u ularoqa կulaq salmidi.

Yəttinqi apət — məldür apiti

¹³ Andin Pərwərdigar Musa oqa: — Ətə tang səhər қopup, Pirəwnning aldida turup uningoqa: «Ibraniylarning Hudasi Pərwərdigar mundak dəydu: — Қowmimni Manga ibadət қilixka қoyup bər; ¹⁴ qünki Mən bu kətim həmmə balayı'apətlirimni yürikinggə, əməldarlıring wə

pukraliringning üstigə əwətimən. Buning bilən sən pütkül yər yüzidə Məndək baxğa birining yok ikənlilikini bilisən. ¹⁵ Qünki Mən қolumni uzitip, əzüng wə қowmingni waba bilən uroqan bolsam'idi, bu wakitkiqə sən yər yüzidin yokılıp ketətting. ¹⁶ Halbuki, Mening seni ornungoşa tikliximdiki məksitim xu idiki, dəl Əz kudritimni sanga kərsitix, xundakla namimning pütkül yər yüzidə jakarlinixi üçün idi. ■

¹⁷ Sən yənə қowmimoşa qongqılık kılıp, ularni koyup berixni rət kiliwerəmsən? ¹⁸ Mana, ətə muxu wakitlarda Misir dəleti bina bolqandanın buyan həq kərülüp bakmioqan қattık məldürni yaqdurimən. ¹⁹ Xuning üçün adəm əwətip, haywan wə etizda bar-yoķungni yioqip iğkiri soliqin; qünki eygə қayturulmay sirtta қaloqan adəm wə haywanlarning həmmisi məldürning astida қelip elüp ketidu! — degin, dedi.

²⁰ Buni anglap Pırəwnning əməldarlırinining arisidin Pərwərdigarning səzidin қorķan hərbir adəm əz կulliri wə qarpayırlını yügürüüp eýlirigə elip kəldi. ²¹ Lekin Pərwərdigarning səzini etibarоşa almiqanlar əz կul wə mallirini taxkırıda қaldurup қoydi.

²² Pərwərdigar Musaşa: — Misir zeminidiki hər yerdə, adəmlər üstigə, mallarning üstigə, xundakla Misir zeminidiki dalalarning həmmə ot-qəplirinинг üstigə məldür yaqsun dəp, asmanoşa қarap қolungni kətürgin, dedi.

²³ Musa xuning bilən həsisini asmanoşa қaritip kətürüwidı, Pərwərdigar güldürməməni güldürlitip, məldür yaqdurdi, yər yüzidə

qakmaq qekindiliri qepip yürətti. Xundak
kılip Pərwərdigar Misir zemini üstigə məldür
yaqdurdi. □ 24 Məldür yeqip, məldür bilən
ot arilax qüxti; məldür xunqə eçir boldiki,
Misir dəliti bina bolqandanın tartip undak qattik
məldür yeqip bakmioqanidi. 25 Məldür pütkül
Misir zeminining hər yeridə qüxüp, insan
bolsun, haywan bolsun, həmmisini urdi; məldür
etizdiki həmmə ot-qəpni urup, yerdiki həmmə
dəl-dərəhlərnimu sunduruwətti. 26 Pəkət
Israillar olturuxluq Goxən zeminidila məldür
yaqmidi.

27 Pirəwn adəm əwətip Musa bilən Hərunni
qakırtıp ularoqa: — Mən bu kətim gunah
kıldım! Pərwərdigar həkkaniydur; Səwənlilik
bolsa mən wə həlkimdin etti. □ 28 Yənə
berip Pərwərdigardin ətünüp iltija kilinglar!
Hudadin qıkkən bu qattik güldürmamilar wə
məldür yetip axti! Silərni köyup berəy; silər
əmdi muxu yerdə turuwərsənglar bolmaydu, —
dedi.

29 Musa uningoşa jawab berip: — Mən
xəhərdin qıkkanda, Pərwərdigar tərəpkə karap
kollirimni yeyip kətürimən; güldürmamilar
xu haman besikip məldür yənə yaqmayıdu.
Yər yüzü Pərwərdigarningkidur, dəp bilixing
üqün xundak bolidu. 30 Lekin sən wə sening
əməldarliring, silərning Pərwərdigar Hudadin
tehiqə ķorkmaywatķininglarni bilimən, dedi.

□ 9:23 «yər yüzidə qakmaq qekindiliri qepip yürətti» —
yaki «ot yər yüziga tohtawisiz qüxti». □ 9:27 «Səwənlilik
bolsa mən wə həlkimdin etti» — yaki «mən əzüm wə həlkim
rəzildur».

31 Xu qaοda arpa bax qikirip, ziοir oqunqilioqan bolοaqka, ziοir wə arpa məldürdin wəyran kılındı. **32** Lekin buοday bilən կara buοday keyinrək bih qikarοaqka, wəyran kılınmidi.

33 Musa Pirəwnning aldidin ketip, xəhərdin qikip Pərwərdigar tərəpkə karap kollirini yeyip ketürdi. Xuning bilən güldürmama wə məldür tohtap, yamoqur yərgə yənə tekülmidi. **34** Əmma Pirəwn yamoqur, məldür wə güldürmamilarning tohtiqinini kərgəndə, yənə gunah sadir kildi; umu, əməldarlırimu kənglini kattik kilixti. **35** Bu tərikidə Pirəwnning kəngli kattik turuwerip, Pərwərdigar Musanıng wasitisi bilən eytəndək, Israillarni կoyup berixni rət kildi.■

10

Səkkizinqi apət — qekətkə apiti

1 Andin Pərwərdigar Musaqa: — Pirəwnning aldiqa baroqın; qünki ularning arisida bu məjizilik alamətlərni kərsitixim üçün Pirəwnning kənglini wə əməldarlırinining kənglini kattik kılıp կoydum. ■ **2** Bu ix bilən Mening misirliklarnı kəndak rəswa kıləjanlığım wə ularning arisida kərsətkən məjizilik alamətlirimni sən oqlungning andin nəwrəngning կulikiqə yətküzsən. Buning bilən Mening Pərwərdigar ikənlikimni bilisilər, dedi.□ **3** Xuning bilən Musa bilən

■ **9:35** Mis. 4:21; 7:3 ■ **10:1** Mis. 4:21; 9:34 □ **10:2 «kəndak rəswa jazalioqanlığım»** — yəki «kattik jazalioqanlığım».

Hařun Pirəwnning aldioqa berip, uningoqa: — Ibraniylarning Hudasi Pərwərdigar mundak dəydu: «Əzüngni aldimda tewən tutuxni qaqanoqıqə rət kılısən? Manga ibadət kılıx üçün қowmimni қoyup bər.

⁴ Qünki əgər sən қowmimni қoyup berixni rət kilsang, mana, Mən ətə sening yurtungoqa qekətkə əwətimən. ⁵ Ular silər zemin yüzini kərmigüdək kılıp yepiwetidu, silərning məldürdin aman қaloqan nərsiliringlarnimu, dalalarda əskən həmmə dəl-dərəhliringlarnimu yəp ketidu. ⁶ Ular orda-sarayliringoqa, əməldarlıringning saraylıri, xundakla barlıq misirlıklarning əylirigə tolup ketidu; bundak apətni ata-bowangliring wə ata-bowiiringning ata-bowiirimu yər yüzidə apiridə bolqandin tartip kərüp bakmioqan» — dedi-də, burulup Pirəwnning aldidin qikip kətti. ⁷ Pirəwnning əməldarlıri uningoqa: — Bu adəm bizgə qaqanoqıqə tuzak bolar? Əz Hudasi Pərwərdigarqa ibadət kılıxka bu adəmlərni қoyup bərgəyla! Misirning harab bolqinini tehiqə kərməywata mdila? — dedi.

⁸ Xuning bilən Musa bilən Hařun Pirəwnning aldiqa yənə qakiritip kelindi. U ularoqa: — Pərwərdigarqa ibadət kılıx üçün beringlar; lekin baridioqanlar zadi kimlər? — dedi.

⁹ Musa jawab berip: — Yaxlirimiz wə keri-qürilər bilən, oqullirimiz wə kizlirimiz bilən, қoy wə kala padilirimizni elip həmmimiz barımız; qünki biz Pərwərdigar üçün həyt etküzüximiz kerək, dedi.

¹⁰ U ularoqa: — Silərni bala-qakängər bilən

köxup köyup bərginimdə, Pərwərdigar silər bilən billə bolqay! Mana, aldinglarda balayı'apət turuptu! □ 11 Yoksu, bundak ķılıxinglaroqa bolmaydu! Pərwərdigar oqa ibadət ķılıxka pəkət aranglardın ər kixilərlə barsun! Qünki silərning təlipinglar dəl xu əməsmidi! — dedi-də, ular Pirəwnning aldidin қoqlap qılırıldı.

12 Andin Pərwərdigar Musa oqa: — Misir zeminining üstigə қolungni uzatkin. Xundak ķilsang, qekətkilər Misir zeminini besip, zemindiki hərhil otyaxlarnı, yəni məldürdin aman қalqanning həmmisini yəp ketidü, dedi.

13 Musa həsisini Misir zeminining üstigə uzattı; Pərwərdigar xu künü wə keqisi zemin üstigə xərk xamili qikardı. Səhərdə, xərk xamili qekətkilərni uqurup kəldi. ■ 14 Qekətkilər Misirning pütkül zeminoqa yeyilib, Misirning pütün qebrisinimu bastı. Apət intayın eoqır boldı; ilgiri bundak qekətkə apiti bolup bakımiqan, mundin keyinmu uningdək bol-

□ **10:10 «Pərwərdigar silər bilən billə bolqay!»** — bu təhđit salidioqan, nahayıti kinayilik, həjwiy gəp, əlwəttə. Baxça birhil tərjimisi «Pərwərdigarnı silər bilən bolsun dəp, silərni bala-qakşanglar bilən köxup köyup berəmdim?». **«Mana, aldinglarda balayı'apət turuptu!»** — ibraniy tilida «yamanlık», «apət» yaki «balayı'apət» «ra» degən sez bilən ipadilinidu. Lekin misirliklarning mühüm ilahı — «kuyax ilahı»ning namimu «Ra» bolqaqka, Pirəwnning sezi ikki bislik boluximu mumkin; undak bolqanda ikkinqi mənisi: «Mening ilahım «Ra» silərni jazalaydu!» degənlik bolidu («aldinglarda «ra» turuptu!»). Muxu ibarə baxça tərjimilərdə «Mana, silərdə yaman niyat bar!» dəpmu tərjimə ķilinidu. ■ **10:13** Zəb. 78:46; 105:34,35

maydu.

15 Ular pütkül zeminning yüzini қaplidi, yər қarangoqulixip kətti; ular məldürdin aman қalojan zemindiki həmmə otyaxlarnı wə dəl-dərəhlərning barlıq mewilirini yəp kətti. Xuning bilən pütkül Misir zemini təwəsidiki dəl-dərəhlərdə yaki daladiki gül-giyahlıarda həq yexillik կalmidi.

16 Andin Pirəwn aldirap-tenəp Musa bilən Hərunni qakırtıp ularoqa: — Mən həm Hudayinglar Pərwərdigar aldida həm silərning aldinglarda gunah կildim. **17** Əmdi muxu bir ketim gunahımdın ətüp Pərwərdigar Hudayenglardin bu əlümni məndin elip ketixini iltija կilixinglarnı ətünimən, — dedi.

18 Xuning bilən Musa Pirəwnning aldidin qıkıp Pərwərdigarqa iltija կildi. **19** Xuning bilən Pərwərdigar xamalni burap oqrəb tərəptin intayin küqlük boran qikirip, qekətkilərni uqurup, Kızıl Dengizə qa oqrək կildi; Misirning pütkül təwəsidə bir talmu qekətkə կalmidi. **20** Lekin Pərwərdigar Pirəwnning kənglini կattik կlip կoyqını üqün u Israillarnı կoyup bərmidi.

Toğuzinqi apət — қarangoquluq apiti

21 Andin Pərwərdigar Musaqa: — Қolungni asmanoqa қaritip uzatqın; xuning bilən կattik bir қarangoquluq bolidu, hətta adəm silisa қoliqa tuyulqıdək կoyuk қarangoquluq Misir zeminini կaplaydu, — dedi.

22 Andin Musa қolini asmanoqa қaritip uzitiwidi, կoyuk bir қarangoquluq Misir zeminini üq

küngiqə կaplap turdi. ■ 23 Üq küngiqə biri yənə birini kərəlməs wə ya həqkim əz jayidin կozqılalmas boldi; lekin barlıq Israillar olturoqan jaylarda yorukluk bar idi.

24 Pirəwn Musani qakırtip uningoşa: — Berip, Pərwərdigarə ibadət կilinglar. Pəkət կoy wə kala padiliringlar կalsun; balaqakırlınlarnı elip barsanglar bolidu, dedi.

25 Musa jawabən: — Undakta Hudayımız Pərwərdigarə կurbanlıq կiliçka *inaklıq* կurbanlıki wə kəydürmə կurbanlılıqə lazımlıq qarpaylarnı sən bizgə berəmsən? □

26 Əzimizning qarpaylirimiz biz bilən birgə ketixi kerək, bir tuyikimu kəynidə կalsə bolmaydu; qünki Hudayımız Pərwərdigarə ibadət կiliçka կurbanlıq կiliqinimizni bulardin tallıxımız lazim. U yərgə yetip barmıqsaqə, Pərwərdigarə կaysı կurbanlıqlar bilən ibadət կiliqinimizni bilməymiz, — dedi.

27 Lekin Pərwərdigar Pirəwnning kənglini qattık կildi; u ularni yənilə կoyup bərmidi.

28 Pirəwn Musaşa: — Aldimdin yokal! Həzi bol, ikkinqi manga kərüngüqi bolma! Qünki yüzümni yənə kərgən kününg jeningdin ayrılısən, — dedi.

29 Musa uningoşa: — Rast eytting! Mən sening yüzüngni ikkinqi kərgüqi bolmayımən, — dedi. ■

■ 10:22 Zəb. 105:27,28 □ 10:25 «**bizgə**» — ibraniy tilida «կոլիմզօղ». «**bizgə berəmsən?**» — yaki «bizgə berixing kerək!». ■ 10:29 Ibr. 11:27

11

Oninqi apət — pütün Misirdiki tunji balilarning əlüxi. Musaning Pirəwnngə eytən ahirki səzləri

¹ Xuning bilən Pərwərdigar Musa: — Yənə bir apətni Pirəwnning üstigə wə Misirning üstigə qüxürimən. Andin u silərni bu yərdin ketixkə yol köyidu wə u silərni həmmə nərsiliringlar bilən köxup köyup berip, bu yərdin mutlək köçlap qikiridu. □ ² Əmdi sən həlkə tapilap: — Hər biringlar, ər kixilərning hərbiri əz köxnisidin, ayal kixilərning hərbiri əz köxnisidin kümüx buyumlarnı, altun buyumlarnı sorap alsun, degin, — dedi □ ■ ³ (Pərwərdigar həlkini misirliliklarning aldida iltipat tapkuzdi. Xuningdək Musa degən bu adəm Misir zeminida Pirəwnning əməldarlırinin nəziridə bolsun, pukralarning nəziridə bolsun, nahayiti uluq zat boldi).■ ⁴ Andin Musa yənə: — Pərwərdigar mundak dəydu: — «Mən yerim keqidə qikip Misirni kezip qikimən. ■ ⁵ Xu wakitta təhttə olturuwatkan Pirəwnning tunji oqlidin tartip yaroqunqak taridiqan dedəkning tunji oqlıqiqə, xundakla barlıq qarpaylarning tunjılıri, yəni Misirdiki barlıq tunji jan igiliri əlidu. ■ ⁶ Bu səwəbtin pütkül

-
- **11:1** «Yənə bir apətni Pirəwnning üstigə wə Misirning üstigə qüxürimən...» — bu səzlərni Musa tehi Pirəwnning aldidin qikmay turup Pərwərdigar uningoşa eytən bolsa kerək (8-ayətni körüng). □ **11:2** «həlkə tapilap...» — ibraniy tilida «həlkning kulaqlırıqa söz kılıp...». ■ **11:2** Mis. 3:22; 12:35
 - **11:3** Mis. 12:36 ■ **11:4** Mis. 12:29 ■ **11:5** Mis. 12:12

Misir zeminida қattık bir pəryad kətürülidü; uningdin ilgiri xundak pəryad bolup bakmioqanidi, mundin keyinmu bundak pəryad anglanmaydu.

7 Lekin Israillarqa, məyli adəmliri, məyli haywanatlarioqa bolsun, hətta bir tal itmu қawap koymaydu. Buningdin Pərwərdigarning misirliliklər bilən Israilni pərkələndüradioqanlığını bilisilər».

8 — Xuning bilən bu əməldarlıringning həmmisi aldimoqa kelip, manga təzim kılıp: «Sili əzliri wə siligə əgəxkən barlık қowmlırı qıkıp ketixkəyla!» dəp eytidü, andin qıkıp ketimən» — dedi-də, қattık oqəzəp bilən Pirəwnning aldidin qıkıp kətti. □ ■

9 Pərwərdigar Musaqa: — Misir zeminida Mening karamət möjizilirimning kəpləp kərsitilixi üçün Pirəwn silərgə կulak salmaydu, — degənidi.

10 Musa bilən Hərun bu karamət möjizilərning həmmisini Pirəwnning aldidə kərsitip boldı; lekin Pərwərdigar Pirəwnning kənglini қattık kılıp қoyqını üçün u Israillarnı uning zeminidin kətkili koymidi. ■

□ **11:8** «Xuning bilən bu əməldarlıringning həmmisi aldimoqa kelip, manga təzim kılıp: .. andin qıkıp ketimən» — dedi-də, қattık oqəzəp bilən Pirəwnning aldidin qıkıp kətti» — 1-8 ayəttə hatiriləngənlər Musa bilən Pirəwnning otturisida bolən jedəl (10-babta hatirilgən)ning dawami bolsa kerək. ■ **11:8** Mis. 12:30 ■ **11:10** Mis. 9:16; Rim. 9:17

12

Ətüp Ketix heyti

¹ Pərvərdigar Misir yurtida Musa wə Hərunoqa mundak dedi: —

² Bu ay silərgə aylarning iqidə bexi, yılning tunji eyi bolidu. □ ³ Silər pütün Israil jamaitigə söz kılıp: — Bu ayning oninqi künü həmminglar atiliringlarning ailisi boyiqə bir közini elinglar; hərbir ailigə birdin köza elinglar. □ ⁴ Əgər məlum bir ailə bir közini yəp bolalmıqqudək bolsa, undakta əy igisi yenidiki köxnisi bilən birlixinip adəm sanıqa қarap bir köza elinglar; hərbir kixining ixtihasıqa қarap hesablap muwapiq bir köza hazırlanqlar. ⁵ Hərbiringlar tallaydiqan közanglar bejirim, bir yaxlıq ərkək bolsun; köy yaki əqkə padiliridin tallansimu bolidu. ■ ⁶ Kozini bu ayning on tətinqi künigiqə yeninglarda turoqzungular, — degin.

— Xu künü Israilning pütkül jamaiti tallıqan melini gugumda soysun. □ ⁷ Andin ular

□ **12:2 «Bu ay silərgə ... yılning tunji eyi bolidu»** — bu wakittin ilgiri Hudaning həlkı üçün yılning bexi küzdə (Sentəbrdə) baxlinatti (Muqəddəs Kitabta buningdin ilgiriki barlıq wakitlar xundaq hesablinatti). Ottura xərkətiki əllərning həmmisining xundaq kalendari bar idi. □ **12:3 «köza»** — Ibraniy tilida «köza» degən söz oqlaknimu kərsitudu. ■ **12:5**

Law. 1:3; 22:21; Mal. 1:8; 1Pet. 1:19 □ **12:6 «gugum»** — ibraniy tilida «ikki kəq arılıkında» degən söz bilən ipadilinidu — demək, kün petiwatqan qaoqdin қarangoqu qüxküqə boləqan arılıktiki wakit. «Birinqi kəq» kəqkuron yaki kün petix, «ikkinqi kəq» keqini kərsətsə kerək. Israilde ixlitlgən kalendar boyiqə yengi kün kəq kirixi bilən baxlinidu. Xunga xu keqə bilən birinqi ayning on bəxinqi künü baxlinidu.

uning kənidin elip gəx yeyilgən əyning ixikning bax təripigə həm ikki yan kexikigə sürkəp kəysun. ⁸ Ular xu keqisi gəxini otta kawap əkilip yesun; uni petir nan wə aqqıq-qüqük kəktat bilən əkoxup yesun. ■ ⁹ Kət'iy ham yaki suda pixurup yemənglar, bəlki uni bax, put wə iq-karinliri bilən otta kawap əkilip yənglər. ¹⁰ Uning əqnemisini ətigə əldurmanglar. Əgər ətigə exip ələqanlıri bolsa, uni otka selip kəydürütwinglar.

¹¹ Silər uni mundak əhaləttə yənglər: — Uni yegəndə bəlliringlarnı qıng baqlap, ayaqliringlarqa kəx kiyip, əlliringlarda hasa tutkan əhalda tez yənglər. U bolsa Pərwərdigarning «etüp ketix» əzisidur. □

¹² Qünki Mən u keqisi Misir zeminini kezip etimən; Mən Misir zeminida məyli insan bolsun, məyli əywan bolsun ularning tunji tuqulqan ərkikining həmmisini əltürimən; xuning bilən Mən Misirning barlıq but-ilahlırinin üstidin əhəküm qıkimən; Mən Pərwərdigardurmən.

□ ¹³ Xu ərbənlikning kəni silər olturoqan əylərdə silərgə *nijat* bəlgisi bolidu; bu ənlərni kərginimdə silərgə etüp turimən. Xuning bilən Misir zeminini urqinimda əhalət elip

■ **12:8** Qel. 9:11; 1Kor. 5:8 □ **12:11** «U **bolsa** Pərwərdigarning «etüp ketix» əzisidur» — ibraniy tilida «Bu Pərwərdigarning «pasha»sidur». İbraniy tilida «pasha» yaki «pesah» «etüp ketix» degən uğumni bildürudu. «Etüp ketix» degənning muxu yerdə nemini kərsətkini toqrisida 13-ayət wə izahatını kərung. □ **12:12** «**Misirning barlıq ilahlırinin üstidin əhəküm əlimən**» — bu muhim ix toqrluluk «əkoxumqə söz»imizni kərung. Misirliklarning 80din kəp ilahlıları bar idi.

kelidiqan waba-apət silərgə təgməydu. □

Petir nan həyti

14 Bu kün silərgə hatırə kün bolsun; uni Pərwərdigarning həyti süpitidə ətküzüp təbriklənglər; əbədiy bəlgilimə süpitidə nəsildin-nəsilgə mənggü ətküzünglər. ■

15 Yəttə kün petir nan yənglər; birinqi künü əyünglərdin *barlıq* hemirturuqlarnı yok ķilinglər; qünki kimki birinqi kündin tartıp yəttinqi küngiqə boldurulqan nan yesə, xu kixi Israil қataridin üzüp taxlinidu. **16** Birinqi künü silər mukəddəs ibadət soruni tüzünglər; yəttinqi künimu həm xundak bir mukəddəs ibadət soruni ətküzülsün. Bu ikki kün iqidə ھeqkəndək ix-əmgək ķilinmisun; pəkət hər kixining yəydiqinini təyyar laxka munasiwətlik

□ **12:13 «silərgə ətüp turimən»** — yaki «silərdin ətüp ketimən» degən sözlər toopruluq ikki hil pikir bar: — (1) Pərwərdigarning «ətüp ketix» i uning Israillarnı jazalımay əyigə kirməy «ətüp ketix», (2) Pərwərdigar əwətkən «halak pərixtisi» (23-ayət wə «Zəb.» 78:49ni kərüng) Israillarning əylirigə yetip kəlgəndə Pərwərdigar Əzi ularning əylirining ixikining aldioqa «ətüp turux» i bilən halak pərixtisining yolını tosup, muhəapizət ķilip sak қalduruxini kərsitixi mumkin. Biz ikkinqi pikirgə kayıl bolduk («Yəx.» 31:5ni wə izahatınimu kərüng). ■ **12:14** Mis. 5:1

ixlarnila ķilsanglar bolidu. □ **17** Mən dəl xu künü silərni қoxun-қoxun boyiqə Misir zeminidin qıqaroqınim üçün silər petir nan həytini ətküzünglar; xu künni nəsildin-nəsilgə əbədiy bəlgilimə süpitidə həyt künü ķılıp bekitinglar. **18** Birinqi ayning on tətinqi künü, kəqkurundin tartip xu ayning yigirmə birinqi künü kəqkurunoqıqə, petir nan yənglar. ■

19 Yəttə kün iqidə əyliringlarda həq hemirturuq bolmisun; qünkü musapir bolsun, zemində tuşulqan bolsun, kimki boldurulqan nərsilərni yesə xu kixi Israil jamaitidin üzüp taxlinidu. □ **20** Silər həqkandaq boldurulqan nərsini yeməy, kəyərdila tursanglar, petir nan yənglar. ■

□ **12:16 «ibadət sorunu»** — muxu yerdiki «sorun» degən sez «sorunoqa qakırılıx» degənni bildüridu. Nəgə qakırılıdu? Mukəddəs Kitabta adəttə təkitlinidioqan ix həlkning jəm boluxi əməs, bəlki **«Hudaning** yenioqa yioqılıxka qakırılıx»tin ibarət bolidu. Lekin muxu yerdə, bolupmu qəl-bayawandin etüp səpər kiloqan waktida, pütkül jamaət «mukəddəs qedir»ning aldioqa yioqılıxi mumkin, wə keyin Pələstin zeminida turoqanda, ərkəklər bu əmr boyiqə hər yili «mukəddəs qedir»qa, andin mukəddəs ibadəthanıoqa yioqılıdioqan bolidu («Qan.» 16:16). ■ **12:18** Law. 23:5; Qəl. 28:16 □ **12:19 «Israil jamaitidin üzüp taxlinidu»** — «əz həlkidin üzüp taxlinidu» yaki «jamaəttin üzüp taxlinidu» degənning mundak birnəqqə qüxənqisi boluxi mumkin: (1) Pərvərdigar Əzi uni eltüridu; (2) jamaət uni eltürüxi kerək; (3) jamaət uni ibadət sorunliridin həydiwetixi yaki pütkül jəmiyat uni paliwetixi kerək; (4) uningdin həq nəsil қaldurulmaydu. Bizningqə baxka ayəttə enik buyruk körsitilmigəqkə, birinqi qüxənqə (Huda Əzi xu adəmni dunyadin kətküzidu) toqra boluxi mumkin, dəp karaymız. ■ **12:20** Qan. 16:3

Tunji «ötüp ketix heyti», yəni «pasha heyti»

21 Musa Israilning barlıq aksakallırını qakirip ularoğa: — Berip hərbiringlarning ailisi boyiqə əzünglaroğa bir közini tartıp qakirip pasha közisini soyunglar. □ ■ 22 Andin bir tutam zupa elip uni қaqidiki қanoşa qılın, қaqidiki қanni ixikning bexi wə ikki kexikigə sürkənglər. Silərdin ətigəngiqə həqkim eyining ixikidin kət'iy qıkmışın. □ 23 Qünki Pərwərdigar misirliklarnı urup һalak կiliq üqün, zeminni kezip ətidü; U ixikning bexi wə ikki kexikidiki қanni kərgəndə, Pərwərdigar һalak կiloquqining əyliringlaroğa kirip silərni uruxidin tosux üqün *muhapizət kılıp* ixikning aldiqa ətüp turidu. □ ■

24 Bu rəsim-қaidini əzünglar wə baliliringlar üçün əbədiy bir bəlgilimə süpitidə tutunglar. □

25 Silər Pərwərdigar Əz wədisi boyiqə silərgə beridioqan zeminoşa kirgininglarda bu həytlik ibadətni tutunglar. 26 Baliliringlar silərdin: «bu ibaditinglarning mənisi nemə?» — dəp sorisa, ■ 27 silər: «Bu misirliklarnı uroqında, Misirda

□ 12:21 «**pasha**» — yəni «ötüp ketix heyti». ■ 12:21 Ibr. 11:28 □ 12:22 «**zupa**» — zupa birhil əsümlük; baxka bir ismi «lepəkgül». □ 12:23 «**һalak կiloquqi**» — bəlkim birhil pərixtini kərsətsə kerək («Zəb.» 78:49ni kərüng). «**ötüp turux**» — «ötüp turux» yaki «ötüp ketix» degənning mənisi toqrluluk 12:13tiki izahatni kərüng. ■ 12:23 Ibr. 11:28 □ 12:24 «**bu rəsim-қaidə**» — Hudanıng keyinkı əmrliri boyiqə, «ötüp ketix heyti»da (1) hərbir ailining bir közini қurbanlıq կilixi; (2) uning gəxini keqida yeyixi; (3) bu gəxni petir nan wə aqqık kəktatlar bilən billə yeyixi қatarlıqlar tələp կilinidu («Qəl.» 9:1-14, «Kən.» 16:1-8ni kərüng). ■ 12:26 Yə. 4:6

Israillarning əylirining aldiqa ətüp turup, bizning əydikilirimizni ķutkuzoqan Pərwərdigarqa bolоqan «ətüp ketix» ķurbanlıki bolidu» — dənglar. Xuni angloqanda, həlk engixip *Hudaşa* səjdə қildi.

28 Andin Israillar կaytip berip, Pərwərdigar dəl Musa bilən Ҳарunoqa əmr kılqandək ix kərdi. ■

Tunji tuqulоjan ərkəklərning əltürülüxi

29 Wə xundak boldiki, yerim keqə bolqanda, Pərwərdigar Pirəwnning təhtidə olturuwatkan tunjisidin tartip zindanda yetiwatkan məhbusning tunjisioqıqə, Misir zeminidiki tunji ooqullarning həmmisini urup əltürdi, xundakla u haywanatlarning tunji tuqulоjanliriningmu həmmisini əltürdi. ■ **30** Adəm əlmigən birmu əy қalmıqqaqka, xu keqisi Pirəwnning ezi, uning barlık əməldarlari wə barlık misirliklər keqidə ornidin կopti; Misir zeminida intayın կattik pəryad kətürüldi. ■ **31** Pirəwn keqidə Musa bilən Ҳarunni qakırtip: — Turunglar, silər wə Israillar bilən billə menin həlkimning arisidin qıkıp ketinglar; eytkininglardək berip, Pərwərdigarqa ibadət ķilinglar! **32** Silərning degininglar boyiqə կoy, əqkə, kala padilirinimu elip ketinglar; mən üqünmu bəht-bərikət tilənglar, — dedi. **33** Misirlik pukralarmu «həmmimiz elüp kətküdəkmiz» deyixip, həlkni zemindin tez qıkırıwetix üçün ularni ketixkə aldiratti. **34** Həlk tehi bolmioqan

■ **12:28** Ibr. 11:28 ■ **12:29** Zəb. 78:51; 105:36; 135:8; 136:10

■ **12:30** Zəb. 105:36,38

hemirlirini elip, uni təngnilərgə selip, kiyim-keqəkliri bilən yəgəp, mürilirigə elip kətürüp mengixti. ³⁵ Israillar Musanıng tapilioqını boyiqə kılıp, misirliklardin kümüx buyumlar, altın buyumlar wə kiyim-keqəklərni sorap elixti. ■ ³⁶ Pərwərdigar həlkəni misirliklarning kəz aldida iltipat tapkuzoqını üçün misirliklar ularning əzliridin soriqanlarını bərdi; xundak kılıp Israillar misirliklardin oqeniyəmtərlərni elip kətti.

Israillarning Misirdin qikip ketixi

³⁷ Xuning bilən Israillar balılarnı hesabka almiqanda altə yüz mingqə ərkək bolup, Ramsəstin qikip, Sukkot xəhərigiqə piyadə mangdi. ³⁸ Ular bilən billə qong bir top xalqut həlkəmu ularqa қoxulup mangdi, yənə nuroqun qarwilar, kəpligən kala-köy padiliri bilən billə qikti. □

³⁹ Misirdin aloqaq qikkan hemirdin ular petir nan-tokaqlarnı ətti; qünki ular Misirdə birdəm-yerim dəm turoquzulmay həydəlgini üçün hemir bolmioqanidi; ular ezliri üçün yeməklik təyyarliwelixkimü ülgürəlmigənidi.

⁴⁰ Israillarning Misirdə turoqan wakti jəmiy tət yüz ottuz yıl boldi. ■ ⁴¹ Xundak boldiki, xu tət yüz ottuz yıl toxkanda, dəl xu künidə Pərwərdigarning barlıq қoxunliri Misir zeminidin qikip kətti. ⁴² Xu küni keqidə ular

■ **12:35** Mis. 3:21; 11:2; Zəb. 105:37 □ **12:38 «xalqut həlk»** — keyinkı wəkələrdin (məsilən, «Qəl.» 11:4 қatarlıklar) қarioqanda, Israillardın baxqa birnəqqə millətlərdin bolğan bir türküm kixilərni kərsətsə kerək. ■ **12:40** Yar. 15:13; Ros. 7:6; Gal. 3:17

Misir zeminidin qıkırlıqını üçün, xu keqini ular Pərwərdigarning keqisi dəp tutuxi kerək; xu keqini barlıq Israillar əwladın əwladkıqə Pərwərdigarqa atap tutup, tünixi kerək.

Ətüp ketix həytining қайдə-tüzümları

⁴³ Pərwərdigar Musa bilən Hərunoqa mundak degənidi: — Pasha közisi tootrisidiki bəlgilimə xu bolsunki: — Həqkandaq yat əllik adəm uningdin yemisun. ⁴⁴ Lekin hərkimning pulqı setiwalıqan kuli bolsa, u hətnə əlinsun, andin uningdin yesun.

⁴⁵ Əmma əyünglarda wakıtlıq turuwatqan musapir yaki mədikar buningdin yesə bolmayıdu.

⁴⁶ Gəxni baxka bir əygə elip qıkmıqın; birlə əydə yeyilsun; közining həqbir səngiki sundurulmisun.■

⁴⁷ Pütkül Israil jamaiti bu həytni ətküzsün.

⁴⁸ Əgər sening bilən birgə turoqan musapir bolsa, Pərwərdigarqa atap pasha həytini ətküzməkqi bolsa, undakta aldi bilən barlıq ərkəkliri hətnə əlinsun; andin kelip həyt ətküzsün. U zemində tuoqulıqan kixidək sanalsun. Lekin həqbir hətnisiz adəm uningdin yemisun. ⁴⁹ Zemində tuoqulıqan kixi həm aranglarda turoqan musapir üçün ohxax ənənə-bəlgilimə bolsun.

⁵⁰ Xuning bilən Israillarning həmmisi dəl Pərwərdigar Musa bilən Hərunoqa buyruqlandək xu ixlarnı ada əldi. ⁵¹ Xu

künning өзидә Pərwərdigar Israillarni қoxun-
қoxun boyiqə Misir zeminidin qıqardı.

13

Tunji tuqulolojanni Hudaşa atax

¹ Pərwərdigar Musaoğa: ² — Israillar arisida baliyatkuning barlıq tunji ərkək mewisini, məyli u insanning yaki һaywanning bolsun, Manga atap mukəddəs қiloqin; u Manga mənsuptur, degənidi. ■

³ Musa həlkə mundak dedi: — Silər Misirdin ibarət «küllük makani»din qıkkən bu künni yad etinglar; qünkü Pərwərdigar silərni bu yərdin կudrətlik қoli bilən qıqardı. Buning üçün həq boldurulqan nərsə yeyilmisun.

⁴ Abib eyining bugünkü künü yoloqa qıkkən kün.

□ ■ ⁵ Əmdi Pərwərdigar sanga berixkə ata-bowiiringoqa kəsəm қiloqan, süt bilən həsəl ekip turidiqan zeminoğa, yəni Qanaaniy, Hittiy, Amoriy, Hıwiy wə Yəbusiylarning zeminiqə seni elip baroqinida muxu *Abib* eyida xu ibadətni tutkin. ⁶ Yəttə küngiqə petir nan yənglar; yəttingi künidə Pərwərdigar ola alahidə atioqan həyt ətküzülsün. ⁷ Yəttə kün iqidə petir nan yeyilsün; silərning aranglarda həqkandak

■ **13:2** Mis. 22:29; 34:19; Law. 27:26; Qel. 3:13; 8:17; Luğa 2:23

□ **13:4 «Abib eyi»** — Israilning kalendari boyiqə yılning birinqi eyidur, ibraniylar ixlətkən kalendar boyiqə, bəzi yillirida Mart eyida, bəzi yillirida Aprilda baxlinidu (12:2ni kərung). «Abib» degənning mənisi: «bih urux», «əsüb qıkıx»tur. ■ **13:4** Mis. 23:15

bolduruloqan nan tepilmisun wə ya qegriliring iqidə həq hemirturuqmu kərünmisun. ⁸ Xu künü sən əz oqlungə: «Misirdin qıkkınimda Pərwərdigarning manga kərsətkən iltipatini yad kılıp təxəkkur bildürүx üçün, bu *heytni etküzimən*», dəp qüxəndürgin.

⁹ Pərwərdigarning կanun-təlimining həmixə aozingdin qüxməsliki üçün, bu bəlgilimini қolungə bəlgə kılıp seliwal, pexanəngə կaxkidək əslətmə kılıp ornitiwal; qünki Pərwərdigar seni կudrətlik қoli bilən Misirdin qıkardı. ¹⁰ Əmdi bu bəlgilimini yilmu-yıl bekitilgən waqtida tutkin.

¹¹ Pərwərdigar sən bilən ata-bowiliringə kılqan kəsimi boyiqə seni Kanaaniylarning zeminiət elip berip, uni sanga təkdirim kılqandın keyin, xundak қilişing kerək: — ¹² barlıq baliyatkuning tunji mewisini Pərwərdigarə atap sunisən; xundakla qarpay melingning həmmə tunji ərkəklirimu Pərwərdigarə mənsup bolsun. □ ■ ¹³ Əmma exəklərning həmmə tunjilirining orniətə birdin կoza bərgin. Əgər uning orniətə birnərsə bərmisəng, uning boynini sunduruwətken. Oqlulliringlar arisida barlıq tunjilirining orniətə

-
- **13:12 «... Həmmə tunji ərkəklirimu Pərwərdigarə mənsup bolsun»** — Pərwərdigar Misirda barlıq tunjilarnı əlümdin կutkuzaqan bolup, ularning həmmisi «əlümdin tir-ilgəndək» uningoja mənsup idi. Əmma (insan bolsun, mal bolsun) tunji tuqulqanlar bolsa pütkül ailigə wəkillik қılattı.
■ **13:12** Mis. 22:30; 34:19; Law. 27:26; Qəl. 8:17; Əz. 44:30

hərlük bədili tələxüng kerək. □

¹⁴ Keyinki künlərdə oqlung səndin: «buning mənisi nemidur», dəp sorisa, sən uningoşa jawab berip: «Pərwərdigar կudrətlik կoli bilən bizni Misirdin qikirip, «կulluk makani»din azad կildi. ¹⁵ Xundak boldiki, Pirəvn boynı կattiklik կilip bizni կoyup berixni rət կiloqinida, Pərwərdigar Misir zeminidiki barlik tunji tuqulqanlarnı, insanning bolsun, malning bolsun, həmmisini urup əltürdi; buning üçün mən malning baliyatqusining tunji mewisini, yəni həmmə tunji tuqulqan ərkəklərini Pərwərdigarqa atap kurbanlık կilip sunimən wə oqlullirimning hərbir tunjılırı üçün hərlük bədili tələp berimən», dəp eytkin. ¹⁶ Bu bəlgilimini կolungoşa əslətmə-bəlgə կilip seliwal, pexanənggə կaxkidək əslətmə կilip orniwal, qünki Pərwərdigar կudrətlik կoli bilən bizni Misirdin qikardı» — degin. ■

Bulut tüwrüki wə ot tüwrüki

¹⁷ Əmma Pirəvn həlkni ketixkə կoyqandın keyin, Filistylərning zeminidiki yol yekin bol-simu, Huda ularni xu yol bilən baxlimidi; qünki u: «həlkim jənggə uqrəp կalsə, կorkup puxayman կilip, Misiroqa yenip ketixi mumkin» dəp

□ **13:13 «exəklərning həmmə tunjılırinin orniqa birdin կoza bərgin...»** — omumən eytkanda, ulaqlarını kurbanlık կilişkə bolmayıtti; pəkət կoy, kala, oqlak wə kəptər կatarlıqlarla bolatti. Yənə kelip, ulaqlarning orniqa կoylarnı kurbanlık կilişkə ruhsət berilixidə ulaqlarning iktisadiy կimmitining yüksərilik nəzərgə elinoqan. ■ **13:16** Mis. 13:9; Kan. 6:8; Pənd. 3:3

oylioqanidi. ¹⁸ Xu səwəbtin Huda həlkni aylan-durup, Kızıl Dengiz tərəptiki qəlning yoli bilən baxlap mangdi. Xundak kılıp İsraillar Misirdin qıkkınida, қorallinip jənggə təyyar bolup tərtip bilən mangdi.

¹⁹ Musa Yüsüpnинг səngəklirinimu billə eli-waldi; qünki Yüsüp əslidə Israilning oqulları bolоqan *ķerindaxlirini*: «Huda qokum silərni yoklap ҳalinglardın həwər alidu; xu qaçda silər mening səngəklirimni muxu yərdin billə elip ketinglar» dəp kəsəm kıldıroqanidi. □ ■

²⁰ Andin ular Sukkottin qikip, qəlning qetidiki Etam degən yərdə qedirlirini tiki. ²¹ Əmdi Pərwərdigar ularoqa yol kərsitixkə kündüzi bir bulut tüwrükidə, keqisi yorukluk berixkə ot tüwrükidə bolup ularning aldida yürətti. Xuning bilən ular keqə-kündüz yol yürələyti. ²² Bulut tüwrüki kündüzi, ot tüwrüki keqisi həlkətin ayrılmay, aldida yürətti.

14

Israillarning Kızıl Dengizdin ətüxi

¹ Pərwərdigar Musaοqa: ² — Sən Israillaroqa: «Silər burulup Migdol bilən dengizning ar-ilikdiki Pi-Hahirotnıg aldişa berip qedir tikinqlar; Baal-Zefonning udulidiki dengizning

□ **13:19 «...yoklap ҳalinglardın həwər alidu»** — bu ibraniy tilida pəkət «yoklap» degən birlə söz bilən ipadilinidu. ■ **13:19**
Yar. 50:25; Yə. 24:32

boyida qedir tikinglar», degin. □ ■ 3 Xuning bilen Pirəwn: «Israillar zeminda ezip қaldi, qəlning iqidə қamılıp қaldi» dəp oylaydu; ⁴ Israillarnı қooqlisun dəp Mən Pirəwnning kenglini қattık қılımən; xundak қılıp, Mən Pirəwn wə uning pütkül қoxunliri arkılık Өz uluqlukumni ayan қılımən; wə misirliklər Mening Pərwərdigar ikənlikimni bilidu, — dedi.

Israillar Hudanıng səzi boyıqə қildi. ■

⁵ «U həlk қeqip kətti» dəp Misirning padixaһıqa həwər beriliwidi, Pirəwn bilən əməldarlıri həlk toqrisidiki қararidin yenip: «Israillarnı қulluktin қoyuwətkinimiz, bu zadi nemə қılqınımız?!» — deyixti.

⁶ Pirəwn dərħal jəng һarwisińi қoxturup, өz həlkini baxlap yoloqa qıktı. ⁷ U yənə altə yüz hillanoqan jəng һarwisi, xundakla Misirdiki barlıq jəng һarwilirini yioqdurup, ularning hərbirigə ləxkər baxlıklırını olturoquzup elip mangdi. ⁸ Pərwərdigar Misirning padixaһı Pirəwnning kenglini қattık қılqını üçün, u Israillarnı қooqlidi. Bu qaođda Israillar қollırını egiz kətürüxkən һalda Misirdin qikip bolоqanidi. □

⁹ Misirliklarning həmmisi yəni Pirəwnning barlıq atlırı bilən jəng һarwiliri, atlıq ləxkərları bilən pütkül қoxuni ularnı қooqlap, Israillar dengiz boyıqə qedir tikkən jayda, yəni Pi-Haһirotnıng yenida, Baal-Zefonning udulida

□ 14:2 «dengiz» — «Kızıl Dengiz»ni kərsitudu. Həritini kərüng.

■ 14:2 Qəl. 33:7 ■ 14:4 Mis. 4:21; 10:20 □ 14:8 «қollırını egiz kətürüxkən һalda» — huxallık, mərdanılık bilən, demək.

ularoqa yetixti. ■ 10 Pirəwn yekinqlaxkanda, Israillar bexini kətürüp қariwidi, mana, misirliliklər ularning arkısından yürüx kilip қooqlap keliwatattı! Xuni kərgəndə Israillar tolimu қorkuxup, Pərwərdigar oqa nida-pəryad kətürdi. 11 Ular Musa oqa: — Misirda gəristan tepilmas-midi, sən bizni qəldə əlsun dəp muxu yərgə elip kəldingən?! Bizni Misirdin elip qıkip, bizgə mundak қılqining nemisi?! 12 Misirda turoqan waktimizda biz sanga: «Bizni misirliliklarning կullukında boluximizoqa қoyqın, biz bilən karing bolmisun» dəp eytməqanmidük? Misirliliklarning կullukında bolqınımız qəlgə kelip elginimizdən əwzəl bolatti! — dedi.■

13 Buning bilən Musa həlkə: — Korkmay, tik turunglar, Pərwərdigarning bugün silərgə yürgüzidioqan nijatini kərisilər; qunki silər bugün kərgən misirliliklarnı ikkinqi kərməysilər. 14 Pərwərdigar silər üçün jəng kılıdu, lekin silər bolsanglar jim tursanglarla boldı, dedi.

15 Andin Pərwərdigar Musa oqa: — Nemixə sən Manga pəryad kətürisən? Israillaroqa: «Aldioqa menginglər» dəp buyruqın. 16 Lekin sən һasangni kətürüp қolungni dengizə uxitip, uni ikkigə bəlgin; xundakta, Israillar dengizning otturisidin կuruk yər bilən ətüp ketidu.□

17 Mana, Mən ularnı қooqlisun dəp misirliliklarning kəngüllirini қattık қılımən, xuning bilən Mən Pirəwn wə uning pütkül қoxuni, jəng

■ 14:9 Yə. 24:6 ■ 14:12 Mis. 6:9 □ 14:16 «ətüp ketidu» — bu ikkinqi «ətüp ketix»tur. «ətüp ketix həyti»da aldinkı wə bu «ətüp ketix» əslinidu (12:13, 23nimu kərüng).

ħarwiliri wə atlikliri arkılık Θz uluɔqlukimni ayan kılımən. **18** Xundak kılıp, Mən Pirəwn wə uning jəng ħarwiliri wə atlikliri arkılık Θz uluɔqlukimni ayan kılɔqinimda, misirliklar Mening Pərwərdigar ikənlikimni bilidu, dedi.

19 Israilning қoxunining aldida yürüwatkan Hudanıng Pərixtisi əmdi ularning kəynigə etti; xuningdək ularning aldida mangojan bulut tüwrükimu ularning kəynigə yetkilip, □

20 misirliklarning qedirgağı bilən Israilning qedirgağının arılıkida tohtidi; bu bulut bir tərəptə karangoquluq qüxürüp, yənə bir tərəptə keqini yoruntu. Buning bilən pütün bir keqə bir қoxun yənə bir қoxunoğa yekin keləlmidi. □

21 Musa қolini dengizning üstigə uzatti; Pərwərdigar pütün keqə xərkətin küqlük bir xamal qikirip, dengizning süyini kəynigə yandurdi; U suni yandurup dengizni կuruk yər kıldı, sular ikkigə beləndi. ■ **22** Xu təriki də Israillar dengizning otturisidiki կuruk yərdin mengip, etüp kətti; sular bolsa ularning ong wə sol yenida ketürülüp tamdək turatti. □ ■

23 Əmma misirliklar ularni қoqlap keliwatatti — Pirəwnning barlıq atliri, jəng ħarwiliri wə atlik ləxkərliri ularning kəynidin dengizning otturisioqıqə kəldi. **24** Tang atkanda xundak

□ **14:19 «Hudanıng Pərixtisi»** — bu zat toqrluluq 3:2 wə uning izahatını körüng. □ **14:20 «bu bulut bir tərəptə karangoquluq qüxürüp...»** — xu wakıt aynıng otturisi bolqaqqa, adəttə ayding bolatti. ■ **14:21** Yə. 4:23; Zəb. 78:13; 106:9; 114:1-7 □ **14:22 «etüp kətti»** — Yəhudiylar «etüp ketix» həytini təbrikligəndə, muxu Kızıl Dengizdin «etüp ketix»nimü əsləp təbrikleydu. ■ **14:22** 1Kor. 10:1; Ibr. 11:29

boldiki, Pərwərdigar ot bilən bulut tüwrükidə turup misirliklarning қoxuniqa karidi wə misirliklarning қoxuniqa parakəndiqilik qüxürdi. ²⁵ U ularning һarwilirining qaklırını patkuzup, həydəp mengixini müxkül kıldı. Misirliklar: — Yürüngərlər, Israilning aldidin қaçaylı, qunki Pərwərdigar ular üçün misirliklərə qarxi jəng kiliwatidu, — deyixti. □
²⁶ Pərwərdigar Musaçı: — Sular yenip misirliklarning üstigə, ularning jəng һarwilirining üstigə wə atliklirining üstigə ekip berip, ularni qəktürüwətsun dəp қolungni dengizning üstigə uzatkin, — dedi.

²⁷ Musa қolini dengizning üstigə uzitiwidi, tang atkanda dengizning süyi yənə əsliy һalitigə yenip kəldi. Kəqiwatkan misirliklar ekinəqə қarxi yügürüxti, Pərwərdigar ularni dengizning otturisida mollak atkuzdi. ²⁸ Su əsligə yenip kelip, jəng һarwiliri bilən atliklarnı, yəni Israillarning arkıdin қoqlap dengizoqa kirgən Pirəwnnning pütkül қoxunini oqerk kiliwətti; uların birimu sak կalmidi. ■ ²⁹ Lekin Israillar dengizning otturisidiki կuruk yər bilən mengip etüp kətti; sular ularning ong wə sol yenida kətürülüp tamdək turatti. ■ ³⁰ Xu təriki də Pərwərdigar u küni Israillarnı misirliklarning қolidin kutkuzdi; Israillar misirliklarning dengizning boyida əlük yatkinini kərdi. ³¹ Israil həlkə Pərwərdigarning misirliklərə ixlətkən zor կudritini kərüp, Pərwərdigardin қorktı;

□ **14:25 «U ularning һarwilirining qaklırını patkuzup,...»**
— baxka birnəqqə hil tərjimilrimu ugrixı mumkin. ■ **14:28**

Zəb. 78:53; 106:11 ■ **14:29** Zəb. 77:19

ular Pərwərdigarоја wə uning қули Musaоја ixəndi.

15

Musaning Hudaоја mədhiyə oқuxi

¹ Xu qaođda Musa bilən Israillar Pərwərdigarоја mədhiyə okup munu küyni eytti: — «Mən Pərwərdigarnı mədhiyiləp kүy eytay,

Qünki U karamət uluɔqlukını kərsətti;

U at wə mingüqini dengizoјa taxliwətti. □ ■

² Mening kүqüm həm mening kүyüm Yah, Θzidur;

U manga nijat boldi;

U mening Təngrimdur, mən Uni uluɔqlaymən;

U mening atamning Hudasidur, mən Uni aliy dəp mədhiyiləymən. □ ■

³ Pərwərdigar jəngqidur,

Yaһwəh Uning namidur. □

⁴ Pirəwnning jəng hərwilirini həm қoxunlirini dengizoјa taxliwətti;

Uning aliy ləxkər baxlıkları Kızıl Dengizda oqerk қılındı.

□ **15:1** «U karamət uluɔqlukını kərsətti» — yaki «U xanlıq oqəlibə қuqtı». ■ **15:1** Zəb. 106:12 □ **15:2** «Yaһ» —Muxu tərjimidə biz Hudanıng «Yaһwəh» yaki «Yəhōwah» degən namini «Pərwərdigar» dəp tərjimə kıldıq. «Yaһ» bolsa «Yaһwəh» degən bu ismining kişkərtiləqan xəklidur. ■ **15:2** Zəb. 18:2; Zəb. 118:14; Yəx. 12:2 □ **15:3** «Yaһwəh» —Muxu tərjimidə biz Hudanıng «Yaһwəh» yaki «jəhōwah» degən namini adəttə «Pərwərdigar» dəp tərjimə kıldıq. Mənisi «Θzeldin Boləquqi». 3:13-14 wə izahatni kərung.

5 Qongkur sular ularni kəmüwətti,
 Ular huddi taxtək dengiz tegigə qəküp kətti.■
6 Sening ong қolung, əy Pərwərdigar,
 Kudriti bilən xan-xərəp taptı;
 Sening ong қolung, əy Pərwərdigar,
 Düxmənni kukum-talkan қiliwətti.■
7 Əz uluolulkungning həywisi bilən əzünggə
 karxi qıqınlarnı nabut kılding,
 Sən otluk əzəzipingni əwətting,
 U samanni kəydürgən ottək ularni yutuwətti.
8 Dimiqingning nəpisi bilən sular dəng bolup
 ərlidi,
 Juxkunlioqan dolğunlar dəng kəbi tik turdi,
 Dengizning otturisidiki qongkur sular қaturup
 köyuldi.□ ■
9 Düxmən dedi: «Mən ularni қooqlaymən, yetix-
 imən, olja elip üləxtürimən,
 Ulardin dərdimni qıkırımən,
 Kiliqimni suoqurup, əz қolum bilən ularni nabut
 kılımən».
10 Lekin Sən nəpising bilən püwliding,
 Dengiz ularni kəmüwətti;
 Ular juxkunluq sularda қooqluxundək qəküp
 kətti.■
11 İlahıarning arisida, əy Pərwərdigar,
 Kim Sening təngdixing bolsun?
 Pak-mukəddəslik iqidə Əz həywitingni
 kərsitidiqan,
 Həmd-mədhayıller arisida dəhxətlik turidiqan,

■ **15:5** Nəh. 9:11 ■ **15:6** Zəb. 118:15,16 □ **15:8**
 «Dimiqingning nəpisi bilən» — yaki «kəhriqning rohi
 bilən». ■ **15:8** Yəx. 63:12,13; Həab. 3:10 ■ **15:10** Zəb. 74:13;
 106:11

Məjizə-karamət yaritidioqan,

Səndək kim bolsun?

12 Sən ong қolungni uzitixing bilən,

Yər-zemin ularni yutuwətti.

13 Lekin Əzünggə həmjəmət kılıp կutkuzoqan
ķowmni rəhimdillikinq bilən baxlap qikting;

Sən ularni Өz mukəddəs makaningoqa կudriting
bilən hidayət kılıp yetəkliding. □

14 Yat həlkələr buni anglap, titrixip kətti;

Filistiyədə turuwatqanlarni toloqaktək azab tutti.

15 Andin Edomning əmirliri dəkkə-dükkigə
qüxti;

Moabning palwanlırini bolsa, rasa titrək basti;

Qanaan zeminidikilərning yürüki su bolup aktı; ■

16 Korkunq wə dəhəxət ularni basti;

Bilikinqning həywiti bilən ular huddi taxtək
midirliyalmay қaldı;

Həlkinq etüp kətküqə, i Pərwərdigar,

Əzüng rənə tələp hər қiloqan həlkinq etüp

□ **15:13 «həmjəmət kılıp կutkuzoqan»** — muxu ibarə
ibraniy tilida «daal» degən bir peil bilənla ipadilinidu. Bu
peil toqıruluk «Təbirlər» wə «Ayup» 19:25 wə izahatinimu
kərüng. **«Өz mukəddəs makaningoqa»** — ibraniy tilida «Öz
mukəddəslikinqning makaniqə». ■ **15:15** Qan. 2:4

boloqqaqə. □ ■

17 Ularnı baxlap kirip,

Öz mirasing boloqan taqda kəqettək tikisən,
Öz makaning қiloqan jayqa, i Pərwərdigar,
Öz қolliring təyyarlıqan mukəddəs jayqa, i
Rəb, ularnı elip barisən.

18 Pərwərdigar əbədil'əbədgiqə padixah bolup
hüküm süridü!

19 Qünki Pirəwnning atliri,

Jəng hərwiliri atlıkları bilən billə dengizqa kirip
boldı;

Pərwərdigar dengizning sulirini ularning üstigə
yandurdi,

Lekin Israillar bolsa dengizning otturisidin
kuruk yərdin mengip etüp kətti». □

20 Andin Hərrunning hədisi pəyoqəmbər Məryəm
kölioqa dapni aldı, barlık kız-ayallarmu kölioqa
dap elip, ussul oynixip uningoqa əgəxti. ■

21 Məryəm ularoqa jawabən mundak küyni
okudi: —

«Pərwərdigarnı mədhəiyiləp kuy eytinglar,

□ **15:16 «Özüng rənə teləp hər қiloqan həlkinq»** — bu
ukum yüksirik 13-ayəttiki «Sən həmjəmət kılıp կutkuzoqan...
həlkinq» degən ukumoqa yekindur. **«... Özüng rənə teləp
hər қiloqan həlkinq etüp boloqqaqə»** — bu ayət bexarət bolup:
(1) Қanaandiki həlk wə Moabtiki ahalilər Hudanıng həlkining
Misirdin qıqqını anglap ulardin intayın qorkıdu («Yə.» 2:8-11ni
kərung); (2) keyinkı kūnlərdə Israil Қanaan zeminini igləxkə
Iordan dəryasidin «etidu». Bu ix boloqqaqə həqkandaq baxşa
əl-millət ularning yolunu tosuwalalmayıdu (17-ayətni kərung).

■ **15:16** Kan. 2:25; 11:25; Yə. 2:9 □ **15:19 «...kuruk
yərdin mengip etüp kətti»** — bəzi tərjimilərdə Musanıng bu
xeiri 18-ayət bilən tohtaydu. ■ **15:20** 1Sam. 18:6

Qünki U zor uluqlukını kərsətti;
U at wə mingüqini dengizoğa taxliwətti!». □


Huda həlkni sinaydu — Marahṭiki aqqık su

²² Andin Musa Israillarnı Kızıl Dengizdin baxlap, Xur qəligə elip bardı. Ular uda üq kün qəldə yürüp, su tapalmidi. ²³ Andin ular Marahka yetip kəldi; lekin u yərning süyi aqqık bolup, süyini iğkili bolmaytti; xunga u jayning nami «Marah» dəp koyulqan. □ ■ ²⁴ U wakitta halayik; — Biz nemə iqimiz? — dəp Musadin aqrınip oqtuldaxkılı turdi.

²⁵ U Pərwərdigar oqa pəryad kətürdi; Pərwərdigar uningoşa bir dərəhni kərsətti; u dərəh yaqıqını elip, suoşa taxliwidi, su tatlıq suoşa aylandı. U yerdə Pərwərdigar ularoşa həküm-bəlgilimə bekitip, ularni sinap, mundak dedi: — ²⁶ «Əgər silər kəngül koyup Hudayinglar Pərwərdigarning səzini anglap, Uning nəziridə durus boloquenti ķılıp, əmrlirigə կulaq selip, barlik həkümlerini tutsanglar, undakta, Mən misirliliklarning üstigə saloqan kesəllərdin həqbırını üstünggə salmymən; qünki Mənki silərgə xipalik bərgüqi Pərwərdigardurmən». □ ²⁷ Andin ular Elimoşa yetip kəldi. Xu yerdə on ikki bulak bilən yətmix horma dərihi bar idi; ular xu yerdə sularning boyida qedir tiki.

□ **15:21 «U zor uluqlukını kərsətti»** — yaki «U xanlık oqlıbə ķuqtı». □ **15:23 «Marah»** — «aqqık» degən mənidə. ■ **15:23 Qel. 33:8** □ **15:26 «Pərwərdigarning səzini»** —ibraniy tilida «Pərwərdigarning awazını».

Isra'llarning «Misirdin qikix»tiki səpəri — Misirdin Kana'anqıqa bolqan səpər



«Misirdin qikix»tiki səpər

16

Manna bilən bədünə

1 Andin Israillarning pütkül jamaiti Elimdin yoloqa atlandı; Misir zeminidin qikip, ikkinqi eyining on bəxinqi künidə Elim bilən Sinayning otturisidiki Sin qəlígə yetip kəldi. ■ 2 Əmma Israillarning pütkül jamaiti qəldə Musa bilən Həruning yaman gepini kılıp oqtuldaxkılı turdi. 3 Israillar ularoqa: — Pərwərdigarning қолı bizni Misir yurtidila əltürüwətkən bolsa

■ **16:1** Qel. 33:5-49

bolmasmidi! Xu yerdə biz gəx қaynawatkan kazanlarni qəridəp olturup, toyoqudək nan yemigənmidük? Lekin silər bu jamaətning həmmisini aqlıq bilən eltürməkqi bolup bizni bu qəlgə elip kəldinglar! — deyixti. □ ■

⁴ Buning bilən Pərwərdigar Musaqa: — Mana, Mən asmandın silərgə nan yaqdurimən; xuning bilən həlk hər künü qıkip, bir künlük lazımlığını yioqiwalsun. Bu tərikidə Mən ularning Mening қanun-əmrlirimdə mangidioqan-mangmaydioqanlığını sinaymən. ■ ⁵ Hər həptining altinqı künü xundak boliduki, ular yioqiwaloqanlırını təyyarlisun; u baxka künlərdə erixidioqinidin bir həssə kəp bolidu, — dedi.

□ ⁶ Andin Musa bilən Ərən barlıq Israillarоqa: — Bugün ahxam silərni Misir zeminidin elip qıkkıqining Pərwərdigar ikənlikini bilisilər wə ⁷ ətə silər Pərwərdigarning xan-xəripini kerisilər; qünki U silərning Uning yaman gepini kılıp oqtuldaxkinqinglarnı anglidi; bizgə kəlsək, silər yaman gepimizni kılıp oqtuldiqədək biz kim iduk? — dedi.

⁸ Musa yənə: Pərwərdigar bugün ahxam silərgə

□ **16:3 «Pərwərdigarning қолı bizni Misir yurtidila eltürüwətkən bolsa bolmasmidi!...»** — ularning қaқxaxlıri tolimu orunsız idi, əlwəttə. Qünki birinqidin, Israillarning Misirdin elip kəlgən qarwa malliri az əməs idi (12:38ni kərung). Ikkinqidin, ular Misirdə küllükta bolqan qaqlırıdimu ular erixidioqan yeməkliliklər anqə kəp bolqan əməs idi («Qan.» 3:7, 8:1-3ni kərung). ■ **16:3** Qəl. 11:4; 1Kor. 10:10 ■ **16:4** Zəb. 78:24; 105:40 □ **16:5 «altinqı kün»** — bu jümə künidur. Xu künü Yəhudiylar yioqkan «manna»din ikki künlük tamaknı təyyarliwelixi kerək idi. Qünki ətisi, yəni yəttinqi künü xabat künü («dəm elix künü») idi.

yegili gəx berip, ətə ətigəndə toyəqudək nan bərgəndə *buni bilisilər*; qünki Pərwərdigar silər Uning yaman gepini kılıp əqotuldiqinqüninglarnı anglidi. Əmdi biz nemə idük? Silərning əqotuldaxkinqüninglər bizlərgə karitiloqan əməs, bəlkı Pərwərdigar ola karitiloqandur, — dedi.

⁹ Andin Musa Əharunoğlu: — Sən Israillarning pütkül jamaitigə: «Pərwərdigarning aldiqə kelinglər; qünki U yaman gəp bilən əqotuldaxkinqüninglarnı anglidi», dəp eytkin, — dedi. ¹⁰ Xundak boldiki, Əharun Israillarning pütkül jamaitigə səzləp turoqinida, ular qəl tərəpkə karividi, mana, Pərwərdigarning julası bulutta ayan boldı. ■ ¹¹ Xuning bilən Pərwərdigar Musa oğlu mundak dedi: —

¹² — Mən Israillarning yaman gəp kılıp əqotuldaxkinqinini anglidim; əmdi ular oğlu: «Gugumda silər gəx yəysilər wə ətigəndə nandin toyunisilər, xuning bilən silər Mening Pərwərdigar Hudayinglar ikənlikimni biliq yetisilər» — dəp eytkin, dedi. □ ■

¹³ Kəqkərunda xundak boldiki, bədünilər uqup kelip, qedirgahını կալպար ətti; ətisi ətigəndə, qedirgahının ətrapidiki yərlərgə xəbnəm qüvkənidi. ■ ¹⁴ Ətrapta yatkan xəbnəm kətürülüp kətkəndin keyin, mana, qəllükning yər yüzidə kırawdək nepiz, kiçik-kiçik yumilak nərsilər turatti. ■ ¹⁵ Israillar uni kərgəndə,

■ **16:10** Mis. 13:21 □ **16:12** «**gugum**» — iibraniy tilida «ikkı kəq arılıkida» degən söz bilən ipadilinidu. 12:6 wə izahatni kərung. ■ **16:12** Yh. 6:49,58 ■ **16:13** Qəl. 11:31; Zəb. 105:40 ■ **16:14** Qəl. 11:7; Nəh. 9:15; Zəb. 78:24; 105:40

uning nemə ikənlikini bilmigini üçün: — Bu nemidu? — dəp soraxtı.

Musa ularoqa jawabən: — Bu Pərwərdigar silərgə ata ķılqan ozuk-tülüktür. ■

16 Pərwərdigar xu ixni əmr ķılıp dediki, «Hərbiringlar yəydiqininglaroqa қarap uningdin yioqiwelinglar; hərbiringlar ailidiki adəm saniqə қarap, hərbir adəmgə bir omər miqdarda yioqinglar; hər adəm əz qediridiki kixilər üçün yioqinglar» — dedi.□

17 Israillar xundak ķılıp, bəzisi kəprək, bəzisi azraq yioqiwaldı. **18** Ular uni omər miqdari bilən əlqiwidi, kəp yioqkanlarningkidin exip kətmidi, az yioqkanlarningmu kəmlik ķilmidi; hərbir kixi əz yəydiqiniqə қarap yioqkanidi. □ ■

■ **16:15** Yh. 6:31; 1Kor. 10:3 □ **16:16** «bir omər» — «əfah»ning ondin bir կismi, yəni ikki litrqə idi. □ **16:18**

«hərbir kixi əz yəydiqiniqə қarap yioqkanidi» — yənə bir tərjimisi: «həmməylənning yioqiwaloqını əz ehtiyajiqə dəlmudəl idi». Bu ayətni ikki hil qüixinix mumkin: — (1) Hudanıng bəlgilimisi boyiqə bir kixi üçün dəl bir omər miqdarda yeməklik təkdim ķilinətti. Xuning bilən həmməylən yioqkandin keyin, omər miqdari bilən əlqiginidə, ozuk-tülüük («manna»)ni artuk yioqiwaloqan kixi az yioqkan kixigə kəm bolqanni toldurup berətti. Ahir həmmə kixigə kerək bolqan yeməklik təng təmin etilətti. Bu məjizə əməs, təbiyi ix idi. (2) həlk məyli kəp manna yioqkan bolsun, yaki azraq yioqkan bolsun, Hudanıng karamiti bilən yioqiwaloqını dəl əz ailisining ehtiyajiqə mas boldi. Bu ixning əzi məjizə idi, əlwəttə. «manna»ning hər künü asmandın qüxüxi məjizə bolupla қalmay, mannanıng miqdarımı dəl həmməyləngə kerək bolqanoqa barawər idi. Bizningqə, «2Kor.» 8:15 boyiqə, birinqi qüxənqə tooqra bolsa kerək; qunki xu ayəttə rosul Pawlus «manna yioqix» degən ixni misal ķılıp, Hudanıng bəndilirini bir-birigə berixkə riqbətləndürudu. ■ **16:18** 2Kor. 8:15

19 Musa ularoqa: — Həeqkandak adəm bulardin həqnemini ətigə қaldurmışın, dedi.

20 Xundak bolsimu, ular Musanıng səzигə қulak salmidi; bəzilər uningdin bir kısmini ətigə saklap қoydi. Əmma saklap қoyonuńı kurtlap sesip kətti. Bu ix üçün Musa ularoqa hapa bolup aqqıqländi. **21** Xu səwəbtin ularning hərbiri hər ətigini qıkip өz yəydiqinişa қarap yioqıwalatti; қalqanlıri bolsa aptap qıkkanda erip ketətti.

22 Lekin altınçı künü xundaq boldiki, ular künlük ozukning ikki həssisini yioqdi; demək, hərbir kixi üçün ikki omər miqdarda yioqıwaldı; andın jamaət əmirliri həmmisi kelip buni Musaçı eytti.

23 Musa ularoqa: — Mana Pərwərdigarning degini: — Ətə aram künü, Pərwərdigar ola ataloqan mukəddəs xabat künü bolidu; pixuridioqininglarnı pixurup, қaynitidioqininglarnı kayinitip, exip қalqanning həmmisini ətigə saklap қoyunlar, — dedi.

24 Ular Musa buyruqandək, exip қalqanni ətisigə saklap қoyuwidi, ular sesip қalmidi, kürutlapmu kətmidi. **25** Musa ularoqa: — Buni bugün yənglar; qünkü bugün Pərwərdigar ola ataloqan xabat künü bolqını üçün bugün daladin tapalmaysılər. **26** Altə kün silər yioqsanglar bolidu; lekin yəttinqi künü xabat bolqını üçün u künidə həqnemə tepilmaydu, — dedi.

27 Həlbuki, yəttinqi künü həlkətin birnəqqisi ozuk-tülük yioqkılı qıkkıwidı, həqnemə tapalmıdı.

28 Pərwərdigar Musaçı: «Silər қaqqanlıqə Mening əmrlirim wə կանոն-բելгилimilirimni tu-

tuxni rət kılısilər? ²⁹ Mana, Pərwərdigar silərgə xabat künini bekitip bərdi; xunga yəttinqi künü hərbiringlarnı əz ornida turup, sırtlarqa qıkmışın dəp, altınqı künü ikki künlük ozuk beridu», — dedi. ³⁰ Xuning bilən həlk yəttinqi künü aram aldi.

³¹ Israillar bu ozuknı «manna» dəp atidi; uning xəkli yumşaqxsüt urukidək, rənggi ak bolup, təmi həsəlgə miləngən koturmaqqa ohxaytti. □ ■

³² Musa ularoqa: — Pərwərdigarning əmri xuki, — Keyinki əwladliringlaroqa Mən silərni Misirdin elip qıkqanda, Mən silərgə qəldə yeyixkə ata kılqan nanni kərsitix üçün, uningdin komzəkkə bir omər toxkuzup, ular üçün saklap կoyunqlar, — dedi.

³³ Musa Hərunoqa: — Kəlgüsü əwladliringlaroqa kərsitixkə saklax üçün bir komzəknı elip, uningoqa bir omər miqdarda manna selip, Pərwərdigarning huzurında կoyup կoyqın, — dedi. ■

³⁴ *Keyin*, Hərun Pərwərdigar Musaqa buyruqlandək komzəknı saklax üçün uni həküm-guwahlıq sanduqingin aldida կoyup

□ **16:31** «*manna*» — «nemə bu?» degən mənidə (15-ayətni kərüng). ■ **16:31** Qəl. 11:7 ■ **16:33** Ibr. 9:4

köydi. □

35 Xu tərikidə Israillar adəm olturak laxkan bir zeminə yetip kəlgüqə kırıq yil «manna» yedi; ular Qanaan zeminining qebralirioqa yətküqə manna yedi. ■

36 Əyni qaolda bir «omər» «əfaḥ»ning ondin birigə barawər idi.

17

Koram taxtin qıkıcan su

1 Andin pütkül Israil jamaiti կուպ, Sin qəlidin qıkıp, Pərwərdigarning əmri boyiqə səpər kılıp, Rəfidim degən yərgə kelip qedirlirini tiki. Əmma u yerdə həlkə ieqkili su yok idi. **2** Xuning bilən həlk Musa bilən jedəllixip: — Bizgə ieqkili su bərgin! — dedi. Lekin Musa ularoşa: — Nemixka mening bilən jedəllixisilər? Nemixka Pərwərdigarni sinaysilər? — dedi. ■

□ **16:34 «həküm-guwahlıq»** — muxu yerdə «həküm-guwahlıq» Hudanıng Israiloja bərməkqi bolən tüp əmrlirini, xundakla uning Israil bilən bolidioqan əhdisini kərsitudu (20:babni kerüng). Hudanıng mukəddəs mahiyiti wə Harakteri xu əmrlərdə ayan қılınoqaqka, «həküm-guwahlıq» dəpmu atılıdu. Xu əmrlər «əhdə sanduksi» iqidə saklaklıq tax tahtaylor üstigə pütülgən (40:20ni kerüng). «... **Uni həküm-guwahlıq sanduğınınaldida կուպ կոյdi**» — əhdə sanduğının təswirini bilix üçün 25:bab, 10-22-ayətlərgə karalsun. «Ibr.» 9:4tin қarioqanda, «manna» komziki keyinkı wakitta əhdə sanduksi **iqigə**, mukəddəs қanun taxlıri aldiqə կoyulən. ■ **16:35** Yə. 5:12; Nəh. 9:15 ■ **17:2** Qəl. 20:3, 4

³ Lekin həlk qangkap, su tələp kılıp, Musadin aqırınip oqtuldixip: — Sən nemixkə bizni, balılırimizni wə melimizni ussuzluk bilən əltürükə Misirdin elip kəlding? — dedi.

⁴ Xuning bilən Musa Pərwərdigarə pəryad ketürüp: — Bu həlkni կandak kilsam bolar?! Ular həlila meni qalma-kesək kılıxi mumkin! — dedi.

⁵ Pərwərdigar Musaşa jawabən: — Sən Israilning aksakalliridin birnəqqisini əzüng bilən billə elip qıkıp, *Nil* dəryasining süyini uroqiningda ixlətkən həsangni қolungoşa elip həlkning aldiqa baroqin; ■ ⁶ Mana, Mən xu yərdə, Hərəb teqidiki қoram taxning üstidə sening aldingda turimən; sən қoram taxni uroqin. Buning bilən uningdin həlkə iqliki su qıçıdu, — dedi.

Musa Israilning aksakallirining kəz aldida xundak қildi. □ ■ ⁷ Musa Israillarning jedəlləxkini wə ularning «Pərwərdigar arımızda zadi barmuyokmu?» deyixip Pərwərdigarni sinioqını üçün, u yərni «Massah» wə «Məribah» dəp atidi. □

Amaləklər bilən jəng kılıx

⁸ Xu qaoqla Amaləklər kelip Rəfidimdə Israilqa hujum қildi. ■ ⁹ Musa Yəxuaşa: Sən əzimizdin Amalək bilən jəng kılıxka adəm tallıqin. Mən ətə Hudanıñ həsisini қolumoşa elip dəngning

■ **17:5** Mis. 7:20 □ **17:6 «Hərəb teqiqi»** — Sinay teqinqin baxka bir ismi. ■ **17:6** Qəl. 20:9; Zəb. 78:15-16; 114:8; 1Kor. 10:4 □ **17:7 «Massah»** — «sinax» degən mənidə, «Məribah» — «jedəl-majra» degən mənidə. ■ **17:8** Kən. 25:17,18

qokkısida turup turimən, dedi. □ 10 Yəxua Musa buyruqınıdək ķılıp, Amaləklər bilən jəng ķıldı. Musa, Hərun wə Hur dəngning qokkisiqa qıktı. 11 Xundak boldiki, Musa қolını kətürüp tursa, Israıl oqalib kelətti, lekin u қollirini pəskə qüxürüp tursa, Amalək oqalib kelətti. 12 Musanıng қolliri eoirixip kətti; ular bir taxni elip kelip uning astıqa կoydi; u uning üstidə olturdu; andin Hərun bilən Hur biri bir təripidə, biri yənə bir təripidə uning қollirini yələp turdi; bu tərikiidə uning қolliri taki kün patkuqə məzmut turdi. 13 Xundak ķılıp, Yəxua Amalək wə uning həlkini қiliqlap nabut ķıldı. □

14 Pərwərdigar Musaqa: — Bir əslimə bolsun dəp bu ixlarnı bir kitabqa yezip қalduroqın, xundakla xularnı Yəxuanıng қulaklıriqa okup bər; qünki Mən Amaləknıng namını asmanlarning astidin, hətta adəmlərning esidinmu mutlək əqürüwetimən, dedi. ■

15 Andin Musa bir կurbangaһni yasap, namını «Pərwərdigar tuqumdur» dəp atidi □ 16 wə Musa: — Yahning təhti aldida bir kol kətürülüp: — «Pərwərdigar əwladın əwladkıqə Amaləkkə

□ 17:9 «Sən əzimizdin Amalək bilən jəng կiliçka adəm tallıqın» — yaki «Sən əzimizgə adəmlərni tallap, Amalək bilən sokuxkili qıkkın». □ 17:13 «կiliqlap,...» — ibraniy tilida «կiliç bisi bilən urup,...». ■ 17:14 Qel. 24:20; Kan. 25:17, 18, 19; 1Sam. 15:2, 3 □ 17:15 «Pərwərdigar tuqumdur» — ibraniy tilida «Yaḥwəh-nissi».

karxi jəng kılıdu» deyilgənidi, — dedi. □ ■

18

Yətroning Musani Ziyarət ķılıxi wə uningoja nəsihət ķılıxi

¹ Musaning keynatisi, yəni Midiyanning kahini Yətro Hudaning Musa üçün həmdə Əz həlkı Israil üçün barlıq kıləqlənləri toqıruluk anglıdi, yəni Pərwərdigarning Israilni Misirdin qıklärəqlənlək idin həwər taptı. ■ ²⁻³ Xuning bilən Musaning keynatisi Yətro Musaning əslidə əz yenioqa əwətiwətkən ayali Zipporah wə uning ikki oqlını elip yoloqa qıktı (birinqi oqlining ismi Gərxom dəp կoyuləqlənid; qünki Musa: «mən yakə yurtta musapir bolup turuwatimən» degənidi. □ ■ ⁴ Yənə birining ismi Əliezər dəp կoyuləqlənid; qünki Musa: «Atamning Hudasi manga yardımədə bolup, meni Pirəwnning kılıqidin kütkuzdi», degənidi). □ ⁵ Xundak kılıp Musaning keynatisi Yətro Musaning oqlulları

□ **17:16** «**Yaḥ**» — «Yaḥwəḥ» (Pərwərdigar)ning kıskartılma xəklidur. **«Yaḥning təhti aldida bir kol kətürülüp:»** — kimning қolining Hudaning təhti aldida kətürülgənlilik enik eytilmaydu; bizningqə bu sırlıq ix ərxtə Hudaning aldida yüz bərgən bolup, kəsəm kılıp «ketürülgən kol» bolsa «Pərwərdigarning kolı» («Yəx.» 25:10, 41:20, 53:1, 66:14, «Yuḥ.» 12:38), yəni «Pərwərdigarning **Kuli**» boləqan Məsih («Yəx.» 42:1, 19, 49:6, 52:13)ni kərsətsə kerək. ■ **17:16** 1Sam. 15:2 ■ **18:1** Mis. 2:16; 3:1 □ **18:2-3** «**Gərxom**» — «yakə yurtluk» degən sez bilən ahəngdax. ■ **18:2-3** Mis. 2:22 □ **18:4** «**Əliezər**» — «Hudayim yardımədur» degən mənidə.

bilən ayalını elip, Musanıng qəldə, Hudanıng teoqining yenida qedir tikgən yerigə yetip kəldi.

6 U əslidə Musaqa: — «Mana, mənki կeynatang Yətro sening ayalingni wə uning ikki oqlını elip yeningoqa ketiwatimən» dəp həwər əwətkənidi.

7 Xuning bilən Musa əz կeynatisining aldiqə qıkip, təzim kılıp, uni səydi. Əlar bir-biridin ھal-əhwäl sorixip qediroqa kirdi;

8 Andin Musa կiynatisioqa Israilning wəjidiñ Pərwərdigarning Pirəwn wə misirlikləroqa қiloqan həmmə əməllirini səzləp, ularning yol boyi bexiqə qüxkən jəbir-japalarnı bayan kılıp, Pərwərdigarning կandak kılıp ularni kutkuzqızınıni eytip bərdi.

9 Buni anglap Yətro Pərwərdigarning Israilıqə kərsətkən barlıq yahxılıkiddin, ularni misirliklarning կolidin kutkuzqolanlıkiddin xadlandı.

10 Yətro *xadlinip*: — Silərni

misirliklarning wə Pirəwnning կolidin kutkuzqolan Pərwərdigarıqə təxəkkurlər bołøy! U bu կowmni misirliklarning կolidin kutkuzdi!

11 Mən Pərwərdigarning barlıq ilahılardın üstün turidioqanlığını əmdi bildim; qünki U dəl ular yoqanqılık қiloqan ixta Əzining ulardın üstün turidioqanlığını namayan կildi — dedi. □ ■

12 Andin Musanıng կeynatisi Yətro Hudaqa atap bir keydürmə kurbanlıq wə birnəqqə *təxəkkur* kurbanlıklarını elip kəldi; Ҳarun bilən Israilning

□ **18:11 «ular yoqanqılık қiloqan ixta»** — muxu yerdə «ular» sahta ilahılar, butlarnı kərsitudu (12:12, 15:11ni körüng). Bəzi alımlar bu söz misirliklarnı kərsitudu, dəp կaraydu. ■ **18:11**

hərbir akşakılı Musaning keynatisi bilən billə Hudanıng huzurında taam yeyixkə kəldi. □

Yətronıng aklanə məslihəti

¹³ Ətisi Musa həlkning ix-dəwaliri üstidin həküm qıqxırıqça olturdi; həlk ətigəndin tartip kəqkiqə Musanıng qərisidə turuxtı. ¹⁴ Musanıng keynatisi uning həlkü üçün kılən ixlirini kərgəndə uningdin: — Sening həlkə kiliwatkan bu ixing zadi nemə ix? Nemixkə sən *bu ixta* yaloquz olturisən, barlıq həlk nemə üçün ətigəndin kəqkiqə sening qərəngdə turidu? — dedi.

¹⁵ Musa keynatisiqa jawab berip: — Həlk Hudadin yol izdəxkə meninq ķeximəqə kelidu.

¹⁶ Қaqanki ularning bir ix-dəwasi qıksa ular yeniməqə kelidu; xuning bilən mən ularning oturisida həküm qıqırımən wə xundakla Hudanıng ķanun-bəlgilimilirini ularqa bildürimən, — dedi.

¹⁷ Musanıng keynatisi uningoqa: — Bu kıləjining yahxi bolmaptu. ¹⁸ Sən jəzmən əzüngni həmdə qərəngdə turoqan həlkənimə qarqıtıp koyisən; qunki bu ix sanga bək eoqır kelidu.

Sən uni yaloquz kılıp yetixəlməysən. ¹⁹ Əmdi meninq səzümgə կulaқ saloqın, mən sanga bir məslihət berəy wə *xundak kilsang*, Huda sening bilən billə bolidu: — Sən əzüng Hudanıng

□ **18:12 «təxəkkur kurbanlıkları»** — ibraniy tilida «zəbak» deyildi. Ҳarun wə akşakallarning Yətro bilən billə xu kurbanlıklardin yegənliki ularning təxəkkur kurbanlıkı ikənlikini ispatlaydu. Qunki «təxəkkur kurbanlıkları» din sunquqi kiximu yesə bolatti.

aldida həlkning wəkili bolup, ularning ixlirini Hudaqa məlum қiloqın; ²⁰ sən həlkə qanun-bəlgilimilərni əgitip, mangidioqan yolni kərsitip, ularning қandak burqi barlığını ukturoqın. ²¹ Xuning bilən bir wakitta sən pütkül həlkning arisidin Hudadin қorkidioqan, nəpsaniyətqılıkni yaman kəridioqan həm қabiliyətlik həm diyanətlik adəmlərni tepip, ularni həlkning üstigə bax қılıp, bəzisini mingbexi, bəzisini yüzbexi, bəzisini əllikbexi, bəzisini onbexi қılıp təyinligin. □ ²² Xuning bilən bular hərkəndək wakitta həlkning ix-dəwalırını soraydu. Əgər qong bir ix-dəwa qıkıp қalsa, buni sanga tapxursun; lekin həmmə kiçik ix-dəwalarnı ular əzliri bejirisun. Xundak қılıp, ular sening wəzipəngni yeniklitip, yüküngni ketürüxüp beridu. ²³ Əgər xundak қilsang wə Huda sanga xundak buyrusu, əzüng wəzipəngdə put tirəp turalaysən wə həlkinqmu hatırjəmlik bilən əz jayıqla kaytip ketidu, dedi.

²⁴ Musa կeynatisining səzигə կulak selip deginining həmmisini կildi. ■ ²⁵ Musa pütkül Israil arisidin қabiliyətlik adəmlərni tallap, ularni həlkning üstigə bax қılıp, bəzisini mingbexi, bəzisini yüzbexi, bəzisini əllikbexi, bəzisini onbexi қılıp կoydi. ²⁶ Bular hərkəndək wakitta həlkning ix-dəwalırını sorap turdi; təsrək ix-dəwalarnı bolsa, Musaoqa yollaytti, kiçik ix-dəwalarnı bolsa əzliri soraytti.

²⁷ Andin Musa կeynatisini yoloqla selip կoydi, u

□ **18:21 «diyanətlik adəmlər»** — ibraniy tilida «həkikətkə təwə adəmlər». ■ **18:24** Qan. 1:9

өз yurtioqa қaytip kətti.

19

Israillar Sinay teoğıda

¹ Israillar Misir zeminidin qıkıp, dəl üçinqi eyining baxlanoqan küni Sinay qəligə yetip kəldi. □
² Ular Rəfidimdin qıkıp, Sinay qəligə yetip kelip, qəldə qedir tiki; Israil xu yerdə, taoqning udulida tohtap qedir tiki. ³ Musa Hudaning aldiqqa qıkıwidı, Pərwərdigar taoqdin uningoqa hitab kılıp mundak dedi: — Sən Yaküpning jəmətigə səz kılıp, Israillarqa munu həwərni yətküzgin: — ■ ⁴ «Mening misirlikləroqa nemə kılqinimni, xundakla Mən silərni huddi bürküt balilirini ənatlırioja mindürüp elip yürgəndək, Əz kəximoqa elip kəlginimni əzünglar kərdünglər. □ ■ ⁵ Əmdi silər dərhəkikət Mening səzümni anglap, əhdəmni tutsanglar, undakta barlıq əllərning arisida Manga has bir gəhər bolisilər — qünki pütkül yər Meningkidur — ■ ⁶ wə silər Manga kahinlardin tərkib tapkan has bir padixaqlik wə mukəddəs bir կowm bolisilər».

□ **19:1 «üçinqi eyining baxlanoqan küni»** — baxqa birhil tərjimisi boyiqə «üçinqi ay» yılning (kalendarning) üçinqi eyini kərsitudu. ■ **19:3** Ros. 7:38 □ **19:4 «huddi bürküt balilirini ənatlırioja mindürüp elip yürgəndək,...»** — bəzidə ana bürküt balilirioqa uquxni əgətkəndə ularnı dümbisigə mindürüp uqidu. ■ **19:4** Kən. 29:1; 32:11 ■ **19:5** Kən. 7:6; 10:14,15; 14:2; 26:18; Zəb. 135:4; Yəx. 41:8; Tit. 2:14

Mana bu sən Israillarqa deyixing kerək bolğan səzlərdür, — dedi. □ ■

7 Xuning bilən Musa yenip kelip, həlkning aksaçallırını qakırtıp, Pərwərdigar uningoşa buyruqan xu səzlərning həmmisini ularoşa yətküzdi.

8 Həlkning həmmisi bir eqizdin: — Pərwərdigar buyruqanning həmmisigə qoşum əməl kılımız! — dəp jawab bərdi. Andin Musa həlkning jawab səzlirini Pərwərdigarning ķexioşa berip yətküzdi. ■

9 Pərwərdigar Musaoşa: — Mana, Mən sanga səz kılqınimda həlk awazimni anglisun, həmixə sanga ixənsun dəp, yeningoşa қara bulutning қarangoşulukı iqidə kelimən, dəp eytti. Musamu həlkning degənlirini Pərwərdigar oşa anglatti.

10 Pərwərdigar Musaoşa yənə: — Sən həlkning ķexioşa berip, bugün wə ətə ularni pak-mukəddəs kılıp, kiyim-keqəklirini yuduroşın.

11 Ular üqinqi künigə təyyar tursun; qünki üqinqi künü barlıq həlkning kəz aldida Pərwərdigar Sinay teoşioşa qüxidu. **12** Sən həlk üqün *taoqning* ətrapişa bir pasil kılıp, ularoşa: «Silər ehtiyat kilinglar, taqka qıqmanglar yaki uning etikigə tegip kətmənglar. Kimki taqka təgsə əltürülməy կalmaydu; □ ■ **13** Uningoşa hətta birər қoli tegip kətsimu, qalma-kesək kılıp əltürülsün yaki ok etip əltürülsün. Məyli

□ **19:6** «silər manga kaھinlardın tərkib tapқan has bir padixahlıq ... bolisilar» — baxka birhil tərjimisi: «silər manga padixahlar wə kaھinlar ...bolisilar». ■ **19:6** 1Pet. 2:9 ■ **19:8** Mis. 24:3 □ **19:12** «həlk üqün taoqning ətrapişa» — yaki «həlk ətrapişa». ■ **19:12** Ibr. 12:18

haywan yaki insan bolsun, xundak kilsa, tirik
kałdurulmisun» — dəp eytキン. Lekin Kanay
uzun qelinsa, ular taoqning tüwigə qıksun,
dedi. □

14 Musa taoqdin qüxüp həlkning kexioqa berip,
həlkni Hudaοla atap mukəddəs kıldı; ular kiyim-
keqəklirini yudi. **15** Andin Musa həlkə: —
Üqinqi künigə təyyar turunglar; həqkim ayali
bilən yekinqılık kilmisun, dedi. ■

16 Üqinqi künü bolqanda, tang yoruxi bilən xun-
dak boldiki, güldürmamilar güldürləp, qakmak
qekip, taq üstidə köyük bir parqə bulut pəyda
boldi, zor қattık qelinojan kanayning awazi
anglandı. Buni kərüp qedirgahdiki pütkül həlk
korkunqidin titrəp kətti. □ ■ **17** Musa həlkni
Hudanıng aldida hazır boluxka qedirgahdin elip
qıktı. Ular kelip taoqning tüwidə ərə turdi. ■

18 Pərwərdigar Sinay teqioqa otta qüxüp kəlgini
üqün is-tütək pütkül taqni կaplidi; is-tütək
humdandin ərligən is-tütəktək üstigə ərləp
qıktı. Pütkül taq қattık təvrinixkə baxlıdı.

□ **19:13 «Uningoja... tegip kətsimu»** — demək, taqka
tegix. Baxka birhil tərjimisi «uningoja (taqka təgkən kixigə)
adəmning կoli təgmisun...». **«qalma-kesək kılinsun yaki
ok etip eltürülsun»** — demək, taqka təgkən kixini eltürüxi
kerək; biraq hilalıq kılıqan undak bir kixini taq etikidə (kət'iy
qəkləngən jayoja kirgənliki səwəblik) eltürüx üqün hərkəndək
kixi uningoja təgsə yaki uningoja yekin barsa bolmayıttı; xunga
uni qalma-kesək kılıx yaki ok bilən eltürüx kerək idi. Baxka
birhil tərjimisi «(Huda təripidin) eltürülidü». ■ **19:15** 1Sam.
21:4; 1Kor. 7:5 □ **19:16 «güldürmamilar»** — ibraniy
tilida «awazlar». **«kanayning awazi»** — yaki «buroqa awazi».
■ **19:16** Ibr. 12:18 ■ **19:17** Qan. 4:10,11

■ 19 Kanay awazi baroqanseri küqiyip intayın kattık qıktı. Musa söz kiliwidi, Huda anglap ünlük awaz bilən jawab bərdi. □ 20 Pərwərdigar Əzi Sinay teoqioqa, taqning qokkisiqqa qüxti; andin Pərwərdigar Musani taqning qokkisiqqa qakiriwidi, Musa taqlıka qıktı.

21 Pərwərdigar Musaşa: — Sən qüxüp halayığını agahlandurup: Ular «Pərwərdigarnı kərimiz» dəp pasildin bəsüp etmisun; undak kilsa, ulardin kəp adəm һalak bolidu, dəp eytキン. 22 Pərwərdigar ola yekin kelələydiyan kahinlarmu əzlirini manga atap mukəddəs kilsun; bolmisa, Pərwərdigar *sepilni* bəskəndək ularoqa һalakət yətküzidu, — dedi.

23 Musa Pərwərdigar ola: — Halayığning Sinay teoqioqa qıqxı mumkin əməs; qünki Sən Əzüng bizgə kattık agahlandurdung: taqni «mukəddəs» dəp қarap, uning ətrapiqə pasillarnı bekitinglər, dəp əmr kılding, — dedi.

24 Pərwərdigar Musaşa: — Mang, sən qüxüp kətkin. Andin sən Ҳarunni elip, billə qikkin; lekin kahinlar wə həlk bolsa Pərwərdigarning қexioqa baraylı dəp pasildin bəsüp etmisun; bolmisa, *Pərwərdigar sepilni* bəskəndək ularıng üstigə qüxitidu, — dedi.

25 Xuning bilən Musa həlkning қexioqa qüxüp, ularoqa bu sözni yətküzdi.

■ 19:18 Ҳак. 5:4; Zəb. 68:8; 77:18; 114:4; 144:5; Ҳаб. 3:10

□ 19:19 «**Musa söz kiliwidi, Huda anglap ünlük awaz bilən jawab bərdi**» — baxka birhil tərjimisi: «Musa söz kiliwatatti, Huda anglap ünlük awaz bilən jawab beriwatatti».

20

On pərz

¹ Huda munu barlıq səzlərni bayan kılıp mundak dedi: —

² Mən seni «küllük məkani» bolğan Misir zemidin qıkırıp kəlgən Pərwərdigar Hudayingdurmən. ■

³ Sening Məndin baxka həqkandak ilahıng bolmaydu.

⁴ Sən əzüng üçün məyli yukiridiki asmanda bolsun, məyli təwəndiki zemində bolsun, yaki yər astidiki sularda bolsun, hərkandak nərsining kıyapitidiki həqkandak oyma xəkilni yasima. □ ■

⁵ Sən bundak nərsilərgə bax urma yaki ularning küllükçə qırmə. Qunki Mənki Pərwərdigar Hudaying wapasızlıqça həsət kılouqi Təngridurmən. Məndin nəprətləngənlərning kəbihliklirini əzlirigə, oqullirioqa, hətta nəwrə-

■ **20:2** Mis. 13:3; Kən. 5:6; Zəb. 81:10 □ **20:4** «**Sən əzüng üqün ... hərkandak nərsining kıyapitidiki həqkandak oyma xəkilni yasima**» — 5-ayəttin enik kərənidiki, 4-ayəttə hatırılgən: «əzüng üçün ... xəklidə.. yasima» degən bu əmrning kezdə tutkını adəmlər qoqunuux məksitidə yasiqan hərkandak xəkillərdür. Demək, bu yazmilarda sən'ətning ezi yaki bədiyy ijadıyat, məsilən rəssamlıq yaki həykəltiraxlıq mən'i kılınqan əməs. Məsilən, «mukəddəs qedir» wə keyinkı «mukəddəs ibadəthana»da birnəqqə sürətlər (herublar, gullər, horma dərəh qatarlıqların sürətləri) kərənidü. Bular butlar əməs, pəkət bezəx məksitidə ixləngən. ■ **20:4** Law. 26:1; Zəb. 97:7

qəwrilirigiqə qüxürimən, □ 6 Əmma Meni səyidioğan wə əmrlirimni tutidioğanlaroqa ming əwladioğiqə əzgərməs mehribanlıq kərsitimən. □

7 Pərwərdigar Hudayingning namini қalaymikən tiləja alma; qünki kimdəkim namini қalaymikən tiləja alsa, Pərwərdigar uni gunahkar hesablimay қalmaydu. ■

8 Xabat künini mukəddəs dəp bilip tutkılı yad-
ingda saklıqın. ■ 9 Altə kün ixləp bar-
lik ixliringni tüzətkin; ■ 10 lekin yəttinqi
küni Pərwərdigar Hudayingoqa ataloğan xabat
künidur; sən xu kuni həqkandak ix kilmaysən;
məyli sən yaki oqlung bolsun, məyli kizing,
məyli қulung, məyli dediking, məyli bukang
yaki sən bilən bir yerdə turuwatkan musapir

□ 20:5 «wapasızlıkka həsət қılouqı Təngri» — bu
ibarə toqruluk «təbirlər» wə «qanun xərhi»diki «köxumqə
səz»imizni körüng. «Məndin nəprətləngənlərning əbəhəliklirini
əzlirigə, oqlullirioqa, hətta nəwrə-qəwirlirigiqə qüxürimən»
— bu muhim səz toqruluk «köxumqə səz»imizni, xundakla
«Əzakiyal»diki «köxumqə səz»imizni (18-, 33-bablar toqruluk)
körüng. □ 20:6 «əmrlirimni tutidioğanlaroqa mingliqan
əwladioğiqə» — baxqə birhil tərjimisi: «əmrlirimni tutidioğan
mingliqanlıroqa...». Birak «Qan.» 7:9 tərjimimizgə mas
kelidu. «əzgərməs mehribanlıq» — muxu yerdə «əzgərməs
mehribanlıq» ibraniy tilida «həsəd» degən səz bilən ipadilinidu.
Bu səzning mənisi bək qongkur bolup, kəp yərlərdə «əzgərməs
muhəbbət» yaki «əzgərməs mehribanlıq» dəp tərjimə kılınidu.
Kəp yərlərdə bir hil əhdə bilən baoqliq bolidu; xunga səzning
uzunraq birhil tərjimisi: «mehşir-muhəbbət tüpəylidin əhdidə
daim turidioğanlıkı» degili bolidu. Məsilən, bu səz «Yar.» 21:23,
24:12, 32:10, «Mis.» 15:13, 34:6, 7lərdə ixlitilgən. ■ 20:7 Law.
9:12; Mat. 5:33 ■ 20:8 Əz. 20:12 ■ 20:9 Mis. 23:12; 34:21;
Luğa 13:14

bolsun, həeqkandaq ix kilmisun. □ 11 Qünki altə kün iqidə Pərwərdigar asman bilən zeminni, dengiz bilən uning iqidiki barini yaratti andin yəttinqi künidə aram aldi. Buning üçün Pərwərdigar xabat künini bəht-bərikətlik kün kılıp, uni mukəddəs kün dəp bekitti.■

12 Ata-anangni hərmət kıl. Xundak kılsang Pərwərdigar Hudaying sanga ata kilmakçı bolоqan zeminda uzun əmür kərisən.■

13 Katillik kılma.■

14 Zina kılma.■

15 Oqrılık kılma.

16 Koxnang toɔruluk yaloqan guwahlıq bərmə.□

17 Sən қoxnangning əy-imaritigə kəz kiringni salma, nə қoxnangning ayali, nə uning қulioqa, nə uning dediki, nə uning kalisi, nə uning ixiki yaki қoxnangning hərkandaq baxqa nərsisigə kəz kiringni salma.□ ■

Həlkning wəhimi

18 Pütkül həlk güldürmamilarni, qekin-yalqunlarni, kanayning awazi wə taqdın ərləp qıkkən is-tütəklərni kərdi wə anglidi; ular

□ 20:10 «yəttinqi künü....xabat künidur» — ibraniy tilida «xabat» wə «yəttinqi» degənlər ahəngdax söz. **«sən bilən bir yerdə turuwatkan»** — ibraniy tilida «dərwaziliring iqidə turuwatkan» degən söz bilən ipadilinidu. ■ 20:11 Yar. 2:2; Ibr. 4 ■ 20:12 Mat. 15:4; Əf. 6:2 ■ 20:13 Mat. 5:21 ■ 20:14 Mat. 5:27 □ 20:16 «Koxnang toɔruluk yaloqan guwahlıq bərmə» — Təwrat-injil boyiqə «koxnang» Huda bizning yenimizə yekin kılqan hərbir adəmni kərsitudu, əlwəttə. □ 20:17 «koxnang» — bu söz toɔruluk yukirik'i izahatni kərüng. ■ 20:17 Rim. 7:7

bularnı körüp, titrixip yırak turuxti ¹⁹ wə Musaqa: — Bizgə sənla söz ķiloqaysən, biz anglaymız; lekin Huda bizgə Əzi söz kilmisun; qünki undak ķilsa əlüp ketimiz, dedi.■

²⁰ Musa halayıkça jawabən: — Korkmanglar; qünki Hudanıng bu yərgə kelixi silərni sinax üqün, yəni silərning Uning dəhxətlikini kəz aldinglaroqa kəltürüp, gunah ķilmaslıkinglar üqündür, — dedi.□ ²¹ Xuning bilən halayık nerida turdi; lekin Musa Huda iqidə turoqan қoyuk bulutning ķexioqa yekin bardı.■

Kurbangah tooqrisidiki nizam

²² Pərwərdigar Musaqa: — Sən berip Israil-larоqa munu sözlərni yətküzgin: «Silərgə ərxtin söz ķiloqinimni kərdünglər. ²³ Silər Mening ornumda ilah dəp kümüxtin butlar yasimanglar, yaki əzünglar üqün altundın butlarnı yasi-manglar.

²⁴ — Sən Mən üqün tuprakṭın bir kurbangah yasap, xu yərdə kəydürmə kurbanlıq wə inaklıq kurbanlıklıringni, կoy-əqkə bilən kalılıringni sunqın. Omumən Mən həlkə namimni *hərmət bilən* əslitidioqan barlıq jaylarda, yeningoqa kelip sanga bəht-bərikət ata ķilimən.■

²⁵ — Əgər Manga atap taxlardın kurbangah yasimakqi bolsang, yonuloqan taxlardın

■ **20:19** Kən. 5:25; Ibr. 12:19 □ **20:20** «silərning Uning dəhxətlikini kəz aldinglaroqa kəltürüp, gunah ķilmaslıkinglar üqündür» — yaki «Uningdin bolqan ķorķunq sening kəz aldida bolup, bu gunah ķilmaslıkinglar üqündür». ■ **20:21** Mis. 19:17; Ibr. 12:18 ■ **20:24** Mis. 27:1; 38:1

yasimioqın; qünki taxlaroqa əswabingni təgküzsəng, ular napak bolup қalidu. □ ■

26 Kurbangaһimoqa qikidiqan pələmpəy bolmisun; undak bolqanda, pələmpəydin qikküqə əwriting kərünüp қelixi mumkin», — dedi.

21

Kullaroqa muamilə kılıxtiki həküm-bəlgilimilər

1 — Sən ularning aldioqa կoyidiqan həküm-bəlgilimilər munulardur: —

2 Əgər sən bir ibraniy կulni setiwaloqan bolsang, u altə yiloqeqə hizmitingdə bolup, yəttinqi yili tələmsiz hər կilinsun. ■ **3** U կul կilinixkə tənha haləttə elip kelingən bolsa, tənha haləttə kətsun. Ayali bilən birgə elip kelingən bolsa, ayalimu uning bilən billə kətsun.

4 Əgər hojisi uningoqa hotun elip bərgən bolsa, xundakla ayali uningoqa oqlul-кızlarnı tuşup bərgən bolsa, ayal balılıri bilən hojisiqə կelip, ər yalozuz kətsun. **5** Lekin əgər կul elan կilip: «Mən hojam, ayalim wə balilirmoqa muhəbbitim bolqını üçün hər bolup

□ 20:25 «taxlaroqa əswabingni təgküzsəng, ular napak bolup қalidu» — 4-ayəttiki əmr boyiqə, Hudani bildüridiqan heqkandaq sürət yaki xəkil bolmaydu. Bu ayəttiki əmr kurbangaһ taxlirining üstidə heqkandaq xəkil-sürətlərning bolmaslıqi («napak» bolmisun dəp), butpərəslik gunahining aldini elix üçün berilgən. ■ **20:25** Kan. 27:5; Yə. 8:30, 31 ■ **21:2** Kan. 15:12; Yər. 34:14

kətməymən» desə, ■ 6 undakta uning hojisi uni Hudanıng *ibadət sorunining* aldiqə elip berip, uni ixikning aldida yaki ixikning kexikining aldida turquzsun; andin hojisi bigiz bilən uning ķulikini təxsun. Xundak ķılıp, u mənggüğə hojisining ķuli bolup қalıdu.□

7 Əgər birkim kızını dedəklikkə setiwətkən bolsa, u ər ķullar hər ķilinoqandək hər ķilinmisun. 8 Əgər əzigə has setiwaloqan kız hojisiqə yakmisa, undakta u kız tərəpning həkə tələp uni hər ķilixioqa yol қoyuxi kerək. Lekin hojisining uni yat həlkəkə setix һoқukı bolmaydu; qünki hojisi uningoqa wapasızlıq ķiloqandur. □ 9 Əgər u kızni oqlıqə has bekitkən bolsa, undakta u bəlgilimilər boyiqə uningoqa eż կizidək muamilə ķilsun.

10 Əgər hojisi yənə hotun alsa, əslidə əmrigə aloqan dedikining yemək-iqmikini, kiyim-keçikini wə ər-hotunqılıq burqını keməytmisun. 11 Əgər u xu üç ixni ada ķilmisa, undakta u bədəl təliməy hər bolsun.

Urux-talax һəkkidə

■ 21:5 Қан. 15:16 □ 21:6 «**Hudanıng ibadət sorunining aldiqə**» — yaki «Hudanıng aldiqə» yaki «hakimlarning aldiqə». «**andin hojisi bigiz bilən uning ķulikini təxsun**» — demək, ķulning ķulikini ixik қanitıqə yaki ixik kexikigə yekip turup, ķulikining yumxikini ixikkə yaki ixikning kexikigə mihlaydu. □ 21:8 «**hojisi uningoqa wapasızlıq ķiloqandur**» — adəttə ər kixi dedək setiwaloqan bolsa, uni eż keniziki yaki tokılı ķılıp əmrigə aloqan hesablinatti. Xunga dedəkning kəm degəndimu tokallık һoқukı bar idi.

12 Kimki bir adəmni urup əltürüp köysə, umu qoğum əltürülsün. ■ **13** Lekin əgər u kixi *əlgüqining* jenini paylap turup կəstən əltürmigən, bəlki mən Huda uning կoli arkılık xu kixining əlüxigə yol կoyqan bolsam, undak əhwalda Mən uningə կaçidiqan bir jayni orunlaxturimən. **14** Lekin əgər birsi əz կoxnisini hıylə bilən əltürimən dəp, uningə կəstən hujum kilsa, u gərqə *panah izdəp* kurbangahimoğla կeqip kəlsimu, u xu yərdə tutulsun wə əlümğə məhkum kılinsun.

15 Kimki əz atisi yaki anisioğla kol təgküzsə, qoğum əltürülsün. ■

16 Kimki bir adəmni bulap satkan bolsa yaki uning կolida barlıki məlum bolsa, jəzmən əltürülüxi kerək.

17 Kimki əz atisi yaki anisioğla lənət կilip կarəliqan bolsa, jəzmən əltürülüxi kerək. ■

Baxķilarni zəhimləndürüx həkķidə

18 Əgər ikki kixi uruxup կelip, biri yənə birini tax ya moxti bilən ursa, urulqan kixi əlməy, orun tutup yetip կalqan bolsa, **19** u kixi կopup հasiqə tayinip taxkiriqə qıkkudək bolsa, undakta uni uroqan kixi jazadin halas kılinsun; pəkət zəhimləngüqining yetip ixtin կalqan waktı üçün tələm berip, uni dawalitip səllimaza sakaytsun.

20 Əgər birsi կuli yaki dedikini tayakta ursa, xundakla կul yaki dedək nək məydanda əlüp

■ **21:12** Law. 24:17 ■ **21:15** Mat. 15:4 ■ **21:17** Law. 20:9;
Pənd. 20:20; Mat. 15:4; Mar. 7:10

kətsə, uning üçün *igisi* qoқum jazaqqa tartilsun.

□ 21 Lekin əgər tayak yegüqi bir-ikki kün tirik tursa, undakta kül hojayinining xəhsı mal-mülki bolqını üzgün, kulgıning jazasiqqa tartilmisun.

22 Əgər kixilər bir-biri bilən uruxup kəlip, əhamilidar bir ayalni urup salsa, əhamilidar ayaldıda balisi baldur tuquluxidin baxka zəhimlinix bolmisa, ayalning erining teləm təlipi boyiqə hakimlarning təstikidin ətküzülüp jərimanə telisun. □ 23 Əgər *ayal yaki bala* ziyan-zəhətkə uqrıqan bolsa, undakta jenioqa jan, □ 24 kəzигə kəz, qixioqa qix, əkolioqa əkol, putioqa put, ■ 25 kəyükkə kəyük, zəhimgə zəhim, kəkkə kək tələnsun. 26 Əgər birsi əz kül ya dedikining kəzini urup nakar kılıp əkoysa, kəzi wəjidin uni azad kılısun. 27 Xuningdək birsi əz kuli ya dedikining qixini urup qıqırıwətkən bolsa, qixi wəjidin uni azad kılısun».

Mal-ulaoqlar tooruluğ bəlgilimilər

28 Əgər bir kala bir ər yaki ayal kixinı üsüp əltürüp əkoysa, xu kala qoқum qalma-kesək əlini kəlini kerək, uning gəxi yeyilmisun. Lekin kalining igisigə gunah kəlmisun. ■

□ 21:20 «uning üçün *igisi* qoқum jazaqqa tartilsun» — ibraniy tilida «uning intikamı qoқum elinidu». □ 21:22

«balisi baldur tuquluxidin baxka» — yaki «balisi qüxüp ketixtin baxka». Aldı-kəyni sözlərgə əkariqanda, muxu yerdə pəkət «baldur tuqulsa» degən tərjimisi toqra bolsa kerək.

□ 21:23 «Əgər *ayal yaki bala* ziyan-zəhətkə uqrıqan bolsa,...» — ibraniy tilida pəkət «Əgər zərər-zəhmət bolup qıksa,...» deyildidi. ■ 21:24 Law. 24:20; Kan. 19:21; Mat. 5:38 ■ 21:28 Yar. 9:5

29 Lekin bu uyning ilgiridin üsüx aditi bolup, igisigə bu həktə agah berilgən bolsa, lekin yənilə uni baqlimioqını üçün ər-ayal kixilərni üsüp əltürüp köyəqan bolsa, undakta kala qalma-kesək kılınsun, igisimu əlümğə məhkum kılınsun. **30** Lekin uningdin hun həkkəi tələp kılınsa, əz jenining ornida uningoşa қanqılık tələm köyuloqan bolsa xuni bərsun. **31** Kalidin üsülgüqi oqul yaki kız bala bolsa, kalining igisi ohxaxla yükirik həkümədikidək bir tərəp kılınsun. **32** Kala կul yaki dedəknı üskən bolsa, kalining igisi üsülgüqining hojisiqa ottuz xəkəl kümüx bərsun; andin kala qalma-kesək kılınsun.

33 Əgər birsi bir orining aqzini oquk köyup yaki kolawatkan orining aqzini yapmay, kala yaki exək uningoşa qüxüp kətsə, □ **34** Undakta orining igisi mal igisining ziyanını toluk tələp bərsun; əlgən mal uningki bolidu.

35 Əgər birsining kalisı yənə birsining kalisini üsüp əltürüp köyəqan bolsa, undakta ular tirik kələqən kalinı setip, pulni barawər bəlüxsun həm əlük kalinimu xundak bəlüxsun. **36** Lekin kalining ilgiridin üsidioqan aditi barlıkı enik turup, igisi uni baqlimay köywətkən bolsa, undakta üsküqi kalining igisi kaliqa kala tələp bərsun, əlük kala uning bolsun.

22

□ **21:33 «bir orining aqzini»** — yaki «bir կուդակի ազնի».

Tələm tələx həkəkidi ki nizam

¹ Əgər birsi bir kala yaki қоynи оғрилас, uni соysa ya setiwətsə, u bir kalining ornioqa bəx kala, bir қоyning ornioqa tət қой telisun. □ ■

² Oғri tam təxkəndə tutulup կelip, tayaq yəp elüp қalsa, əltürgüqigə hun jazasi kəlmisun.

³ Lekin xu wəkə bolqan pəyttə kün qıkıp қalqan bolsa, undakta əltürgüqi hun jazasiqa tartilsun. Oғri oғriliqinini tələp ziyanni toluklap berixi kerək; uningda bir nemə bolmisa, қullukka setilip, oғriliqan nərsini təlixı kerək.

⁴ Oғri tutulqanda oғriliqan nərsə, kala bolsun, exək bolsun, қoy bolsun uning қolida tirik һaləttə tepilsa, u ikki həssə կimməttə tələp bərsun. □

⁵ Əgər birsi əz mal-qarwilirini etizlikkə yaki üzümzarlıqka otlaxka қoyuwetip, baxqilarning baq-etizlikida otlaxka yol қoysa, undakta u əzining əng esil məhsulatliridin yaki üzümzarlıqining əng esil mewisidin ziyanni

□ **22:1 «... u bir kalining ornioqa bəx kala, bir қoyning ornioqa tət қoy telisun»** — nemixka kalini bəx həssə, қoyni tət həssiləp tolukläx kerək? Kala-қoy hər ikkisi gex, yung-terə wə süt berələydu, kala yənə əmgək kılalaydu; xunga kalining kəmliki keprək ziyanni kəltüridu. ■ **22:1** 2Sam. 12:6

□ **22:4 «Oғri tutulqanda oғriliqan nərsə, ... uning қolida tirik һaləttə tepilsa, u ikki həssə կimməttə tələp bərsun»** — nemixka bu ayəttə kərsitilgən jaza 1-ayəttiki jazioqa ohximaydu? Bəzi alimlarning pikriqə: (a) oғriliqan mal tehi oғrining қolida bolqaqka, igisining ziyini 1-ayəttikidin az boluxi mumkin; (ə) bu oғri tehi 1-ayəttiki oғridək yamanlıqni əgəngən əməs; (p) 4-ayəttiki oғrining kala-қoyni oғrilaqx gu-nahını əzlükidin ikrar қiloqan boluximu mumkin. Biz bu üq pikrigə kayilmiz.

tələp bərsun.

6 Əgər ot ketip, tikənlikkə tutixip ketip, andin ənqilərni, bax tartip pixğan ziraətni kəydürüp, pütkül etizlikni kül kiliwətsə, undakta ot қoyquqı barlıq ziyanni tələp bərsun. □

7 Əgər birsi қoxnisioqa pul yaki mal-dunyasını amanət kılqan bolsa, bular əyidin oqrilinip kətsə, xundakla oqri keyin tutulsa, u oqrilioqınıni ikki həssə kimməttə tələp bərsun.

8 Lekin oqri tepilmisa, əy igisining қoxnisining melioqa kol təgküzgən ya təgküzmigənlikini məlum bolsun dəp, hakimlarning aldiqə kəltürülsün. **9** Hərhil hiyanət, u məyli kala, exək, կoy, kiyim-keqək bolsun, yittürüp қoyqan nərsə bolsun, ular toqrluluk bir қoxnisı: «əməliyəttə mundak idi» dəp talaxğan bolsa, hər ikkisining dəwasi hakimlarning aldiqə kəltürülsün; hakimlar қaysioqa gunah bekitsə, xu қoxnisioqa ikki həssə kimməttə tələp bərsun. □

10 Əgər birsi қoxnisioqa exək, kala, կoy yaki baxğa bir qarpayni amanət kilsə, bu amanət meli kixi kərməy əlüp kətsə, yaki zəhimlənsə, yaki həydəp əkitilsə, □ **11** undakta қoxnisining melioqa kol təgküzgən ya təgküzmigənlikini məlum bolsun dəp, Pərwərdigarning aldida

□ **22:6 «tikənlik»** — etizlar arisidiki qitlar yaki қaxalar adəttə tikənlərdin kılınidu. □ **22:9 «hakimlarning aldiqə...»** — yaki «Hudanıng aldiqə...». **«hakimlar қaysioqa...»** — yaki «Huda қaysioqa...». □ **22:10 «həydəp əkitilsə»** — ibraniy tilida bu söz adəttə «bulinix» degən söz bilən ipadilinidu; lekin muxu yerdə bəlkim tasadipiy bir ixni, məsilən qəqüp ketip, qeqilip ketixini kərsitxi mümkün; oqrilinix məsilisi 12-ayəttə kərsitlidu.

ularning otturisida bir kəsəm iqürülsün. Mal igisi bu kəsəmni köbul kılsun; köxnisi uningoşa tələm tələp bərmisun. □ **12** Lekin mal oqrlanıqan bolsa, u igisigə tələp bərsun. **13** Əgər uni wəhxiy həywan boqup köyoqan bolsa, u malning kaldukını guwahlılık üçün kərsitip, uni tələp bərmisimu bolidu.

14 Əgər birsi köxnisidin bir ulaqni ətnə elip, ulaq igisi yok yerdə zəhimlənsə yaki əlüp kalssa, ətnə aloquqi toluk tələp bərsun. **15** Lekin igisi nək məydanda bolsa, ətnə aloquqi tələp bərmisun; ulaq ijarigə elinəqan bolsa, aloquqi tələm təlimisun; qünki uni ijarə tələp əkəlgən.

Ijtimaiy məs'uliyət

16 Əgər bir adəm tehi yatlıq bolmioqan bir kızni azdurup, uning bilən billə yatsa, undakta u uning toylukını berixi kerək, andin uni hotunlukka alsun. **17** Lekin kızning atisi uni uningoşa bərgili unimisa, zina kıloduqi pak kızlarning toylukıqə barawər kelidiqan kümük pulni tarazida əlqəp bərsun.

18 Jadugər hotunni tirik köymioqin. ■

19 Həywan bilən jinsiy munasiwət etküzgən hərbiri jəzmən əlümğə məhkum kılinsun. ■

□ **22:11 «Pərvərdigarning aldida ularning otturisida bir kəsəm iqürülsün»** — bu kəsəmni bəlkim, igisi: «Mən həkikətən xu nərsini palanqi kixigə tapxurup amanət ķildim» degəndək, amanətni köbul kıloduqi kixi: «Mən xu amanətni həkikətən yittürüp köydüm, uni oqrilimidim, baxkilaroqa satmidim» degəndək kılixi mumkin. ■ **22:18** Kan. 18:10,11

■ **22:19** Law. 18:23; 20:15

20 Kimdəkim birdinbir Pərwərdigardin baxqa hərkəndək ilahqıa қurbanlıq sunsa, haram dəp mutlək һalakətkə məhkum қilinsun. □ ■

21 Silərmü Misirda musapir bolup turoqanikənsilər, musapir bolğan kixini həq harlimanglar wə yaki uningoqa həq zulum қilmanglar. ■

22 Hərkəndək tul hotun yaki yetim balını horlimanglar. ■ **23** Sən ularni hərkəndək tərəptə horlisang, ular manga pəryad kətürsə, Mən ularning awazını qoқum anglaymən; **24** xuning bilən oqəzipim tutixip, silərni қılıqlap eltürimən, silərning hotunliringlar tul қilinip, baliliringlar yetim bolup қalidu.

25 Əgər sən Mening həlkimning iqidin sanga қoxna bolğan kəmbəşəqəlgə kərz bərgən bolsang, uningoqa jazanihorlardək muamilə қilmioqin; uningdin əsüm almanglar. ■

26 Əgər sən қoxnangning qapını gərugiə aloğan bolsang, kün olturmasta uningoqa yandurup bər.

■ **27** Qunki qapını uning birdinbir yepinqisi bolup, bədinini yapidiqan kiyim xudur. U bolmisa, u nemini yepinip yatidu? Bu səwəbtin Manga pəryad қilsa, pəryadını anglaymən; qunki Mən xəpkətlikturmən.

28 Hudaşa kupurluk қılma, wə həlkinqning

□ **22:20 «mutlək һalakətkə məhkum қilinsun»** — ibraniy tilida ««haram» қilinsun»; «haram» — «mutlək һalak қilinix kerək» degənni bildüridu. ■ **22:20** Kan. 17:2, 3, 4, 5 ■ **22:21** Law. 19:34 ■ **22:22** Zək. 7:10 ■ **22:25** Law. 25:36,37; Kan. 23:18,19; Zəb. 15:5; Pənd. 28:8; Əz. 18:8 ■ **22:26** Kan. 24:12,13

əmirlirinimu կարօپ tillima. □ ■

29 Haminingning һосулининг ахқинидин wə xarab-zəytun meyi көлқингдин taxқинидин Manga һədiyə sunuxni һаял kilmioqın.

Sən oqulliringning tunjisini Manga atioqın. □ ■

30 Kala bilən қоyliringning tunji balilirinimu həm xundak atioqın; tunji bala yəttə küngiqə anisi bilən billə tursun; əmma səkkizinqi künü uni Manga atap sunoqın. ■

31 Silər Manga ataloqan mukəddəs kixilər bolisilər; xunga dalada yirtkuq һaywan təripidin boozulogan haywanning gəxini yemənglar, bəlki uni itlaroqa taxlap beringlar. ■

23

Həkəkaniyat wə adillik

1 Yaloqan gəpni yaymiqin wə ya yaloqan guwahlıq berip rəzil adəmgə yan basmiqin.

-
- **22:28 «Huda(օqa)»** — ibraniy tilida «Əlohim»(օqa). Bu söz bəzidə Hudanıg wəkilliri bologan «hakimlar»ni bildüridü («Zəb.» 82-küy wə izahatlırını kərung). Xunga bəzi tərjimilərdə «hakimlar» deyildi. ■ **22:28** Mis. 21:6, 8; Ros. 23:3, 4, 5
 - **22:29 «Haminingning һосули ...din taxқinidin Manga һədiyə sunuxni һаял kilmioqın»** — bu ayəttə kezdə tutulığını (baxka yərliri bilən selixturuloganda) tunji һосulni kərsitudu, lekin bu ayətning ezipə undaç biwasitə eytilmaydu. Ayətning ikkinqi kismi «tunji oqullarning Hudaqa atilixi» toqrluluq həm 30-ayət «qarpayning tunjılıri» toqrluluq bolqaqka, 29-ayətning birinci kismi bəlkim «tunji һosul» toqrluluq boluxi mumkin. ■ **22:29** Mis. 13:2,12 ■ **22:30** Mis. 23:19; Law. 22:27; Əz. 44:30 ■ **22:31** Law. 22:8; Əz. 44:31

2 Topka əgixip rəzil ixta bolma yaki dəwadəsturlarda guwahlıq bərgəndə topka əgixip həkikətni burmilima. **3** Kəmbəqəl dəwa ķilsa, uningoşa yan basma.■

4 Düxminingning kala ya exiki ezip ketip, sanga uqrəp կalsı, uni elip kelip, igisigə qoқum tapxurup bər. ■ **5** Əgər sanga əq boloqanning exiki yükni kətürəlməy yükning astida yatkinini kərsəng, uni yardəmsiz taxlimay, bəlki uningoşa yardəmlixip exikini կopuruxup berixing zərür.■

6 Arangdiki kəmbəqəlning dəwasıda adalətni burmilima.■

7 Hərkəndək sahta ixtin əzüngni neri tart; bigunaһ adəm bilən həkkəniy adəmni əltürmigin; qünki Mən rəzil adəmni hərgiz adil dəp aklimaymən. **8** Xuningdək həqkəndək para yemə; qünki para kezi oquklarnı kor կilip, həkkəniylarning səzlərini burmilaydu.■

9 Musapir kixilərgə zulum կilma; qünki əzünglar Misir zeminida musapir bolup turoğan boloqaqka, musapirning rohiy һalini bilisilər.■

«Xabat yılı» wə xabat künü

10 Altə yıl əz yeringni terip, һosullırını al.

11 Lekin yəttinqi yılı yərgə aram berip uni box կoy; həlkəngning namratlırı uningdin yiölip yesun, ulardin axkinini janggaldiki

■ **23:3** Law. 19:15 ■ **23:4** Kan. 22:1, 2; Luqā 6:27; Fil. 2:4

■ **23:5** Kan. 22:4 ■ **23:6** Kan. 27:19 ■ **23:8** Kan. 16:19;

1Sam. 8:3; Pənd. 19:6; Top. 7:7 ■ **23:9** Mis. 22:21; Law. 19:33;

Kan. 24:17

haywanlar yesun; xundakla üzümzarlıking bilən zəytunzarlıkingnimu xundaq kılɔqin. □ ■

12 Altə kün iqidə eż ixingni ada kılıp, yəttinqi künü aram elixing zərür. Buning bilən kala-exəkliring aram tapidu, dedikingning oqlı bilən musapir kiximu hərdükini qıkırıdu. ■

13 Mən sanga eytkinimning həmmisini kəngül bəlüp ada kıl; baxka ilahılarning namini tilingoqa alma; bular hətta aqzingoimu qıkımisun. □ ■

Üq muhim həyt-bayram

14 Hər yilda üq kətim mening üçün həyt ətküzgin. **15** Aldi bilən «petir nan həyti»ni ətküz; sanga əmr kılɔqinimdək Abib eyidiki bekitilgən künlərdə yəttə kün petir nan yegin; qünki xu ayda sən Misirdin qıqqaniding. Xu həytta həqkixi aldimoqa կuruk kəlmisun. ■

16 Sən əjir kılıp teriqlən etizdiki ziraitingning tunji həsulini orqanda «orma həyti»ni ətküz; xundakla sən əjir singdürüp yərdin ahirkı həsul-məhsulatliringni yil ahirida yioqkanda «həsul

-
- **23:11 «Lekin yəttinqi yili yərgə aram berip uni box koy;....»** — Huda Əz həlkigə xundak əmr bərgənikən, əlwətə ulardin həwər alidu. Bu əmrgə baqlıq wədilər toqrisida «Law.» 25:1-7, 11, 12ni, bolupmu 20-22-ayətlərni kərüng. ■ **23:11 Law. 25:4, 5 ■ 23:12 Mis. 20:8; 31:13-17.** □ **23:13 «Mən sanga eytkinimning həmmisini kəngül bəlüp ada kıl»** — ibraniy tilida «Mən silərgə eytkinim... ada kılınqlar» deyilidu. ■ **23:13 Qəl. 32:38; Yə. 23:7; Zəb. 16:4; Hox. 2:19; Zək. 13:2 ■ 23:15 Mis. 12:14,15; 13:3; 34:20; Kən. 16:16**

yioqix həyti»ni etküz. □

17 Yilda üq ketim ərkəkliringning həmmisi Rəb Pərwərdigarning huzuriqa hazır bolsun.

18 Sən manga ataloqan қurbanlığning əkenini hemirturuq selinoqan nan bilən sunmioqin; həyt қurbanlığının yeoqını bolsa keqiqə kondurup ətigiqigə saklima. □

19 Zeminingdiki dəsləpkı həsulning əng yahxsini Pərwərdigar Hudayingning əyigə elip kəl.

Oqlaknı anisining sütidə қaynitip pixurma. □ ■

Pərwərdigarning Pərixtisining yolları təyyarlıxi

20 Mana, Mən bir Pərixtini yolda seni կօղdap, Mən sanga təyyarlıqan yərgə elip barsun dəp, aldingda yürüxkə əwətimən. ■ **21** Sən uning aldida əzünggə agah bol, uning awaziqə қulak sal. Uning zitioqa təgmə; bolmisa, u itaətsizlikliringni kəqürməydu; qünki

□ **23:16 «orma həyti»** — muxu həyt yənə «həptilər həyti» həm «dəsləpkı orma həyti» dəpmu atılıdu.

«həsul-məhsulatliring» — muxu «həsul-məhsulatliring» axılıqlarnı həm hərhil mewə-qiwə məhsulatlırını ez iqigə alıdu.

«həsul yioqix həyti» — muxu həyt yənə «kəpilər həyti» dəpmu atılıdu. □ **23:18 «қurbanlık»** — bu söz adəttə «inaklıq қurbanlığı» yaki «təxəkkur қurbanlığı»ni kərsitudu. □ **23:19 «Oqlaknı anisining sütidə қaynitip pixurma»** — bu əmr bəlkim ətraptiki butpərəs həlkələrning məlum ərp-aditigə əgəxməslik kerəklikini kərsitixi mumkin. Bu toqruluk yənə «Lawiylar»diki «köxumqə söz»imizni kərüng. ■ **23:19 Mis. 34:26 ■ 23:20 Mis. 33:2**

Mening namim uningdidur. □ 22 Lekin əgər sən uning awazioqa կulak selip, Mening barlık buyruqanlıriməqə əməl kilsang, Mən düxmənliringgə düxmən, küxəndliringgə küxəndə bolımən. ■ 23 Qünki Mening Pərixtəm aldingda yürüp, seni Amoriy, Hittiy, Pərizziy, Қanaaniy, Ҳiwiy wə Yəbusiylarning zeminiqə baxlap kiridu; Mən ularni yokitimən.

24 Sən ularning ilahlırioqa bax urup ibadət kılma wə yaki ular kılolandək kılma; bəlki ularning *butlirini* üzül-kesil qekiwət, but tüwrüklirini üzül-kesil kukum-talqan kiliwət; □ 25 Lekin Huddyinglar Pərwərdigarning ibaditidə bolunglar. Xundak kilsanglar U nan bilən süyünglarnı bərikətləydi; Mən barlık kesəllikni aranglardın qıkırıp taxlaymən. ■ 26 Buning bilən zeminingda boyidin ajrap ketidioqan yaki tuqmas heqbir ayal yaki qarpay bolmaydu; əmrüngning künlirini toluk kılımən. ■

27 Mən sening aldingda wəhimimni əwətimən, kaysi taipigə yekinlaxsang xularnı parakəndə kılımən; xuning bilən həmmə düxmənliringni kəynigə yandurup қaqurimən. ■ 28 Ҳiwıylar, Қanaaniylar wə Hittiylarnı aldingdin қooqlap qıkırıwetixkə serik hərilərni aldingda yürüxkə

-
- 23:21 «**əzünggə agah bol**» —ibraniy tilida «əzünggə қара» («xamar») degən peil bilən ipadilinidu. 20-ayəttə Pərixtining ularni «қooqdaydioqanlıkı» (ibraniy tilida «қaraydioqanlıkı») «hamar» degən ohxax peil bilən ipadlinidu. ■ 23:22 Yar. 12:3
 - 23:24 «**ularning butlirini üzül-kesil qekiwət,...**» — yaki ularni (Қanaaniylarning) yoktip,...». ■ 23:25 Mis. 15:26; Kan. 7:15 ■ 23:26 Kan. 7:14 ■ 23:27 Mis. 14:24; Yə. 10:10

əwətimən. □ ■ 29 Əmma zeminning Harabilixip, dalada wəhxiy haywanlar awup sanga həwp bolup қalmaslıki üçün, xu əllərni aldingdin bir yilqıqə həydiwətməymən, ■ 30 Bəlki sən awup, zeminni pütünləy miras ķılıp bolouqə, az-azdin həydəp turimən.

31 Sening zeminingning qegrilirini Kızıl Dengizdin tartip Filistylərning dengiziqiqə, xuningdək qəldin tartip Əfrat dəryasiqiqə bekitimən; qunki zeminda turuwatqanlarnı həydiwetip yerini igilixing üçün, ularnı қolungoşa tapxurimən. □ ■ 32 Sən ular bilən wə yaki ilahlıri bilən həqkandaq bir əhdə tüzəmə. ■ 33 Ularning seni aldimda gunahka patkuzmaslıki üçün ularnı zeminingda kət'iy turoquzma. Qunki mubada sən ularning ilahlırinining ibaditidə bolsang, bu ix sanga tuzak bolidu.■

24

Hudanıng Musanıng wasitisi bilən Israel həlkı bilən muğəddəs əhdini tüzüxi

1 U Musaqa yənə: — «Sən berip, əzüng bilən billə Hərun, Nadab, Abiħuni wə Israillarning aksakallırı arisidin yətmix adəmni elip,

□ 23:28 «**serik hərə**» — bu isim ibraniy tilida adəttiki həridin qong wə tehimu qakqak birhil hərini kərsətsə kerək. ■ 23:28
Kan. 7:20; Yə. 24:12 □ 23:31 «**Filistylərning dengizi**» — «Ottura Dengiz»ni kərsitudu. ■ 23:31 Qəl. 34:3, 4 ■ 23:32
Mis. 34:12,15; Kan. 7:2 ■ 23:33 Yə. 23:13; Hək. 2:3

Pərwərdigarning huzurişa qikip, yirakta turup səjdə kilinglar. ² Pəkət Musala Pərwərdigarning aldioşa yekin kəlsun; baxxılar yekin kəlmisun, həlk uning bilən billə üstigə qikmisun, — dedi.

³ Musa kelip Pərwərdigarning barlıq sözliri bilən həkümlərini halayıkça dəp bərdi; pütkül halayık bir awazda: — Pərwərdigarning eytğan sözlirining həmmisigə əməl kılımiz! — dəp jawab berixti.■

⁴ Andin Musa Pərwərdigarning həmmə sözini hatırlıwelip, ətisi səhər köpüp taoqning tüwidə bir կurbangahni yasap, xu yerdə Israilning on ikki kəbilisining sani boyiqə on ikki tax tüwrükni tiklidi. ⁵ Yənə Israillarning birnəqqə yigitlərini əwətti, ular berip Pərwərdigarqa kəydürmə կurbanlıklar sundı, inaklıq կurbanlıçı süpitidə birnəqqə torpaknimu soyup sundı. ⁶ Andin Musa կanning yerimini կaqılarqa կaqılıdı, yənə yerimini կurbangah üstigə qaqtı. ⁷ Andin u əhdinamini կoliqa elip, həlkə okup bərdi. Ular jawabən: — Pərwərdigarning eytğinining həmmisigə կulak selip, itaət kılımiz! — deyixti.□

⁸ Xuning bilən Musa կaqılardiki kanni elip, həlkə sepip: — Mana, bu Pərwərdigar muxu sözərning həmmisigə asasən silər bilən baqlıqan əhdining kənidur, dedi.■

⁹ Andin keyin Musa wə Ҳарун, Nadab wə Abiҳu Israillarning akşakallırıdin yətmix adəm bilən

■ **24:3** Mis. 19:8; 24:7; Қан. 5:27 □ **24:7 «həlkə okup bərdi»** — iibraniy tilida «həlkning կulaklırioşa okup bərdi».

■ **24:8** Ibr. 9:20; 1Pet. 1:2

billə taq üstigə qikixti. **10** Ular xu yerdə Israilning Hudasini kordi; uning ayioqining astida huddi kək yakuttin yasaloqan nəpis payandazdək, asman gümbizidək süpsüzük bir jisim bar idi. □ ■ **11** Lekin u Israillarning mətiwərlirigə kol təgküzmidi; ular Hudani körüp turdi həmdə yəp-iqixti.

Musaning yənə Sinay teoqioqa qikixi

12 Pərwərdigar Musaqla: — Taq üstigə, keximəqə qikip xu yerdə turqin. Sanga ularoqa əgitixkə tax tahtaylarni, yəni Mən yezip köyoqan қanun-əmrni berimən, dedi.

13 Xuning bilən Musa կopup, Yardəmqisi Yəxuanı elip mangdi. Musa Hudanıng teoqioqa qikti. **14** Ü awwal aksakallarоqa: Biz yenip kəlgüqə muxu yerdə bizni saklap turunglar. Mana, Hərun bilən hur silərning yeninglarda қalidu; əgər birsining ix-dəwasi qiksa, ularning aldioqa barsun, — dedi.

15 Xuning bilən Musa taqning üstigə qikti wə taqni bulut қaplidi. **16** Pərwərdigarning julasi Sinay teoqining üstdidə tohtidi; bulut uni altə küngiqə kaplap turdi; yəttinqi künü, Pərwərdigar bulut iqidin Musanı qakırdı; **17** Pərwərdigarning julasining kiyapiti Israillarning kez aldida taqning qokkisida həmmmini yutkuqi ottək kərndi. ■ **18** Musa

□ **24:10 «ular xu yerdə Israilning Hudasini kordi»** — yəni, Hudanıng Əzini ayan қiloqanlığını kordi. ■ **24:10** Wəh. 4:6

■ **24:17** Ibr. 12:29

bulutning iqigə kirip, taqning üstigə qikip kətti. Musa kırıq keqə-kündüz taqda turdi.

25

Ibadət qediri üçün sunulidioqan hədiyələr

¹ Pərvərdigar Musaqa mundak dedi: —

² Sən Israillarqa eytkin, ular Manga bir «kötürmə hədiyə»ni kəltürsun; kimning kəngli hədiyə sunuxka hux bolsa, uningdin Manga sunulidioqan «kötürmə hədiyə»ni tapxuruwel-inglar. □ ■ ³ Silər ulardin tapxuruwalidioqan kötürmə hədiyə: — Altun, kümüx, mis, ⁴ kək, səsün wə kızıl rənglik yip, kanap rəht, tiwit, ⁵ kızıl boyaloqan қoqkarning teriliri, delfinning teriliri, akatsiyə yaqılıqi, □ ⁶ qiraq üzgün zəytun meyi, «məsihləx meyi» wə huxbuy üzgün huxbuy dora-dərməklər, ⁷ əfad bilən «köxen»qa ornitilidioqan ak həkik wə

□ **25:2 «kötürmə hədiyə»** — kahin yaki hədiyəni sunuquqı Pərvərdigarning aldioqa ikki қollap egiz kətürüp apiridioqan alahidə hədiyə. Muxu ayəttə deyilgən «kötürmə hədiyə» kepligən həlk elip kelidioqan, qong kələmlik hədiyə bolidu. Xübhisizki, məzkur «kötürmə hədiyə»ning hərbir կismini sunuquqi kixi əzi Huda aldida ikki қollap ketürüp uningoşa ataydu (35:22, 24). ■ **25:2 Mis. 35:5; 1Tar. 29:3,5,9,14; Əzra 2:68; 3:5; Nəh. 11:2** □ **25:5 «delfinning teriliri»** — yaki «dengiz eyikininq teriliri» yaki «borsukning teriliri».

baxka esil taxlar bolsun. □ ■ 8 Mening əzliri arisida makan kılıxım üçün *xulardin* Manga bir mukəddəs turaloqunu yasisun. 9 Uni Mən sanga barlıq kərsətməkqi bolqiniməqə asasən, yəni ibadət qedirining nushisi wə barlıq əswab-saymanlırinining nushisiçə op'ohxax kılıp yasanglar.

Əhədə sandukı

10 Ular akatsiyə yaqılıqidin bir sanduk yasisun. Uning uzunlukı ikki yerim gəz, kənglikli bir yerim gəz, egizlikli bir yerim gəz bolsun. □ ■

11 Sən uni sap altun bilən kaplioqin; iqi wə sırtını altun bilən kaplap, uning üstündəki kışmining qərisigə altundan girwək qıçar. 12 Uning ola altundan tət halka kuydurup, tət qətiqioqə bekitkin. Bir təripigə ikki halka, yənə bir təripigə ikki halka bolsun. □ 13 Sən həm akatsiyə yaqılıqidin ikki baldak yasap, hər ikkisini altun bilən kaplioqin; 14 andın sanduk ular arkılık kətürülsün dəp, baldaklarını sanduğning ikki yenidiki halkılıridin ətküzüp

□ 25:7 «Əfod» wə «köxen» —Bular toopruluq 6-14-ayətlərgə karalsun. U jilitkidək birhil alahidə kiyim bolup, iqidə Hudanıñ kerək bolqan ixlar toopruluq yolunu yaki iradisini kərsitidiqan «Urim» wə «Tummim» degən alahidə ikki tax saklaklıq idi.

■ 25:7 Mis. 28:4-14 □ 25:10 «akatsiyə yaqılıqı» — intayın qattık, uzunoqə qırımaydioqan birhil yaqaqtur. «gəz» —Mukəddəs Kitabta ixlitilgən «gəz» — adəmning jeynikidin barmikining uqioqıqə bolqan arılıkioqə (təhminən 45 santimet) barawər kelidu. ■ 25:10 Mis. 37:1; Ibr. 9:1 □ 25:12 «tət qətiqioqə» — yaki «tət putioqə».

köyəqin. **15** Baldaklar həmixə sanduktiki һalğıda tursun; ular uningdin qıkırılmışın. ■

16 Mən sanga beridioqan həküm-guwahlıklıni sandukka köyəqin. □ ■ **17** Sandukning yapkuqi süpitidə sən altundin uzunlukı ikki yerim gəz, kəngqliki bir yerim gəz bolğan bir «kafarət təhti» yasiqin. □ ■ **18** Ikki kerubni altundin sokup yasiqin. Ularnı kafarət təhtining ikki təripigə ornatmışın. □ ■ **19** Bir kerubni bir təripigə, yənə bir kerubni yənə bir təripigə ornitix üçün yasiqin. Ikki təripidiki kerublarnı kafarət təhti bilən bir gəwdə kilinglar. □

■ **25:15** 1Pad. 8:8 □ **25:16** «**sanga beridioqan həküm-guwahlık**» — Huda Musaqla tapxuridioqan «on pərz» yəki «on əmr» pütülidioqan ikki tax tahtayni kərsitudu (31:18ni kərung). Nemixka «guwahlık» deyildi? Qünki «on pərz» Hudanıg həkkaniy təbiitigə guwahlık beridu. ■ **25:16** Ibr. 9:4 □ **25:17** «**kafarət**» — (ibraniy tilida «kafar» yəki «kippur») degənning tüp mənisi «yepix»tin ibarət. Gunahlaroqa «kafarət kəltürük» degənlik «gunahları yepix» degənliktür. Təwrat dəwridə Huda gunahları wakitlik «yapatti» wə xuningdək xu gunahlardın towa kılıp kurbanlık kəltürgən bəndilirini kəqürüm kılatti. Injil dəwri kəlgəndə u Məsihning kurbanlılığı wasitisi bilən insanlarning gunahlarını «elip taxlaydu» («Yuh.» 1:29, 36ni kərung). Muxu yerdə sandukning yapkuqını «kafarət təhti» dəp tərjimə kıldıq, qünki 22-ayttə: «Mən xu yerdə sən bilən kərükimən; kafarət təhti üstidə... turup sanga ... söz kılımən» deyildi. Demək, bu jay Hudanıg olturoqan bir təhtigə ohxaxtur. ■ **25:17** Mis. 37:6 □ **25:18** «**Kerublar**» — bəlkim aləmdiki əng küqlük wə əng yüksək dərijilik pərixtilər yəki məhluklar boluxi mumkin. «Təbirlər»ni wə munasiwbətlilik sehmini kərung. ■ **25:18** Ibr. 9:5 □ **25:19** «**ikki təripidiki kerublarnı kafarət təhti bilən bir gəwdə kilinglar**» — yəki «ikki təripidiki kerublar bilən kafarət təhti bir pütün altundin yasalsun».

20 Kerublar bir-birigə yüzlənsün, կanatlırını kafarət təhtining üstigə kerip, կanatlıri bilən uni yapsun; kerublarning yüzü kafarət təhtigə karitilsün. ■

21 Sən kafarət təhtini sanduqning üstigə koyup, Mən sanga beridioğan həküm-guwahlıknı sanduqning iqigə koyoqın. ■ **22** Mən xu yerdə sən bilən körüximən; kafarət təhti üstdidə, yəni həküm-guwahlık sanduqining üstdikə ikki kerubning otturisida turup sanga Israil-larə yətküzüxkə tapxuridioğan barlıq əmrlirim tooqrisida söz kilmən. ■

Xırə

23 Həm akatsiyə yaçıqidin uzunlukı ikki gəz, kənglikli bir gəz, egizlikli bir yerim gəz bolən bir xırə yasiqin. **24** Uni sap altun bilən կaplap, uning üstünki կismining qərisigə altundın girwək qıkar. **25** Sən xırəning qərisigə tət ilik egizliktə bir ləw yasiqin; bu ləwning qərisigimu altundın bir girwək qıkar. □ **26** Sən u xırəgə altundın tət հalka yasap, bu հalkıarnı xırəning tət burjikidiki qetikka ornatqın. **27** Xırəni ketürüvkə baldaklar ətküzülsün dəp, հalkılar xırə lewigə yekin bekitilsün. **28** Baldaklarnı akatsiyə yaçıqidin yasap, altun bilən կaplıqin; xırə ular arkılık ketürilidu.

■ **25:20** Ibr. 9:5 ■ **25:21** Ibr. 9:4, 5 ■ **25:22** Qəl. 7:89

□ **25:25 «egizliktə»** — yaki «kəngliktə». Munasiwətlilik shemini körüng. **«ləw» wə «ləwning qərisigə qıkıriloğan girwək»** — bularning roli bəlkim xırəning üstdikə nanlarnı qüxüp ketixtin saklaxtur.

29 Xırəgə yandap legən, կաqa-təhsə, piyalə wə «xarab hədiyəliri»ni qaqidiqlan kədəhlərni yasiqin; ularni sap altundin yasiqin. **30** Mening huzurumda turuxķa sən xırəgə həmixə «təkdim nan»ni կoyqin. □

Qiraqdandan

31 Sən həm sap altundin bir qiraqdandan yasiqin. U qiraqdandan sokup yasalsun; qiraqdanning puti, oqli, kədəhləri, oqunqə wə qeqəkləri pütün bir altundin sokulsun. □ ■ **32** Qiraqdanning oqolining ikki yenidin altə xahqə qikirilsun — qiraqdanning bir yenidin üç xahqə, qiraqdanning yənə bir yenidin üç xahqə qikirilsun; **33** bir yenidiki hərbir xahqidə badam güli xəklidə oqunqisi wə qeqiki boləlan üç kədəh qikirilsun, yənə bir yenidiki hərbir xahqidə badam güli xəklidə oqunqisi wə qeqiki boləlan üç kədəh qikirilsun. Qiraqdanoqa qikiriloqan altə xahqining həmmisi xundak yasalsun. **34** Qiraqdanning oqolidin badam güli xəklidə oqunqisi wə qeqiki boləlan tət kədəh qikirilsun.

□ **25:30 «təkdim nanlar»** — ibraniy tilida «huzuri nanlar» («Hudanıng huzuridiki nanlar»). Adəttə jəmiy on ikki parqə nan կoyulatti. Bu Israillarning on ikki kəbilisigə wəkillik kılatti. Israel kahınları nanları tizip կoyux arkılık, əzlirining əmgək mewilirini Pərvərdigarqa ataxnı halaydiqlanlığını, bu arkılık əzli erixkən mol հosulning Pərvərdigarning ata kılıqlanlığını etirap kılıxnı bildürüx idi («Law.» 24:5-6). □ **25:31 «qiraqdanning... kədəhləri, oqunqə wə qeqəkləri»** — bular qiraqdanoqa qikiriloqan xu hil nushilarını kersitidu. 32-40-ayətlər wə munasiwətlik shemini kərüng. ■ **25:31 Mis. 37:17**

□ 35 Bulardin baxka *birinqi* ikki xahqining astida bir oqunqə, *ikkinqi* ikki xahqining astida bir oqunqə, *üqinqi* ikki xahqining astida bir oqunqə bolsun; qiraqdanoqa qikiriloqan altə xahqining asti həmmisi xundak bolsun. 36 Uning xu oqunqılıri həm xahqılıri qiraqdandan bilən bir gəwdə kılinsun — bir pütün sap altundin sokup yasalsun.

37 Sən qiraqdanning yəttə qirioqini yasioqin; qiraqlar uduloqa yoruk qüxürəlix Üqün üsti tərəpkə ornitilsun. 38 Uning pilik կayqılıri bilən küldənləri sap altundin yasalsun. 39 Qiraqdan wə uning barlıq əswablıri bir talant sap altundin yasalsun. □ 40 Sanga taqda ayan kılinoqan nusha boyiqə bularnı ehtiyat bilən yasioqin. ■

□ 25:34 «**qolidin**» — yəni qolining üstündəki kismidin. 35-ayətni kərung. □ 25:39 «**bir talant altun**» — bəlkim 4.4 kilogramqə boluxi mumkin. ■ 25:40 Ros. 7:44; Ibr. 8:5

Ibadət qədirininq əswablırı



«mis kurbangah»



«yoqlan das»



altun qiraqdan

«təkdim nan»
köyulidiqan xirə

huxbuygah



əhdə sanduķı



əhdə sanduķining iqı

26

Ibadət qediri — yopuklari

¹ Muğəddəs qedirni on parqə yopuktin yasatkin; yopuklar nepiz tokuloqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup ixlənsun; uningoşa kerublarning süritini qewər ķollarqa nəpis kılıp kəxtiləp qikarəquzoqin. ■ ² Hərbir yopukning uzunluqi yigirmə səkkiz gəz, kəngliki tət gəz bolup, hərbir yopuk ohxax qong-kiqikliktə bolsun. ³ Yopuklarning bəxi bir-birigə ulansun, kaloran bəx yopukmu həm bir-birigə ulansun. ⁴ Sən ulap qikiloqan birinqi qong parqining əng qetidiki kismioqa bir təripigə rənggi kək izmə ķadioqin, xuningdək ulap qikiloqan ikkinqi qong parqining əng qetidikisining bir təripigimu həm xundak ķiloqin. ⁵ Birinqi qong parqining əng qetidiki kismioqa əllik izmə ķadioqin, ikkinqi qong parqining əng qetidikisigimu əllik izmə ķadioqin. Izmilər bir-birigə udulmuudul bolsun.

⁶ Muğəddəs qedir bir pütün bolsun üçün altundin əllik iləri yasap, ikki qong parqə yopukni xu ilqular bilən bir-birigə tutaxturoqin. ⁷ Muğəddəs qedirni yepix üqün eąkə tiwitidin yopuklarni yasioqin; yopuktin on bir parqə yasioqin. ■ ⁸ Yopuklarning hərbirining uzunluqi ottuz gəz, kəngliki tət gəz bolup, on bir yopukning həmmisi ohxax qong-kiqikliktə bolsun. ⁹ Yopuklarning bəxini ulap bir kılıp, kaloran altə yopuknimu ulap bir kılıp, altınqi

yopuknı ikki қat қılıp, qedirning aldi təripigə sanggilitip қoyqın.□

10 Sən birinqi ulap qıkılqan qong parqining əng qetidiki կismioqa əllik izmə, ikkinqi ulap qıkılqan qong parqining əng qetidiki կismioqa əllik izmə қadiqın. **11** Sən həm mistin əllik iloqu yasap, qedir bir pütün bolsun üçün ularni izmilərgə etküzüp ikki qong parqini ulap қoyqın. **12** Lekin yopukning qedirning kəynidin exip կaloqan կismi, yəni exip կaloqan yerim parqisi qedirning kəyni təripidə sanggilap tursun. **13** Qedir yopuklirining qedirning boyidin artuk կismi, yəni u təripidin bir gəz, bu təripidin bir gəz, qedirning ikki təripidin sanggilap, uni *toluk* yapsun.□

14 Buningdin baxka, qediroqa կizil boyaloqan կoqkar terisidin yopuk yasap yapkin, andin uning üstidinmu delfin terisidin yasaloqan yənə bir yopuknı կaplioqın.

15 Muķeddəs qedirning tik tahtaylirini akatsiyə yaqılıqidin yasap tikligin. **16** Hərbir tahtayning uzunlukı on gəz, kəngliki bir yerim gəz bolsun. **17** Hərbir tahtayning ikkidin turumi bolsun, hər ikki tahtay xular bilən bir-birigə qetilsun;

□ **26:9 «qedirning aldi təripigə sanggilitip қoyqın»** — yaki «qedirning kəynigə կayrip қoyqın». Munasiwətlik shemini kərüng. □ **26:13 «qedirning ikki təripidin sanggilap, uni toluk yapsun»** — kanap rəhttin (kəndir rəhttin) kiliqan iqidiki yopukning uzunlukı yığirmə səkkiz gəz bolqaqka, qedirning ikki təripigə toluk yətməyetti; yopuk bilən yərning arılıkida bir gəz arılık կalatti. Өqkə tiwitidin kiliqan yopukning uzunlukı ottuz gəz bolqaqka, qedirni toluk yapatti. Qedirning shemilirini kərüng (wə munasiwətlik shemini kərüng).

qedirning barlıq tahtaylirini xundak yasioqın.

¹⁸ Qedirning tahtaylirini xundak yasioqın; yi-girmisini jənub tərəpkə tikligin; ¹⁹ bu yigirmə tahtayning tegigə kümüxtin kırık təglik yasioqın; bir tahtayning *astidiki* ikki turumi üçün ikkiden təglik, yənə bir tahtayning ikki turumi üçün ikkiden təglik yasioqın. ²⁰ Xuningdək qedirning udul təripidə, yəni ximal təripidə yigirmə tahtay bolsun; ²¹ bularning kırık təglik kümüxtin bolsun; bir tahtayning tegigə ikkiden təglik, yənə bir tahtayning tegigə ikkiden təglik orunlaxturusun. ²² Qedirning kəyni təripigə, yəni ərbər tərəpkə altə tahtay yasap tikligin. ²³ Qedirning kəyni təripidiki ikki bulungoqa ikki tahtay yasap ornatıqın. ²⁴ Bu *bulung tahtayliri* astidin üstiqiqə ikki қat қılınip *tahtaylarnı* əzara qetixtursun, üsti bir halkıqoja bekitilsun. Hər ikkisi xundak қılınip, ikki bulungoqa tiklənsun. □ ²⁵ Arka tərəptə səkkiz tahtay bolidu, ularning kümüxtin yasaloqan on altə təglikli bolidu; bir tahtayning tegidə ikki təglik, yənə bir tahtayning tegidə ikki təglik bolidu.

²⁶ Buningdin baxka sən akatsiyə yaqılıqidin bal-dak yasioqın; qedirning bu təripidiki tahtaylar oqa

26:24 «...tahtayliri ... ikki қat қılınip tahtaylarnı əzara qetixtursun» — bulung tahtaylirining կaysı xəkildə ikənlikigə birnemə deyix təs. Həq bolmioğanda ular kəynidiki tahtaylar həm yandiki tahtaylarnı bir-biriga tutaxturux rolını oynixi kerək; bizningqə bulung tahtayliri yenidiki tahtaylar oqa turumlari bilən qetilixi kerək (17-ayətni körüng). Bəzi alimlarning pikriqə bulung tahtayliri otturisidin egilip, «üq burjəklik sizoquq xəkli»də (yəni «L» xəklidə) қılınoqan boluxi mumkin. Munasiwətlik shemini körüng.

bəx baldaknı, ²⁷ qedirning u təripidiki tahtaylaroqa bəx baldaknı, qedirning arkə təripidiki tahtayloroqa, yəni əqərb təripidiki tahtayloroqa bəx baldaknı yasiqin. ²⁸ Tahtaylorning otturisidiki ottura baldak bu tərəptin u tərəpkə yetidiqan bolsun.

²⁹ Tahtaylorni altun bilən կaplap, baldaklar etküzüldidioqan հալկիarni altundin yasap, baldaklarni altun bilən կaplioqin. ³⁰ Qedirni sanga taoqda ayan կilinoqan nusha boyiqə yasap tiklingin.■

³¹ Sən nepiz tokulqan ak kanap rəhtkə kək, səsün wə կizil yiqlar arilaxturulup ixləngən bir pərdə yasiqin; uni qewər կollar kerublarning süritini nəpis կilip qüxürüp kəxtiləp qıksun.


■ ³² Uni akatsiyə yaqılıqdin yasaloqan tət hadioqa esip կoyοqin. Bu hadilar altun bilən կaplansun, hərbirining altun ilmiki bolsun; hadilar kümüxtin yasaloqan tət təglikkə ornitilsun. ³³ Pərdə qedir yopukidiki ilməklərgə esilip sanggilitip կoyulsun; andin հəküm-guwahlıq sanduğını xu yərgə kəltürüp, pərdining iqigə elip kirgin. Xuning bilən pərdə silər üçün mukəddəs jay bilən əng mukəddəs jayning otturisidiki bir ayrima pərdə bolsun. ³⁴ Andin sən «kafarət təhti»ni əng mukəddəs jaydiki հəküm-guwahlıq sanduğining üstigə կoyοqin.

³⁵ Xirə bolsa pərdining texiqa orunlaxturulsun; qiraqdanni xırəning udulioqa, qedirning jənub təripigə կoyοqin; xirəni ximal təripigə կoyοqin.

³⁶ Buningdin baxka sən qedirning kirix eqiziqə

nepiz tokuloqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup ixləngən bir pərdə yasioqın; u kəxtiqi təripidin kəxtilənsun. ■³⁷ Bu pərdə üçün akatsiyə yaqılıqidin bəx hada yasap, ularni altun bilən қaplıqın; hərbirining altun ilmiki bolsun; ularning tegigə bəx danə təglikni mistin կuyup təyyarlatkın.

MUĞƏDDƏS İBADƏT QEDİRİ — QEDIRNING ƏZİ WƏ SIRTKİ HÖYLISI



KURBANLIKLARNI SUNUX



Ibadət qediri wə sirtki höylisi

27

Kurbangah

¹ Sən kurbangahni akatsiyə yaqılıqidin yasiqin. Kurbangah tət qasa bolsun; uzunlukı bəx gəz, kəngliki bəx gəz, egizliki üq gəz kılinsun. ■

² Uning tət burjikigə köyulidioğan münggüzlirini yasiqin; münggüzliri kurbangah bilən bir gəwdə kılinsun. Kurbangahni mis bilən kaplıqin. ³ Kurbangahning yaq wə külini elixka daslarni yasiqin; uningoşa has bolovan gürjəklərni, korilarni, lahxigirlarni wə otdan-larnimu yasiqin; uning barlıq əswablirini yasaxka mis ixlətkin. ⁴ Kurbangah üçün mistin bir xala yasiqin; xalaning tət burjikigə tət mis həlkə yasap bekitip köyqin.

⁵ Xalani kurbangahning kap belining astidiki girwəktin təwənrək turidioğan kılqin, xundakta xala kurbangahning dəl otturisida bolidu. □

⁶ Kurbangahka ikki baldak yasiqin; ular akatsiyə yaqılıqidin bolsun, ularni mis bilən kaplıqin.

⁷ Kurbangahni kətürgəndə, baldaklar uning ikki yenida boluxi üçün, ularni həlkilarqa ətküzüp köyqin. ⁸ Kurbangahni tahtaylardın yasiqin, iqı box bolsun; u taqdə sanga ayan kılinoğan nusha boyiqə hünərwənlər təyyar kilsun.

■ **27:1** Mis. 38:1 □ **27:5** «**xala**» — barlıq ayətlərdin karioqanda, xalaning funksiyisi mundaq: (1) kurbangahning othanisidiki otnı kətürük; (2) xalani kətürgəndə kurbangahmu təng kətürülük; xala kurbangahning astı təripigə, yənə girwəkning astıqla köyuləqkə, xalani kətürgəndə girwəkkə terilib kurbangahmu təng kətürülətti. «Koxumqə səz»imiz həm qedirning shemilirini kərüng (munasiwətlik shemini kərüng).

Ibadət qedirining høylişi

9 Muqəddəs qedirning høylisinimu yasioqın. Høylining jənubıoqa, yəni jənubka yüzləngən təripigə nepiz tokulooqan ak kanap rəhettin pərdilərni toküqin; xu təripining uzunluğunu gəz gəz bolsun. ■ **10** Pərdilərni esixkə yigirmə hada yasalsun; ularning tegigə koyuxkə yigirmə mis təglik yasalsun; hadilarning ilmiki bilən baldaklar bolsa kümüxtin yasalsun. □

11 Xuningoqa ohxax ximal təripidimu uzunluğunu gəz kelidiqan pərdə bolsun. Pərdilərni esixkə yigirmə hada yasalsun; ularning tegigə koyuxkə yigirmə mis təglik yasalsun; hadilarning ilmiki bilən baldaklar bolsa kümüxtin yasalsun.

12 Høylining oqerbə təripidə uzunluğunu əllik gəz kelidiqan pərdə bolsun; uning on hadisi wə on təglikini bolsun.

13 Høylining xərk təripi, yəni kün qıqxıka yüzləngən təripining kənglikini əllik gəz bolsun.

14 Bir təripidə on bəx gəz kelidiqan pərdə bolsun; uning üq hadisi bilən üq təglikini bolsun.

15 Yənə bir təripidə on bəx gəz kelidiqan pərdə bolsun; uning üq hadisi bilən üq təglikini bolsun.

16 Høylining kirix eojiziqa yigirmə gəz kelidiqan bir pərdə koyulsun; pərdə nepiz tokulooqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup, kəxtiqi təripidin kəxtılənsun. Uning tət hadisi bilən tət təglikini bolsun.


■ **27:9** Mis. 38:9 □ **27:10 «baldaklar»** — ular hadilarnı əzara qetip turidioqan tayaqqlılar bolup, hadilarnı mukimlaxturux wə pərdilərni kətürük rolini oynaydu (38:17ni kərung). «Baldaklar»ning baxka tərjimiliri: «halkılar» yaki «qəmbərlər».

17 Høylining qərisidiki həmmə hadilar kümüxtin yasaloğan baldaklar bilən bir-birigə qetilsun; ularning ilməkliri kümüxtin, təglikliri mistin yasalsun. **18** Høylining uzunlukı yüz gəz, kəngliki hər ikki təripi əllik gəz bolsun; nepiz tokuloğan ak kanap rəhettin ixləngən pərdining egizliki bəx gəz kılinsun; hadilarning təglikliri mistin yasalsun.

19 Muqəddəs qedirning ix-hizmitidə ixlitilidiğan barlıq əswab-saymanları həmdə barlıq mik-kozukliri, xundakla høylining barlıq mik-kozukliri mistin bolsun.

IBADƏT QEDIRI (MUKİDDƏS QEDİR)

(«Misirdin qıqx» 25-31, 35-40-bab)



Ibadət qediri wə sirtki höylisi

Yenik turidioğan qiraot həkķidiki bəlgilimə

20 — Qiraotning həmixə yenik turuxi üçün, qiraotka ixlitixkə zəytundin sokup qıkırılıqan sap mayni ķexingoqa kəltürükə İsraillarni buyruqin. ■ **21** Jamaət qedirining iqidə, həküm-guwahlıq sandukining udulidiki pərdining taxkırıda Hərun wə oqulliri hər keqisi ətigəngiqə Pərwərdigarning aldida qiraotlarning yenik turoquzux ixida bolsun. Bu ix dəwrin-dəwrgiqə Israillarqa əbədiy bir қanun-bəlgilimə bolsun. □

28

Kahinlarning mukəddəs kiyimliri

1 Sən Israillarning iqidin akang Hərun wə uning oqullirini əz ķexingoqa kəltürgin; ularnı, yəni Hərun wə oqulliri Nadab, Abihu, Əliazar wə Itamarlarning Mening kahinlik hizmitimdə boluxi üçün yeningoqa kəltürgin. ■ **2** Akang Hərunoqa həm xərəp həm güzəllik üçün mukəddəs kiyimlərni təyyarlioqin. **3** Hərunning Manga mukəddəs kılınip, Mening kahinlik hizmitimdə boluxi üçün, Mən əkıl-parasətning rohi bilən kəlbəlirini tolduroqan qewər kixilərning hərbirigə səz kılıp, ularnı alahidə kiyimlərni tikixkə buyruqin. **4** Ular tikidiqan kiyimlər munulardın ibarət: — bir ķoxen, bir əfod, bir ton, kəxtiləngən bir halta kənglək, bir səllə wə bir bəlwəoł. Mening

■ **27:20** Law. 24:2 □ **27:21 «Jamaət qediri»** — bu ibadət qedirioqa berilgən baxka bir nam. ■ **28:1** Ibr. 5:4

kahınlık hizmitimdə boluxı üçün, ular akang Hərunoqa wə oqullirioqa mukəddəs kiyimlərni tıksun. □

Əfodning layihilinixi

5 Uningoqa altun wə kək, səsün, kızıl yiplar bilən nepiz tokuloğan ak kanap rəht ixlitsun; **6** əfodni ular altun wə kək, səsün, kızıl yiplar bilən nepiz tokuloğan ak kanap rəhtlərni təyyarlap, qewər ķollaroqa nəpis kılıp *kəxtilitip* ixlətsun. ■

7 Əfodning ikki bexini bir-birgə tutaxturux üçün ikki dolisida mürilik tasma bolsun. □ **8** Əfodning üstidin baqlaydiqan, kəxtiləngən bəlwəoq əfod bilən bir pütün kilinsun wə uningoqa ohxax sipta ixlinip, altun wə kək, səsün, kızıl yiplar wə nepiz tokuloğan ak kanap rəhttin yasalsun. □ **9** İkki ak hekikni tepip, ularning üstigə Israilning oqullirining namlırını oyduroqin; **10** ularning namlırining altisi bir yakutka oyulsun, қaloğan altisi bolsa yənə bir yakutka oyulsun, həmmisi tuqulux tərtipi boyiqə pütlüsün. **11** Huddi yakut nəkixqiliri *ixligəndək*, məhür oyulqandək Israilning oqullirining namlırını ikki yakutka oyduroqin; ular altundin yasaloğan kəzlükkə

□ **28:4 «Əfod» wə «koxen»** — bular wə қatarlıklar toqıruluk «Təbirlər»ni wə munasiwətlik shemilarnı kərüng. «Əfod» jılıtkığə ohxaydiqan birhil kiyim, «koxen» kahinnıng məydisigə takılıdiqan məydə yanquq bolup, üstigə on ikki kəbiligə wəkillik kılıdiqan on ikki kimmətlik tax bekitilgən. ■ **28:6**

Mis. 39:2 □ **28:7 «...ikki dolisida mürilik tasma bolsun»** — munasiwətlik shemini kərüng. □ **28:8 «Əfodning bəlwəoqı»** — 5-ayəttə tiləqə elinəqan bəlwəoq əməs. «Law.» 8:7ni kərüng.

bekitilsun. ¹² Israelning oqulliriqa əslətmə tax bolsun üçün, ikki yakutni əfodning ikki mürilik tasmisiqa կadioузօլին; xundak bolqanda, Hərun Pərwərdigarning aldida ularning namlırını əslətmə süpitidə müriliridə kətürüp yürüdu.

¹³⁻¹⁴ Buningdin baxqa, sən altundin yənə ikki kəzlük wə sap altundin xoynidək exip etilgən ikki zənjir yasatkin; andin exilmə zənjirlər kəzlüklərgə bekitilsun.□

Koxenning yasılıxi

¹⁵ «Həküm կoxeni»ni qewər կollaroqa nəpis kılıp kəxtilitip yasatkin; uni həm əfodni ixligən usulda yasioqan, altun wə kək, səsün, kızıl yiqlar bilən nepiz tokuloqan ak kanap rəhettin yasioqın.

□ ■ ¹⁶ U ikki kat, tət qasa kılinsun; uzunlukı bir oqeriq, kənglikimu bir oqeriq bolsun. □ ¹⁷ Uning üstigə tət կatar kılıp gəhərlərni ornatkin: —birinqi կataroqa kızıl yakut, serik gəhər wə zumrət ornitilsun; ¹⁸ ikkingi կataroqa kək կaxtexi, kək yakut wə almas ornitilsun; ¹⁹ üçinqi կataroqa səsün yakut, piroza wə səsün kwarts ornitilsun; ²⁰ tətinqi կataroqa beril yakut, ak hekik wə anartax ornitilsun; bularning həmmisi altun

□ **28:13-14 «yənə ikki kəzlük»** — muxu ikki kəzlük əfodning ikki mürisigə bekitilgən, 9-12-ayətlərdə tilqə elinoqan ikki ak hekik orunlaxturuloqan kəzlüklərdur. □ **28:15 «Həküm կoxeni»** — iqidiki «urim wə tummim» degən taxlar arkılık Hudanıng məlum ix toqrisidiki iradisini yaki həkümini sorax üçün ixlitilgən (30-ayətni kərüng). ■ **28:15 Mis. 39:8** □ **28:16 «U ikki kat, tət qasa kılinsun»** — demək, yanquq xəklidə.

kezlük iqigə ornitilsun. ²¹ Bu gehərlər Israilning oqullirining namlirioqa wəkil kılınip, ularning sanidək on ikki bolup, məhür oyqandək hərbir gəhərgə on ikki կəbilining nami bardin-bardin pütülsun.

²² Koxenə qa xoynidək exilgən sap altundin *ikki exilmə zənjir yasiqin*. ²³ Koxenə qa altundin ikki һalқa etip, ikki һalқını қoxenning *yukiriки* ikki burjikigə bekitkin; □ ²⁴ andin altundin exilip yasaloqan ikki zənjirni қoxenning *yukiriки* ikki burjikidiki һalқıdin ətküzüp, ²⁵ exilgən xu zənjirlərnin ikki uqini ikki kezlükkə bekitip, *kəzlüklərni* əfodning ikki mürilik tasmisining aldi կismioqa ornatkin. ²⁶ Buningdin baxka sən altundin ikki һalқa yasap, ularni қoxenning *asti təripidiki* ikki burjikigə bekitkin; ular əfodka tegixip turidioqan kılınip iqigə կadalsun. □ ²⁷ Mundin baxka sən altundin *yənə* ikki һalқa yasap, ularni əfodning ikki mürilik tasmisining aldi təwənki կismioqa, yəni əfodka ulinidioqan jayoqa yekin kılıp, kəxitiləngən bəlwaqdin egizrək kılıp bekitkin. ²⁸ Koxenning əfodning kəxitiləngən bəlweqidin yukırıraq turuxi, қoxenning əfodtin ajrap kətməsliki üçün қoxenning һalkisini kək xoyna bilən əfodning һalkisioqa qetip կoyqin.

²⁹ Xundak қiloqanda, Ҳарун mukəddəs jayoqa kirgəndə, həküm қoxenini takioqaqka, Israilning oqullirining namlirini əslətmə süpitidə

□ **28:23 «қoxenning yukiriки ikki burjikigə»** — ibraniy tilida «қoxenning ikki bexioqa». □ **28:26 «қoxenning asti təripidiki ikki burjikigə»** — ibraniy tilida «қoxenning ikki bexioqa».

yürükining üstidə Pərwərdigarning aldida daim kətürüp yürgən bolidu. □ ³⁰ Əharun Pərwərdigarning aldioqla kirgəndə, urim bilən tummim uning yürüki üstidə boluxi üqün, bularnı həküm қoxenining iqigə aloqin; muxundak kılıqlanda, Əharun Israillar ola baolılık həkümlərni həmixə Pərwərdigarning huzurında ez yürüki üstidə kətürüp yürgən bolidu. □

Bax kahin kiyidioqan baxka kiyimlər; bax kahinning oqullirining kiyimlari

³¹ Əfodning iqidiki tonni pütünləy kek rənglik kılıqlın. □ ■ ³² Tonning baxka kiyilidioqan təxüki dəl otturisida bolsun; uning yırtılıp kətməsliki üqün huddi bapkar tokuməndək, sawutning yakisiqla ohxax qərisigə pəwaz qikirilsun. □

³³⁻³⁴ Uning etikining qərisigə kək, səsün wə kızıl yiptin anarlarnı tokup aşkin həmdə altun կongquraklarnı yasap, qərisidiki anarlarning arılıkçıla birdin esip қoyqın; tonning etikining

□ **28:29 «koxen»** — қoxen wə uning munasiwətlik təpsilatlini kərүx üqün munasiwətlik shemini kərüng. □ **28:30 «urim wə tummim»** — alahidə birhil taxlar. Bu taxlar arkılık Israil həlkə Hudadin yol sorisa bolatti. Həmdə ulardin hərhil jawab qikətti; məsilən, «xundak», «yak» degəndək. Bəzi əhəwallarda həqkandak jawab bərməslikimu mumkin (məsilən, «Hak.» 20:23, «1Sam.» 14:37, 23:2-4, 28:6, «2Sam.» 2:1 қatarlıqlarnı kərüng). «Urim»ning mənisi «nurlar», «Tummim»ning mənisi «mukəmməllik» yaki «mukəmməl ixlar» degənlik; lekin ularning təpsilatlıri hazır bizgə naməlum. □ **28:31 «Əfodning iqidiki ton»** — ton əfodning iqigə kiyilidu (munasiwətlik shemini kərüng). ■ **28:31 Mis. 39:22** □ **28:32 «sawut»** — jəngqining alahidə kiyimi.

pütkül qərisigə bir altın қongoqurak, bir anar, yənə bir altın қongoqurak, bir anar... bekitilsun.

□ 35 Ҳарун hizmət kılqan waqtida xu tonni kiysun; buning bilən Ҳарун Pərwərdigarning aldişa baroqanda, yəni mukəddəs jayşa, Pərwərdigarning aldişa kirip-qıkkanda uning awazi anglinip turidu-də, u əlümdin aman қalidu. □

36 Andin keyin sən sap altundin nəpis bir otuqatni yasap, uning üstigə məhürgə nəkixləngəndək: «Pərwərdigarqa mukəddəs kılındı» dəp oyqın; □ ■ 37 uni kək rənglik yip bilən səllisigə qigkin; u səllining aldi təripigə takalsun; 38 u Ҳarunning pexanisidə tursun. Buning bilən Ҳarun Israillarning mukəddəs kılıp kəltürgən barlıq mukəddəs hədiyəlirigə qaplaxşan gunahlarnı ez üstigə elip kətüridu; hədiyələrning Pərwərdigarning aldida қobul kılınixi üqün otuqat həmixə uning pexanisigə

□ 28:33-34 **«anarlar»** — muxu «anarlar» marjandək qonglukta tokulqan boluxi kerək. □ 28:35 **«Ҳарун ... Pərwərdigarning aldişa kirip-qıkkanda қongoquraklarning** awazi anglinip turidu-də, u əlümdin aman қalidu» — қongoquraklarning awazlıri Hudaşa bax kahınınıq Israilşa wəkillik əlidioqanlığını əslitidu. □ 28:36 **«otuqat»** — bax kiyimigə takılıdioqan kiçik tahta yaki mənsəp bəlgisidin ibarət. ■ 28:36 Mis. 39:30

takakılık tursun.□

39 Buningdin baxqa ak kanap rəhttin bir kenglək tokuoqın, xuningdək kanap rəhttin tokulوan bir səllə təyyarlıoqın; kəxtıləngən bir bəlwəoq yasioqın.□

□ **28:38 «Israillarning mukəddəs kılıp kəltürgən barlıq mukəddəs hədiyəlirigə qaplaxkan gunahlar»** — buning mənisi: (1) Israillarning muxu hədiyə-kurbanlıqlarnı kəltürüxtin məksiti (Hudanıgə səzигə asasən) gunahını yepixtin ibarəttur, xunga hədiyələr gunah bilən munasiwətlkitir; (2) Israillar hədiyə-kurbanlıqlarını kəltürginidə kəltürük usulida dikqətsizliktin hədiyələr gunahka qetilip əelixi mumkin yaki hədiyə kəltürgüqining niyətlirigə məlum yaman oqərəz qetilixlük boluxi mumkin. Biz ikkinqi qüxənqigə mayıl. □ **28:39 «kanap rəhttin bir kenglək tokuoqın»** — yaki «kanap rəhttin aliqipar bir halta kenglək tikkin». **«kəxtıləngən bir bəlwəoq yasioqın»** — bu bəlwəoq əfodningki əməs. «Law.» 8:7ni kərüng.

**Bax kahın hizmettə kiydiqan
«güzel həm xərəplik» mukəddəs kiyimlər**
(«Misirdin qıqxı» 28:4-43)



Bax kahının muğəddəs kiyimləri

*

40 Hər running oqullirioqa halta kəngləklərni

tikkin; ularoqimu bəlwəoqlarnı təyyarla, ularoqa egiz bəklərnimu tikkin; bular ularoqa həm xərəp həm güzəllik bolsun. ⁴¹ Bularning həmmisini sən akang Əharun wə uning oqullirioqa kiydürgin; andin ularning Mening aldimda kahinlik hizmitimdə boluxi üçün ularni məsihləp, Manga mukəddəsəs kılıp ayrioqin.□

⁴² Ularning əwrətlirining yepik turuxi üçün ularoqa kanap rəhttin tambal əttürgin; u belidin yotisioqıqə yepip tursun. ⁴³ Əharun wə oqulliri jamaət qedirioqa kirgəndə yaki mukəddəs jayda hizməttə bolux üçün қurbangahka yekin laxkanda, ular gunahkar bolup əlüp kətməsliki üçün *tambalni* kiyiwalsun. Bu uningoqa wə uningdin keyinki nəsilliri üçün əbədiy bir bəlgilimə bolsun.□

29

Harun wə uning oqullirining kahinlikça ayrilixi

¹ Ularning Manga mukəddəs kılınip, kahinlik hizmitimdə boluxi üçün mundak ixni ada

□ **28:41 «Mening aldimda kahinlik hizmitimdə bolux»** — bu ayəttiki «aldimda kahinlik hizmitimdə bolux» ibraniy tilida «köloqa tutkuzux» yaki «köloqa berix» degən səz bilən ipadilinidu. Kahinlik wəzipisi asasən Hudanıng қurbanlıklarını ezi köloqa elix bilən baxlinatti; xunga ular köloqa həqkəndək baxka ixlarnı elixioqa bolmayıtti. □ **28:43 «jamaət qedirioqa kirgəndə»** — muxu yerdə qedirning höylisioqa kirixni kərsitudu.

ķılıxing kerək: — sən bir yax ərkək torpak bilən ikki қoqқarnı talla (həmmisi bejirim bolsun) ■ 2 həmdə petir nan, zəytun meyi iləxtürulgən petir tokraq wə zəytun meyi sürülüp məsihləngən petir həmək nanlarnı təyyarla, bularning həmmisini buğday unidin ķilən; □ 3 nanlarning həmmisini bir sewətkə selip, sewətni, torpaknı wə ikki қoqқarnı billə hədiyə kılıp kəltürgin.

4 Sən Ҳarun wə uning oqullırını jamaət qədirining kirix eçizioqa yekin elip kelip, ularnı su bilən yuqın; 5 andin kiyimlırını elip kelip, Ҳarunoqa halta kənglək, əfod tonı wə əfodni kiydürgin, қoxenni takıqın; andin beligə əfodning kəxtıləngən bəlwəoqını baqlıqın. □ 6 Bexioqa səllini yəgəp, səlligə mukəddəs otuqatni taşap կoyqın. 7 Andin məsihləx meyini elip, bexioqa կuyup uni məsihligin. ■

8 Andin sən uning oqullırını elip kelip, ularoqa halta kəngləklərni kiydürgin; 9 ularoqa, yəni Ҳarun wə uning oqullırıoqa bəlwəoqlarnı baqlap, egiz bəklərni kiydürgin. Xuning bilən əbədiy bəlgilimə boyiqə, kaһinlik hizmiti ularningki bolidu; xundak kılıp, sən Ҳarun bilən uning oqullırını Hudaqa mukəddəs kılıp ayrip təyinligin.

10 — Sən torpaknı jamaət qədirining aldiqə elip kəlgin; elip kəlginingdə Ҳarun bilən uning

■ 29:1 Law. 8:2; 9:2 □ 29:2 «**tokraq**» — ibraniy tilida bu söz yaki һalkışiman yaki qəkküq bilən texilgən birhil nanlarnı kərsitudu. □ 29:5 «**əfod tonı**» — tonning əfod bilən ziq münasiweti bolоaqka, bəzi yərlərdə «**əfod tonı**» deyildi. ■ 29:7

oqulliri қollirini torpaқning bexioqa қoysun.

□ ■ 11 Andin sən bu torpaқni Pərwərdigarning aldida, jamaət qedirining kirix eozizining yenida booquzlioqin; 12 torpaқning қenidin elip barmikinq bilən uni kurbangaһning münggüzlirigə sürüp, қaloqan қanning həmmisini kurbangaһning tüwigə təküp kuyοqin. 13 Iq қarnini yəgəp turoqan barlıq mayni, xundakla jigərning üstidiki qawa may, ikki bərək wə ularning üstidiki mayni ajritip bularnı kurbangahta kəydürgin. 14 Torpaқning gəxi, terisi wə tezikini bolsa qedirgaһning sırtıoqa elip qikip, otta kəydürüwətkin; bu gunah kurbanlıki bolidu.■

15 Andin sən қoqқarlarning birini elip kəlgin; Hərun bilən uning oqulliri қollirini қoqқarning bexioqa қoysun; 16 andin sən bu қoqқarnı booquzlap, uning қenidin kurbangaһning üsti kismining ətrapiqa səpkin. ■ 17 Қoqқarnı parqılap, uning iq қarnı bilən paqaklırını yuyup, ularnı gəx parqılırı wə baxning üstigə қoyup, 18 pütün қoqқarnı kurbangahta kəydürgin. Bu Pərwərdigarqa ataloqan kəydürmə kurbanlıq — ot arkılıq sunulidiqan, Pərwərdigarqa huxbuy yətküzidioqan hədiyə bolidu. 19 Keyin sən

□ 29:10 «**kollirini torpaқning bexioqa қoysun** — Təwrat wə Injil dəwridimu «kollarnı baxqa қoyux» kol қoyoqıqlarınıñ kol қoyulqoqı bilən bir tərəptə turidioqanlıqı yaki uning ornida bolidioqanlığını bildüridu. Muxu yerdə Hərun wə oqullirining «kollirini baxqa қoyux»i «biz muxu kurbanlıkqa ohxax Hudaşa mutlək ataloqanmız» degənni bildürməkqi bolidu. ■ 29:10 Law. 1:3 ■ 29:14 Law. 4:12; Ibr. 13:11 ■ 29:16 Ibr. 9:12,19

ikkinçi қоққarni elip kəlgın; Ҳарun wə uning oqulliri қollirini қoққarning bexioqa қoysun. **20** Andin bu қoққarni boquzlap қenidin elip, Ҳarunning ong қulikining yumxikioqa, uning oqullirining ong қulikining yumxikioqa, ularning ong қollirining qong barmik'i bilən ong putlirining qong barmik'i surkəp қoyοqin, қaloran қanni қurbangahning üsti kismining ətrapiqa səpkin. □ **21** Andin қurbangah üstidiki қandın wə məsihləx meyidin elip, Ҳarunning üstigə, uning kiyimlirigə, xuningdək uning oqullirining üstigə wə ularning kiyimlirimu səpkin. Xundak kılıp u wə uning kiyimliri, uning oqulliri wə ularning kiyimlirimu uning bilən təng Hudaqa atap mukəddəs kılinoqan bolidu.

22 Andin sən қoққarning meyi, қuyruk meyi, iq қarnini yəgəp turoqan barlik may, jigerning üstidiki qawa may, ikki bərək wə ularning üstidiki mayni qıkar həmdə ong arka putini aloqin — (qünki bu қoққar kahinlikķa tikləx *kurbanlıkiqa ataloqan* қoққardur) — **23** — buningdin baxqa sən Pərwərdigarning aldida қoyuloqan petir nan sewitidin bir girdini, zəytun meyi iləxtürülgən petir tokraqtin birni wə petir həmək nandin birni elip, **24** bularning həmmisini Ҳarunning қolliriqa wə uning oqullirining қolliriqa қoyup, ularnı «pulanglatma hədiyə» süpitidə Pərwərdigarning aldida pulanglatkuzojin. **25** Andin sən bularni ularning қolliridin tapxurup elip, Pərwərdigarning aldida huxbuy

□ **29:20 «қulikining yumxikioqa»** — yaki «қulikining uqioqa».

qıqarsun dəp, կurbangahı tiki kəydürmə kurbanlığın üstidə կoyup kəydürgin. Bu ot arkılık Pərwərdigar ola sunulqan hədiyə bolidu.

26 Sən Ҳarunni kahinlikka tikləx kurbanlıq ola atalqan կoqkarning texini elip «pulanglatma hədiyə» süpitidə Pərwərdigarning huzurida pulanglatkin; bu sening ülüxüng bolidu.

□ **27** Xuningdək, sən kahinlikka tikləx kurbanlıq ola atalqan կoqkarning «pulanglatma hədiyə» süpitidə pulanglitiloqan təxi bilən «kətürmə hədiyə» süpitidə egiz kətürüp pulanglitiloqan arka putini, yəni Ҳarun wə uning oqullirioqa beqixlanqan xu ülüxlərni «mukəddəs» dəp ayrip bekitkin. □

28 Xuning bilən bu nərsilər əbədiy bəlgilimə boyiqə Israillar təripidin Ҳarun wə oqullirioqa beqixlanqan nesiwə bolidu; qunki u kətürmə hədiyədər. Bular Israillar təripidin sunulidioqan inaklık kurbanlıkliridin ayrip qıkılıp, ularning Pərwərdigar ola atap «egiz kətürgən hədiyə»si hesablinip, «kətürmə hədiyə» bolidu. ■

29 Ҳarunning mukəddəs kiyimlirigə keyin oqulliri warislik kılıdu. Ular məsihlinip, kahinlikka təyinləngəndə xu kiyimlərni kiysun.

30 Oqullirining կaysisi uning ornini besip kahin

□ **29:26 «pulanglatma hədiyə»** — Pərwərdigarning aldida egiz kətürüp alahidə pulanglatkan hədiyədər. «Pulanglatma hədiyə» adəttə barlıq kahinlar ola təwə bolidu. □ **29:27 «kətürmə hədiyə»** — kahin yaki hədiyəni sunqan kixi Pərwərdigarning aldioqan ikki կollap alahidə egiz kətürüp atıqan hədiyə. «Kətürmə hədiyə» adəttə kurbanlıkka məs'ul kahinoqan təwə bolidu. ■ **29:28** Law. 7:31,34; 10:14

bolsa, jamaət qedirioqa kirip mukəddəs jayning iqidə hizmətkə kirixkəndə, bu kiyimlərni uda yəttə kün kiyip yürsun.

31 Sən kahinlikkə tikləx kurbanlıqıqa ataloğan əoqkarnı elip, uning gəxini mukəddəs jayda pixuroqın; □ **32** andin Əharun wə oqlulları əoqkarning gəxi bilən sewəttiki nanlarnı jamaət qedirining kirix eozizida yesun; ■ **33** ular əzlinining kahinlikkə təyinlinixidə Hudaşa atap mukəddəs kılınoqanda kafarətkə ixlitilgən nərsilərni yesun, lekin bular mukəddəs boləlaqka, yat kixi buningdin həqnemini yemisun. □ ■ **34** Əgər kahinlikkə tikləx kurbanlıq gəxidin yaki nandin ətigə azrak exip kalsı, exip ələqənni otta kəydürüb; bular mukəddəs boləlaqka, həqkim uningdin yesə bolmayıdu.

35 Sən xu təriķidə Əharun wə uning oqlulları toqrisida buyruqininməni həmmisini bəja kəltürüp, uda yəttə küngiqə ularnı kahinlikkə tikləx wəzipisini ada kılqın. **36** Hər künü kafarət kılınxıqı gunah kurbanlıqı süpitidə bir torpaknı sunqın. Kurbangahıning əzini gunahtın pak kılınxıqı uning üçünmu kafarət kəltürgin, mukəddəs kılınsun dəp, uni zəytun meyi bilən məsihligin. **37** Yəttə küngiqə sən kurbangah üqün kafarət kəltürüp, uni mukəddəs kılqın. Buning bilən u «əng mukəddəs nərsilərning

□ **29:31** «**mukəddəs jay**» — muxu yerdə ibadət qedirning höylisini kersitudu («Law.» 8:31ni kərung). **«pixuroqın»** — yaki «kaynatqın». ■ **29:32** Law. 8:31; 24:9 □ **29:33** «**yat kixi**» — muxu yerdə kahin bolmioğan kixini kersitudu. ■ **29:33** Law. 10:14; Mat. 12:4

biri» hesablinidu; uningoqa təgkən həmmə nərsə mukəddəs hesablinidu. □

Kündilik kurbanlıq tooqrisida

38 Mana, kurbangahta həmixə sunidioqanliring munular: — hər küni bir yaxlıq ikki қоза kurbanlıq kılinsun. ■ **39** Birini ətigəndə, yənə birini gugumda kurbanlıq kılıp sunoqın. □ **40** Birinqi қозa bilən birgə zəytun meyidin bir hinnıng təttin biri iləxtürulgən buoqday unidin *əfahning* ondin biri wə yənə xarab hədiyəsi süpitidə təttin bir hın xarab қuxup sunulsun. □ **41** Ikkinqi կozini gugumda sunoqın; uni ətigənlik kurbanlıqningkidək, huxbuq boluxi üçün ot arkılıq Pərwərdigarqa ataloqan kurbanlıq süpitidə axlıq hədiyə wə xarab hədiyə bilən қoxup sunoqın. **42** Xu təriki də bu kəydürmə kurbanlıq nəsildin-nəsilgə ja-maət qədirining kirix eqizida Pərwərdigarning

□ **29:37 «Buning bilən u «əng mukəddəs nərsilərning biri» hesablinidu; uningoqa təgkən həmmə nərsə mukəddəs hesablinidu»** — mukəddəs qədirdiki barlıq jabduqlar «əng mukəddəs» wə «mukəddəs» dəp bəlinidu. «Əng mukəddəs» bolqanlarqa təgkənlər xu munasiwət bilən alahidə «Hudaningki» dəp hesablinatti (30:29, «Law.» 6:18, 27, «Əz.» 46:20nimə kərüng). Adəttə xundak kılqan kixilər əlümgə məhkum kılınıxi kerək idi; lekin panaq izdigənlər kurbangahtı münggüzlirini tutsa bolatti («1Pad.» 1:50ni kərüng). ■ **29:38** Qel. 28:3 □ **29:39 «gugumda»** — ibraniy tilida «ikki kəq arılıkida» deyən səz bilən ipadilinidu — demək, kün petiwatqan qaoqın karangoqu qüxküqə bolqan arılıktiki wakit. □ **29:40 «bir əfah»** — təhminən 2 kürə yaki 22 litr. Bir hın təhminən 3.6 litr.

huzurida ətküzülüp daimlik қurbanlıq bolsun; Mən *Pərwərdigar* xu yerdə silər bilən kərüxüp, sən bilən səzliximən. ⁴³ Xuningdək Mən xu yerdə Israillar bilən uqrıxımən, xuning bilən u jay Mening xan-xəriplim bilən mukəddəs kılınidu. ⁴⁴ Mən jamaət qediri bilən қurbangahni Əzümgə atap mukəddəs kılımən; Hərun wə uning oqullırınimu Əzümgə kahinlik hizməttə boluxka ayrip mukəddəs kılımən. ⁴⁵ Xundak kılıp Mən Israillarning arisida makan kılıp, ularning Hudasi bolimən. ■ ⁴⁶ U wakitta ular Mening ularning arisida makan kılıxım üqün ularni Misir zeminidin qıkırıp kəlgən Hudasi Pərwərdigar ikənlikimni biliđu; Mən ularning Hudasi Pərwərdigardurmən.

30

Huxbuygah

¹ Sən yənə huxbuy yandurux üçün bir huxbuygahni yasatkin; uni akatsiyə yaolıqidin təyyarlioqin. □ ■ ² U tət qasa, uzunlukı bir gəz, kəngliki bir gəz, egizliki ikki gəz bolsun. Uning *tət burjikidiki* münggüzlər uning bilən bir pütün kılıp yasalsun. ³ Sən uni, yəni uning üstini, tət ətrapini həm münggüzlərini sap altun bilən kaplatkin; uning üstü kışmining qərisigə altundin girwək qıkarojin. ⁴ Uningoja

■ **29:45** Mis. 25:8; Law. 26:12; Zəb. 78:60; Zək. 2:14; 2Kor. 6:16; Wəh. 21:3 □ **30:1 «Huxbuygah»** — munasiwətlik shemini kərüng. ■ **30:1** Mis. 37:25

altundın ikki halka yasap, uning girwikining astıoqa bekitkin; ularni ikki yenoqa udulmu'udul bekitkin. Huxbuygahnı kətüridiqan ikki baldaknı selix üqün bularni huxbuygahning ikki təripigə orunlaxturoqın. □ 5 Baldaklırini akatsiyə yaοlıqidin yasap, altun bilən kaplıqın. 6 Huxbuygahnı həküm-guwahlıq sandukining udulidiki pərdining sırtıoqa, yəni Mən sən bilən kərixidiqan jay bolğan həküm-guwahlıq sandukining üstidiki kafarət təhtining udulıqə koyqın.

7 Hərun xuning üstidə esil huxbuy ətirni yandursun; hər küni ətigənlik qiraqlarnı pərligili kəlgəndə, huxbuylarnı yandursun.

■ 8 Xuningdək Hərun gugumda qiraqlarnı tiziq yaklaşanda, huxbuy yandursun. Xundak ķılıp Pərwərdigarning aldida nəsildin-nəsilgə huxbuy həmixə əqürülməy yenik bolidu. □

9 Silər uning üstidə nə həqkandak əqeyriy huxbuy yandurmanglar, nə kəydürmə kurbanlıq nə axlıq hədiyə sunmanglar, xundakla uning üstigə həqkandak xarab hədiyəni təkmənglar.

10 Hər yilda Hərun bir ketim *huxbuygahning* münggüzlirigə kafarət kəltürüsün; hər ketim kafarət kətüridiqan gunah kurbanlığının

□ 30:4 «**ikki yenoqa**» — yaki «**ikki burjikigə**». Munasiwətlik shemini körüng. ■ 30:7 1Sam. 3:3 □ 30:8 «**gugumda**» — 12:7diki izahatı körüng. «**qiraqlarnı tiziq yaklaşanda**» — qiraqlar daim yenik turidu, asasən əqürülməydi (27:20, «Law.» 24:2ni körüng). Muxu söz bəlkim qiraqdanning üstidiki yəttə kədəhni bir-birləp qüxürüp, zəytun meyini կuyup andin käytidin yanduruxni bildürüxi mümkün.

keni bilən uning üçün kafarət kəltürsun. Nəsildin-nəsilgə xundak ķilinglar; bu *huxbuygah* Pərwərdigarə «əng mukəddəs» həsablinidioqan nərsilərning қataridindur.

Sanaktin ətküzülgəndə tapxurulidioqan kafarət pulı

11 Pərwərdigar Musaqa mundak dedi: —

12 Sən Israillarning sanini eniklax üçün ularni sanioqiningda, ularning sanilixi wəjidin arisiqə balayı'apət kəlməsliki üçün, ularni sanioqiningda hərbir adəm əz jeni üçün Pərwərdigarə kafarət pulı tapxursun. □ ■

13 Royhətkə elinip, sanaktin ətkənlərning həmmisi berixi kerək bolqını xuki, hərbiri mukəddəs jaydiki xəkəlning əlqəm birlikə boyiqə yerim xəkəl bərsun (bir xəkəl yigirmə gərahıqə barawər kelidu). Bu yerim xəkəl Pərwərdigarə «kətürmə hədiyə» bolidu.

□ 30:12 «ularni sanioqiningda hərbir adəm əz jeni üçün Pərwərdigarə kafarət pulı tapxursun» — Nemixə sanaktin ətküzülük wəjidin kafarət kəltürüxi kerək? Həlkəning sanini eniklaxtin ikki hil gunah pəyda boluxi mümkün: (1) Israil həlkı əzlirining keplükini bilip, təkəbburlixip ketixi mumkin; (2) kiyinqılıkka duq kəlgəndə, ular Hudaqa tayanmay, bəlki əz küq-kudritigə tayinixi mumkin idi. Israillardin bu pulni elix ularoqa əzlirining gunahlıq təbiiti toqıruluq agahlanduruxtin ibrət idi; dərwəkə bu pul mukəddəs qedirdə ularoqa kafarət kəltürükə kahınlar tərəpidin ətküzüldioqan hizməttə ixlitilətti (16-ayət). Hudanıñ buyrukı bolmisa həlkni sanaktin ətküzükə kət'iy bolmayıttı (məsilən, «1 Tar.» 21:1-5ni kərüng). ■ 30:12

Qel. 1:2

□ ■ 14 Royhətkə elinip, sanaktin ətkənlər, yəni yigirmə yax yaki uningdin qonglarning hərbiri Pərwərdigarqa xu «kötürmə hədiyə»ni bərsun. 15 Əz jeninglarqa kafarət kəltürük üçün Pərwərdigarqa kötürmə hədiyə bərgininglarda bay kixi yerim xəkəldin artuk bərmisun, kəmbəqəl kiximu yerim xəkəldin kəm bərmisun. 16 Sən Israillardın xu kafarət pulini tapxurup elip, jamaət qedirining hizmitigə beqixlap ixlətkin; u pul Israillarqa Pərwərdigarning həzurida əslətmə süpitidə jeninglarqa kafarət kəltüridiqan bolidu. ■

Yuyunux desi, yəni «paklinix desi»

17 Pərwərdigar Musaqla mundak dedi: —

18 Sən yuyunuxka ixlitixkə mistin *yoɔjan* bir das wə uningoja mistin bir təqlik yasatkin; uni jamaət qediri bilən կurbangahning ottorisioja orunlaxturup, iqigə su toxturup կoyοqin.

19 Hərun bilən uning oğulları uningdiki su bilən put-ķollirini yusun. 20 Ular jamaət qedirioqa kirgəndə əlməsliki üçün su bilən əzini yuyuxi kerək; ular hizmət kılıx üçün, կurbangahka yekin berip Pərwərdigarqa ot arkılık atılıdiqan կurbanlıq sunmaqçı bolqinidimu, xundak ķilsun. 21 Ular əlməsliki üçün put-ķollirini

□ 30:13 «**mukəddəs jaydiki xəkəlning əlqəm birliki boyiqə**» — «xəkəl» kümüxning əlgimi bolup, adəttə 11.4 gramqla barawər boluxi mumkin. «Mukəddəs jaydiki xəkəlning əlqəm birliki» xübhisizki, pütkül əl üçün əzgərməs əlqəm bolsun dəp, mukəddəs jayda saklanıqan mukim bekitilgən birnəqqə hil əlqəm birliki bolsa kerək. ■ 30:13 Law. 27:25; Qel. 3:47; Əz. 45:12 ■ 30:16 Mis. 38:25

yusun; bu ix ularoqa, yəni ezi wə uning nəsilliri
üqün əwladtin əwladķiqə əbədiy bir bəlgilimə
bolidu.

Ibadət qədirininq əswablırı



«mis kurbangah»



«yoqan das»



altun qiraqdan



«təkdim nan»
köyulidiqan xirə



huxbuygah



əhdə sanduķı



əhdə sanduķining iqı

Mukəddəs may təyyar lax yoli

22 Pərvərdigar Musaqa mundak dedi: —

23 Sən həmmidin esil huxbuy dora-dərməklərdin təyyarla, yəni murməkki suyuklukidin bəx yüz xəkəl, darqindin ikki yüz əllik xəkəl, egirdin ikki yüz əllik xəkəl, □ 24 kowzakḍarqindin bəx yüz xəkəl elip (bu əlqəmlər mukəddəs jaydiki xəkəlning əlqəm birlik boyiqə bolsun) wə zəytun meyidinmu bir hın təyyarla; □ 25 bu dora-dərməklər bilən məsih ķılıx üçün bir mukəddəs may — ətirqi qılqaroqandək bir huxbuy may qılqaroquzoqin. Bu «mukəddəs məsihləx meyi» bolidu.

26 Sən uning bilən jamaət qedirini, həküm-guwahlıq sandukını, 27 xırə wə uning barlık қaqa-ķuqilirini, qıraoqdan wə uning əswablirini, huxbuygahni, 28 kəydürmə ķurbanlıq ķurbangahı wə uning əswablirini, yuyunux desi wə uning təglikini məsihligin;

29 sən xu tərzdə ularni «əng mukəddəs nərsilər» katarida mukəddəs kılqın. Ular ola təgkən hərkəndək nərsimu «mukəddəs» hesablinidu. □

30 Hərun bilən uning oqullirini bolsa Manga kahinlik hiszməttə boluxi üçün məsihləp mukəddəs kılqın. 31 Israillar ola söz kılıp mundak eytkin: — Bu may əwladtin əwladkıqə

□ 30:23 «500 xəkəl» — təhminən 6 kilogram. □ 30:24 «bir hın» — təhminən 3.6 litr. □ 30:29 «əng mukəddəs nərsilər» wə «mukəddəs» — mukəddəs qedirdiki barlık jabduklar «əng mukəddəs» wə «mukəddəs» dəp belinidu. «əng mukəddəs» bolovanlar ola təgkənlər xu munasiwət bilən alahidə «Hudan-ingki» dəp hesablinatti (30:29, «Law.» 6:18, 27, «Əz.» 46:20nimu kərüng).

Manga ataloqan mukəddəs məsihləx meyi bolidu.

³² Uni adəmning bədinigə küysə bolmayıdu; xuningdək uningoşa ohxaydiqan yaki tərkibi ohxixidiqan həqkəndək maylarnı yasimanglar. U mukəddəs bolonu üçün silərgimu mukəddəs boluxi kerək. □ ³³ Kimki tərkibi xuningoşa ohxaydiqan may təngxisə, yaki uni elip yat birsigə sursə, u əz həlkı arisidin üzüp taxlinidu. □

Huxbuy yasax usuli

³⁴ Pərvərdigar Musaşa mundak dedi: —

Sən huxbuy dora-dərməklər, yəni huxbuy yelim, dengiz կululisi meyi, ak dewirkay wə sap məstiki təyyarlıqın. Bularning həmmisi ohxax miqdarda bolsun; □ ³⁵ Huddi ətirqi may qıqaroqanşa ohxax, ularni təngxəp huxbuy yasioqın; u tuzlanqan, sap wə mukəddəs puraklık ətir bolidu. ³⁶ Sən uningdin azraq elip,

□ **30:32 «adəmning bədinigə»** —ibraniy tilida «adəmning ətlirigə». «**mukəddəs məsihləx meyi** adəmning bədinigə küysə bolmayıdu» — bəzi alımlar buni «kahınlardın baxkılar oşa küysə bolmayıdu» dəp qüxinidu. Lekin «Zəbur» 132:2gə կariojanda, məsihləx meyi kahınlarnı məsihləp կuyulqanda ularning bədinigə təqməy, bəlkı bax kiyimidin ekip sakaldın etüp kiyim-keqəklirigə qüxətti. □ **30:33 «Kimki... yat birsigə sursə,...»** — demək, kahınlardın baxkıllarning üstigə. «**u əz həlkı arisidin üzüp taxlinidu**» — 19:12dikli izahatni kərung. □ **30:34 «dengiz կululisi meyi»** — yaki «oniqa» yaki naməlum birhil əsümlükning yelimi. «**ak dewirkay**» — yaki «galbanum». Buning puriki aqqılıq bolsimu, dorilar oşa iləxtürulgəndə ularning kəyüx wakṭını uzartıdu wə ularnı tehimi hux puraklık կılıdu.

talkandək obdan ezip, jamaət qediridiki həküm-guwahlıq *sandukining* udulıqə, yəni Mən silər bilən kərüxidiqan jayning aldiqə köyəqin. Bu silərgə Pərwərdigarqa ataloqan «əng mukəddəs nərsilər» қatarida hesablansun.

³⁷ Silər yasiolan bu huxbuyning retsepi bilən əzünglaroqimu ohxax bir huxbuyni yasiwalsanglar bolmaydu. U sanga nisbətən eytkanda Pərwərdigarqa has əkilinəqan mukəddəs bolidu. ³⁸ Kimki uning purikini purap huzurlinx üçün uningoqə ohxap ketidiqan hərkəndək bir huxbuyni yasisa, u əz həlkə arisidin üzüp taxlansun.

31

Ibadət jayini yasiolanı ustilar ning tallinixi

¹ Pərwərdigar Huda Musaqla mundak dedi: —
² Mana, Mən Əzüm Yəhuda əqəbilisidin bolqan Hurning nəwrisi, urining oqlı Bəzaləlni ismini atap qakirdim; □ ■ ³ uni Hudanining Rohı bilən toldurup, uningoqə danalıq, əkil-parasət, ilim-həkmət igilitip, uni hərtürlük ixni əkilixka əkiliyyətlilik kılıp, ⁴ türlik-türlik hünərlərni əkilalaydioqan, yəni altun, kümük wə mis ixlirini əkilalaydioqan, ⁵ yakutlarnı kesip-oyalaydioqan, ularnı zinnət buyumlırıqə ornitalaydioqan,

□ **31:2 «ismini atap qakirdim»** — muxu sözər Hudanining məlum bir kixini məlum mühüm bir ix üçün alahidə tallap qakırojanlığını korsitudu. «Yəx.» 45:3, 4ni kerüng. «Bəzaləl» — mənisi «Hudanining sayisidə» yaki «Hudanining baxpanahıda».

■ **31:2 Mis. 35:30; 1Tar. 2:20**

yaşaqlarоqa nəkix qıqıralaydioqan, hərhil hünər ixlirini կamlaxturalaydioqan қildim.

6 Xuningdək mana, Mən yənə Dan kəbilisidin Ahisamakning oqlı Oholiyabni uningəla yardımçılikkə təyinlidim, xundakla Mən sanga buyruqan həmmə nərsilərni yasisun dəp, barlıq pəm-parasətlik kixikərning kəngligə tehimu əkil-parasət ata қildim; **7** xuning bilən ular jamaət qedirini, həküm-guwahlıq sandukını, uning üstidiki kafarət təhtini, qedirining həmmə əswablirini, **8** xırə bilən uning қaqa-kuqılırını, sap altundın yasilidioqan qiraqdən bilən uning barlıq əswablirini, huxbuygahı, **9** kəydürmə қurbanlıq қurbangahı bilən uning barlıq əswablirini, yuyux desi bilən uning təglikini yasiyalaydioqan, **10** hizmət kiyimliri, yəni kaһinlik hizmitidə kiyilidioqan, Hərun kaһinning mukəddəs kiyimliri wə uning oqullirining kaһinlik kiyimlirini tokuyalaydioqan, □ **11** məsihləx meyi wə mukəddəs jayşa təyyarlinidioqan esil doradərməklərdin huxbuynı yasiyalaydioqan boldi. Mən sanga əmr қılqınım boyiqə ular barlıq ixni bəja kəltüridu.

Xabat künü, yəni «dəm elix künü»ni tutux kerək

12 Pərwərdigar Musaqla əmr қılıp mundak dedi:

13 Sən Israillarоqa əmr қılıp ularоqa: — «Silər Mening xabat künlimni qoқum tutunglar; qunki bular silərning əzünglarnı pak-mukəddəs

□ **31:10 «hizmət kiyimliri»** — yaki «kaһinlik hizmət kiyimliri».

ķılqırqining Mən Pərwərdigar ikənlikini bilix-
inglar üçün Mən bilən silərning otturanglardıki
bir nixanə-bəlgə bolidu. ¹⁴ Xabat künü silərgə
mukəddəs ķılıp bekitilgini üçün, uni tutunglar;
kimki uni buzsa, əlüm jazasiqa tartilmisa bol-
maydu; bərhək, kimki u künidə hərkəndak
ixni ķilsa, əz həlkə arisidin üzüp taxlansun.

■ ¹⁵ Altə kün iqidə ix ķilinsun; lekin yəttinqi
küni Pərwərdigaroqa ataloqan mukəddəs kün
bolup, aram alidiqan xabat künü bolidu; kimki
xabat künidə birər ix ķilsa, əlüm jazasiqa
tartilmisa bolmaydu. ¹⁶ Israillar xabat künini
tutuxi kerək; ular əbədiy əhdə süpitidə uni
əwladın əwladkıqə tutsun. ¹⁷ Bu Mən bilən
Israillarning otturisida əbədiy bir nixanə-bəlgə
bolidu; qünki Pərwərdigar altə kün iqidə asman
bilən zeminni yaritip, yəttinqi künidə aram elip
rahət tapşanıdi», — degin. ■

¹⁸ Huda Sinay teoqida Musaqa bu sözlərni ķılıp
bołqandin keyin, ikki heküm-guwaqlik tahtiyini
uningə qa tapxurdi. Tahtaylor taxtin bolup, *səzər*
Hudanıng barmiki bilən ularqa pütülgənidi. ■

32

Altun Mozayqa qoқunuң gunahı

¹ Həlk Musanıng taqdın qüxməy həyal bolup
ķalqınıni kərüp, Ərəunning ķexioqa yioqılıp
uningə qa: — Sən կopup, bizgə aldımızda yol

■ **31:14** Mis. 20:8; Kan. 5:12; Əz. 20:12 ■ **31:17** Yar. 1:31; 2:2,
3; Mis. 20:11 ■ **31:18** Mis. 32:16

baxlap mangidioqan bir ilah yasap bərgin! Qünki bizni Misir zeminidin qıkırıp kəlgən Musa degən həlikə kixigə nemə bolup kətkənlilikini bilməymiz, — deyixti.■

² Hərun ularoğa: — Hotunliringlar bilən ooqul-kızliringlarning կulaklıridiki altun zirə һalkıarnı qıkırıp, mening կeximəqə elip kelinglar, dedi.

³ Xuning bilən pütkül həlk əz կulaklıridiki altun zirə һalkıarnı qıkırıp Hərunning կeximəqə elip kəldi. ⁴ U bularni ularning կolidin elip, iskinə bilən կuyma bir mozayni yasatkuzdi. Xuning bilən ular: — Əy Israıl, seni Misir zeminidin qıkırıp kəlgən Hudayinglar mana budur! — deyixti.

⁵ Hərun uni kərüp uning aldida bir կurbangahını yasitip andin: «Ətə Pərwərdigar üçün bir həyt ətküzülidü», dəp elan կildi.

⁶ Ətisi ular səhər կopup, kəydürmə կurbanlıklarnı sunup, inaklılık կurbanlıklarınımu kəltürdi; andin halayık olturnup yəp-iqixti, կopup əyx-ixrət կilixti.□ ■

⁷ Xu qaçda Pərwərdigar Musaοqa: — Ornungdin tur, tezdin pəskə qüxkin! Qünki sən Misir zeminidin qıkırıp kəlgən həlking buzukqılıkka berilip kətti. ■ ⁸ Mən ularoğa buyruqan yoldın xunqə tezla qətnəp, əzliri üçün bir կuyma mozayni yasap, uningoqa qoqunup կurbanlık kəltürüxti həmdə: «Əy Israıl, seni Misir zeminidin qıkırıp kəlgən Hudaying mana xudur!»,

■ **32:1** Ros. 7:40 □ **32:6** «կopup əyx-ixrət կilixti» — yaki «կopup ussul oynioqlı turdi». ■ **32:6** 1Kor. 10:7 ■ **32:7** Kan. 32:5

deyixti, — dedi.■

9 Andin Pərwərdigar Musaqla: — Mana, bu həlkni kərüp köydum; mana, ular dərwəkə boynı қattık bir həlkтур. ■ **10** Əmdi Meni tosma, Mən օqəzəp otumni ularning üstigə qüxürüp, ularni yutuwetimən; andin seni uluq bir əl kılımən, — dedi.□

11 Lekin Musa Hudasi Pərwərdigardin ətünüp iltija kılıp mundak dedi: — Əy Pərwərdigar, nemixka sən օqəzəp otungni Əzüng zor կudrat wə küqlük kol bilən Misir zeminidin qıkirip kəlgən həlkinqning üstigə qüxürisən? ■ **12** Misirlıklar mazaq kılıp: — Əlarning bexiqə bala qüxürüx üçün, ularni taqlarning üstidə əltürüp yər yüzidin yokitix üçün, əlarning Hudasi ularni elip kətti, — deyixsunmu? Əz otluq օqəzipingdin yenip, Əz həlkinqgə balayı'apət kəltürük niyitingdin yanqaysən! ■ **13** Əz kulliring İbrahim, Ishəq wə Israilni yad kılɔqin; Sən ularqa kəsəm bilən wədə kılıp: «Nəslınglarnı asmandiki yultuzlardək awutimən, Əzüm uning tooqrisida səzligən muxu zeminning həmmisini nəslınglarqa berimən, ular uningoqa mənggü igidarıqlıq kılıdioğan bolidu» degənidingoqu, — dedi.□ ■

14 Xuning bilən Pərwərdigar Əz həlkining üstigə: «Balayı'apət qüxürimən» degən niyitidin

■ **32:8** 1Pad. 12:28 ■ **32:9** Mis. 33:3; Kan. 9:6,13; Yəx. 48:4; Yər. 5:3; Hox. 4:16 □ **32:10** «**Meni tosma**» — yaki «meni köyup bər». ■ **32:11** Zəb. 106:19-23 ■ **32:12** Qəl. 14:13-19.

□ **32:13** «... **Ibrahim, Ishəq wə Israilni yad kılɔqin**» — okurmənlərning esidə bolsunki, Yakupning ikkinqi ismi «Israil» idi. ■ **32:13** Yar. 12:7; 13:15; 15:18; 26:4; 28:13; Kan. 34:4

yandi.

15 Musa kəynigə burulup, ikki həküm-guwahlıq tahtiyini қolioqa elip taqđin qüxti. Tahtaylarning ikki təripigə səzlər pütülgənidi; u yüzigimu, bu yüzigimu pütüklük idi. **16** Bu tahtaylor bolsa Hudanıng Өzining yasiojını, pütülgənliri bolsa Hudanıng Өzining pütkini idi, u tahtaylorqa oyulqanidi.■

17 Yəxua həlkning kətürgən quşan-sürənlirini, warkıraxlırını anglap Musaοqa: — Qedirgahdin jəngning hitabi qıkıwatidu, dedi.

18 Lekin u jawab berip: — Angliniwatkan awaz nə nusrət təntənisi əməs, nə məqlubiyətning pəryadi əməs, bəlki nahxa-küy sadasi! — dedi.

19 Musa qedirgahqa yekin kelip, mozayni wə jamaətning ussuloqa qüxüp kətkənlikini kərüp xundak dəroqəzəp boldiki, tahtaylarnı қolidin taxlap taqđing tüwidə qekiwətti. ■ **20** Andin ular yasiojan mozayni otqa selip kəydürüp, uni yanjıp kukum-talkan ķilip, su üstigə qeqip Israillarnı iqixkə məjburlidi.■

21 Andin Musa Hərunοqa: Sən ularnı xunqə eoir gunahka patkuzojudək, muxu həlk sanga nemə ķildi? — dedi.

22 Hərun jawab berip: — Hojamning oğezəp-aqqıki tutaxmiqay! Bu həlkning կandaq ikenlikini, ularning zəzillikkə mayil ikenlikini obdan bilişən. ■ **23** Ular manga: — «Bizgə aldimizda yol baxlap mangidiojan bir ilahni yasap bərgin; qünki bizni Misir zeminidin

qıqxırip kəlgən Musa degən xu adəmgə nemə bolοqinini bilməymiz», dedi. ²⁴ Mən ularoqa: «Kimdə altun bolsa xuni qıqxırip bərsun» desəm, ular manga tapxurup bərdi; mən uni otka taxli-widim, mana, bu mozay qıktı, — dedi. □

²⁵ Musa həlkning қandakṣigə tizginsiz bolup kətkənlikini kərdi; qunki Hərun ularni düxmənlirining aldida məshirə obyekti boluxka eż məyligə կoyuwətkənidi. ²⁶ Musa qedirgaḥning kirix eoziqo berip, xu yərdə turup: — Kimki Pərwərdigarning təripidə bolsa mening yenimoqa kəlsun! — dedi. Xuni dewidi, Lawiylarning həmmisi uning ķexioqa yiqıldı.

²⁷ U ularoqa: — Israilning Hudasi Pərwərdigar mundak dəydu: — «Hərbir kixi eż қiliqini yanpixioqa esip, qedirgaḥning iqigə kirip, bu qetidin u qetigiqə kezip yürüp, hərbiri eż ķerindixini, eż dost-buradirini, eż қoxnisini əltürsun!» — dedi. □

²⁸ Xuning bilən Lawiylar Musanıng buyruqını boyiqə ix kərdi; xu küni həlkning iqidin üq ming kixi əltürüldi.

²⁹ Andin Musa: — Hərbiringlar bugün eżünglarnı Pərwərdigar ola has boluxka atidinglar; qunki hərbiringlar hətta eż oqlunglar həm ķerindixinglarnımı ayimidinglar; xuning bilən bugün bəht-bərikətni üstünglar ola qüxürdunglar, dedi. □

□ 32:24 «qıqxırip bərsun» — ibraniy tilida «üzüp bərsun».

□ 32:27 «bu qetidin u qetigiqə» — ibraniy tilida «bu kirix eoziqidin u kirix eoziqo». □ 32:29 «Pərwərdigar ola has boluxka atidinglar» — ibraniy tilida «Pərwərdigar üçün կolliringlarnı toldurunglar» — demək, ular ezlirini uning hizmit-igə beqixlidi.

³⁰ Ətisi Musa həlkəsəz kılıp: — Silər dərwəkə naħayiti eçir bir gunah sadır kıldinglar. Əmdi mana, mən Pərwərdigarning aldiqa qikimən; gunahınglar üçün kafarət kəltürələymənməkin, — dedi.

³¹ Xuning bilən Musa Pərwərdigarning aldiqa yenip berip: — Həy...! Bu həlkə dərwəkə eçir bir gunah sadır kılıp, əzlirigə altundin ilahıları yasaptu! ³² Lekin əmdi Sən ularning gunahını əpu kılıxka uniołaysən..., unimisang, ismimni Əzüng yazəqan dəptiringdin əqürüwətken! — dedi.

³³ Pərwərdigar Musaqa jawab berip: — Kimki Mening aldimda gunah kıləqan bolsa, uning etini Əz dəptirimdin əqürüwetimən.

³⁴ Əmdi sən berip, Mən sanga eytkən jayəna həlkni baxlap barəqin. Mana, Mening Pərixtəm aldingda mangidu. Lekin ularqa jaza beridiqan künüm kəlgəndə, ularqa gunahı üçün jaza berimən, dedi.□

³⁵ Bu səzdin keyin Pərwərdigar həlkning Əharuning köli bilən mozayni կuydurup yasatkını üçün ularnı waba bilən jazalıdı.

33

Pərwərdigarning Israillarnı Sinay teoqidin ketixkə buyruxı

□ **32:34 «ularqa jaza beridiqan künüm»** — ibraniy tilida «Mən ularnı yoklıqan künidə». «Hudaning yoklıxi» — U yekin kelip jazasını qüxüridü yaki bolmisa bəht-bərikitini kəltüridü. «Təbirlər»nimə körüng.

1 Pərwərdigar Musaçqa mundak dedi: — Sən ornungdin turup, əzüng Misir zeminidin elip kəlgən həlk bilən billə muxu yərdin ketip: «Mən sening nəslinggə uni berimən» dəp kəsəm kılıp İbrahimə, Ishakqə wə Yakupqə wədə kılqan zeminoğa baroqin. ■ **2** Xuning bilən sening aldingda bir Pərixtə əwətip, Kanaaniy, Amoriy, Hittiy, Pərizziylərni, Hıwiy bilən Yəbusiylarnı həydəp qıkırıp, □ **3** seni süt bilən həsəl ekip turidioqan zeminoğa kəltürimən. Qünki silər boynı қattık bir həlk bolqaraqka, yolda silərni ھالاك kiliwətməslikim üçün, Əzüm silərning aranglarda bolup, xu *zeminoğa* billə qikmaymən, — dedi. □ ■

4 Halayık bu қattık səzni anglap, қayoquşa qəmüp həqkaysisi ez zibu-zinnətlirini takımıdi.

5 Qünki Pərwərdigar Musaçqa səz kılıp: — Sən berip Israillarоqa: «*Pərwərdigar*: — Silər boynı қattık bir həlk ikənsilər; əgər Mən Pərwərdigar aranglarоqa qıkıp bir dəkikila tursam, silərni yokitiwətkən bolattim. Əmdi silər əzünglardiki zibu-zinnətlərni eliwetinglar; xu qaonda Mən silərgə nemə қilidioqjinimni bilimən, dedi», dəp

■ **33:1** Yar. 12:7; 26:4; 28:13 □ **33:2** «**sening aldingda bir Pərixtə əwətip,**» — xübhisizki, 32:34də tiləqə elinoqan pərixtə. □ **33:3** «**Əzüm silərning aranglarda bolup, xu zeminoğa billə qikmaymən**» — demək, Huda Əzi «mukəddəs qedir»ni makən kılıp ularning arisida turmay, ular bilən billə barmaydu, Əz orniçqa ular bilən billə berixkə «Əz Pərixtəm»ni əwətidü. Əməliyyəttə «Pərwərdigarning Pərixtisi» Pərwərdigarning Əz huzuriça barawər idi; lekin Musa pəyoqəmbər wə həlk bu nuktini tehi qüxənməyti (4-ayətni kərüng). 3:2-3, izahat wə «Təbirlər»ni kərüng. ■ **33:3** Mis. 32:9; Kən. 9:13

eytkin, — degənidi.

⁶ Xunga Israillar Hərəb teqidin ayrılipla zibuzinnətlirini əzliridin eliwətti. □

«Kərüxük qediri»

⁷ Xuning bilən Musa əz qedirini elip, uni qedirgahning sirtida, qedirgahdin nerirak bir jayoqa tikip, uni «kərüxük qediri» dəp atidi. Kimki Pərwərdigarni izdəp, yol sorimakçı bolsa qedirgahning sirtidiki «kərüxük qediri»qə baratti. □ ⁸ Xundak bolattiki, hər ketim Musa qediroqa qıksa, pütkül halayık կopup, hərbiri əz qedirining ixikidə ərə turup, Musa qediroqa kirip bolquqə uning kəynidin karixip turatti. ⁹ Andin Musa hər ketim qediroqa kirip kətsə xundak bolattiki, bulut tüwrüki qüxüp, qedirning kirix eçizida tohtayıttı; xuning bilən

□ **33:6 «Xunga Israillar ... zibu-zinnətlirini əzliridin eliwətti»** — yaki «Xuning bilən, Israillar Hərəb (Sinay) teqidin ayrıloqandan tartıp, zinnət buyumlarnı zadı takımıdı». □ **33:7 «Musa əz qedirini elip, ...»** — yaki «Musa qedirni elip, ...». Bizningqə «mukəddəs qedir» tehi yasalmıqanıdi. **«kərüxük qediri»** — qong mukəddəs qedir yasaloqandan keyin umu «kərüxük qediri» yaki «jamaət qediri» dəp atılıdu. **«Kimki Pərwərdigarni izdəp, yol sorimakçı bolsa qedirgahning sirtidiki «kərüxük qediri»qə baratti»** — Hudanıng 3- wə 5-ayəttiki sezigə қarioqanda, Musa: «Huda əmdi arımızda, yəni qedirgah otturisidiki «mukəddəs qedir»da turmakçı əməs; xunga qedirni yasoqınımiz bikar bolidu, Huda uningda bəribir turmaydu» — dəp oylioqan bolsa kerək. Xunga Huda bilən sezlixix üçün u qedirning ornida qedirgahning sirtida əz qedirini tikkən.

Pərwərdigar Musa bilən səzlixətti. □ 10 Pütkül halayık bulut tüwrükining jamaət qedirining kirix eəqizida tohtioqinini kərətti; uni kərginidə həlkning həmmisi կopup, hərbiri əz qedirining ixikidə turup səjdə kılıxatti.

11 Xu qaoqlarda Pərwərdigar Musa bilən kixilər əz dost-buradırı bilən səzləxkəndək, yüzmuyüz səzlixətti. Andin Musa qedirgahqa yenip kelətti; lekin uning hizmətkarı bolğan nunning oqlı Yəxua degən yax yigit qedirning iqidin qıkmayıtti.

Musaning Pərwərdigarning xan-xəripini kərüxi

12 Musa Pərwərdigaroqa mundak dedi: — Mana, Sən daim manga: «Bu həlkni elip qıkkın» dəp kelding; lekin Əzüng manga: «Mən seni ismingni bilip tonuymən», wə xuningdək «Nəzirim aldida iltipat tapting» degən bolsangmu, Sən mening bilən birgə kimni əwətidioqininingni manga ayan kilmiding.

□ 13 Əgər mən rasttinla nəziringdə iltipat tapğan bolsam, əzümning Seni tonuxum üçün, nəziringdə iltipat tepiwerixim üçün manga Əz yolungni ayan kılqaysən; mana, bu həlkning Əz həlkinq bolğinini nəziringdə tutkaysən! — dedi.

□ 33:9 «bulut tüvrüki qüxüp, ... tohtaytti; xuning bilən Pərwərdigar Musa bilən səzlixətti» — demək, Hudanıg huzuri bulut tüvrükidə turattı. □ 33:12 «Mən seni ismingni bilip tonuymən» — bu səzlər Hudanıg məlum bir kixini (muxu yerdə Musani) alahidə səyidiqinini yaki tallıqanlığını kərsitidü.

14 U jawab berip: Mən Өzüm sən billə billə berip, sanga aram ata kılımən, — dedi. □

15 Musa uningoqa jawabən: — Əgər Sən Өzüng *biz* bilən billə mangmisang, bizni bu yərdin qıqarmioqaysən; **16** qünki, mən wə həlkinq nəziringdə iltipat tapқinimiz nemidin bilinidu? Əjəba, Өzüngning *biz* bilən billə mangojiningdin bilinməmdü? Xu səwəbtin mən wə həlkinq yər yüzidiki hərbir taipilərdin alahidə pərkənməmdük?! — dedi. ■

17 Pərwərdigar Musaqla: — Muxu iltijayingnimu ijabət kılımən; qünki sən nəzirimdə iltipat taptıng wə Mən seni ismingni bilip tonuymən, dedi. □

18 Xuning bilən Musa: — Өz xan-xərpinqni manga kersətkəysən, — dedi.

19 *Pərwərdigar*: — Өzümning pütkül mehribanlıkimni sening kəz aldingdin ətküzimən wə aldingda «Yahwəh» degən namni jakarlaymən. Kimgə xapaət kılmakçı bolsam xuningqla xapaət kərsitimən, kimgə rəhim-xəpkət kərsətməkçı bolsam, xuningqla rəhim-xəpkət kərsitimən, dedi. □ ■

20 Pərwərdigar uningoqa: — Sən yüzümni kərəlməysən; qünki həq adəmzat Məni kərsə

□ **33:14** «...**Mən** sanga aram ata kılımən» — yukarıda, 32:10də Huda Musaqla: «Meni tosma» (ibraniy tilida «Manga aram bərgin!» yaki «Meni köyəqin») degənidi; lekin u hazır Musaqla «Mən sanga aram ata kılımən» dəydu. ■ **33:16** Kan. 4:7

□ **33:17** «...**Mən** seni ismingni bilip tonuymən» — 12-ayət wə izahatini körüng. □ **33:19** «Yahwəh» — okurmənlərning esidə boluxi mumkinki, «Yahwəh» Hudanıng alahidə namidur, mənisi «Mənggü Bar Boloduqı» degəndək. Biz bu namni adəttə «Pərwərdigar» dəp tərjimə kiliyoruz. ■ **33:19** Rim. 9:15

tirik kalmaydu, dedi.

21 Andin Pərwərdigar: — Mana, yenimda bir jay bardur; sən xu yərdiki կoram taxning üstidə turoqın. **22** Mening xan-xəripim ətidioqan wakitta, xundak boliduki, Mən seni xu կoram taxning yerikida turoquzup, Mən ətüp bolqoqə seni կolum bilən yepip turimən. **23** Andin կolumni tartiwalimən; xuning bilən sən Mening arkə təripimni kərisən, lekin yüzüm kərünməydu, — dedi. □

34

Həküm-guwahlıq tahtaylirining կayta berilixi

1 Pərwərdigar Musaqla: — Sən awwalkıqə ohxax əzüng üçün taxtin ikki tahtayni yonup kəl; Mən bu tahtaylarqa sən ilgiri qekiwətkən tahtaylardiki səzlərni yezip կoyımən. ■ **2** Sən ətə ətigəngiqə təyyar bolup, səhərdə Sinay teoqıqə qıkip, xu yərdə taqning qokkisida Mening aldimda hazır bolqın. **3** Lekin həq kixi sən bilən billə qıkmisun wə yaki taqning həq yeridə baxka adəm kərünmisun, կoy-kalilarmu taqning tüwidə otlimisun, — dedi. ■

□ **33:23 «... sən Mening arkə təripimni kərisən»** — «... sən Mening kəynimdə կaloqan iznalirimni kərisən» degəndək tərjimilrimu uqrıxi mumkin. **«lekin yüzüm kərünməydu»** — yaki «lekin yüzümning kərülüxi bolmaydu». ■ **34:1** Kan. 10:1

■ **34:3** Mis. 19:12,13

4 Musa awwalkıoğa ohxax taxtin ikki tahtayni yonup, ətisi tang səhər köpup, bu ikki tax tahtayni əolidə elip, Pərwərdigarning buyruqını boyiqə Sinay teoqıoğa qıktı.

5 Xuning bilən Pərwərdigar bulutta qüxüp, xu yerdə Musanıng kəxida turup, «Yaḥwəh» degən namini jakarlidi. □ **6** Pərwərdigar uning kəz aldidin etüp: — «Pərwərdigar, Pərwərdigar, rəhimdil wə mehir-xəpkətliktur, asan əqəzəplənməydiqan, xapaət bilən wapasi kəng Təngridur, □ ■ **7** mingliqan-on mingliqanlaroğa rəhim-xapaət kərsitip, əqəbihəlik, asiylik wə gunahni kəqürgüqidur; lekin u gunahkarlarnı hərgiz gunahsız dəp ərimaydiqan, bəlkı atilarning əqəbihəlikining jazasını balılırı wə nəwrlirigiqə, xundakla üqinqi wə tətinqi əwladiqıqə yükləydiqan *Təngridur*» — dəp jakarlidi. □ ■

8 Xuning bilən Musa dərhal yərgə bax կoyup səjdə kılıp: —

9 — Əy Rəb, əgər mən rasttinla nəziringdə iltipat tapkan bolsam, undakta i Rəb, arimizda

□ **34:5** «Yaḥwəh» — 33:19 wə izahatni körüng. □ **34:6** «Pərwərdigar, Pərwərdigar» — ibranıy tilida «Yaḥwəh, Yaḥwəh». «xapaət» — ibranıy tilida «həsəd» bilən ipadilinidu (20:6 wə izahatni körüng). ■ **34:6** Mis. 33:19

□ **34:7** «rəhim-xapaət» — ibranıy tilida «həsəd» degən sez bilən ipadilinidu (20:6 wə izahatni körüng). «atilarning əqəbihəlikining jazasını balılırı wə nəwrlirigiqə, xundakla üqinqi wə tətinqi əwladiqıqə yükləydiqan» — bu muhim sez toqluluk «köxumqə sez»imizni (20:5, 34:7 toqluluk), xundakla «Əzakiyal»diki «köxumqə sez»imizni (18-, 33-bablar toqluluk) körüng. ■ **34:7** Mis. 20:6; Qəl. 14:18; Kan. 5:10; Zəb. 86:14; 103:8; 145:8; Yər. 32:18

biz bilən mangotaysən; qünkü bu həlk dərwəkə boynı қattık bir həlkətur; bizning kəbihlikimizni wə gunahımızni kəqürgəysən, bizni Əz mirasing boluxka қobul kılqaysən! — dedi. ■

Yengiwaxtin əhdə tüzüx

10 Xuning bilən u Musaqla: — Mana, Mən bir əhdə tüzimən; sening barlıq həlkinq aldida pütkül yər yüzining ھeqbir jayida yaki ھeqbir əl arisida қilinip bakmioqan məjizilərni yaritimən. Xuning bilən sən arisida bolqan həlkinqning həmmisi Pərwərdigarning *karamət* əməlini kəridu; qünkü Mening silərgə қılıdioqan əməlim dərwəkə dəhxətlik ix bolidu. □ ■ 11 Mən bugün sanga tapilaydioqan əmrlirimni tutkin; mana, Mən silərning aldinglardın Amoriy, Қanaaniy, Hittiy, Pərizziy, Ҳiwiy wə Yəbusiylarnı həydəp qıqırımən. 12 Əmdi ھezı bolqinki, sən baridioqan zeminda turuwatkanlar bilən ھeq əhdə baqlaxmioqin; bolmisa, bu ix silərgə tuzak bolidu; ■ 13 bəlki silər ularning kurbangahlarını qəwüp, but tüwrüklərini sundurup, «axərah» butlirini kesip taxlanglar. □ 14 Qünkü sən ھeqkandaq baxqa ilahka ibadət қilmaslikinq kerək — qünkü Mənki Pərwərdigarning nami «Wapasızlıkka Həsət

■ 34:9 Law. 25:38; Zəb. 28:9; 33:12; Zək. 2:16

□ 34:10 «Mening silərgə қılıdioqan əməlim» — ibraniy tilida «Mening sanga қılıdioqan əməlim». ■ 34:10 Қan. 5:2; Yə. 10:12,13 ■ 34:12 Mis. 23:32; Qəl. 33:51; Қan. 7:2 □ 34:13 «axərah butliri» — bəlkim butpərəslikkə beqixlanıqan dərəhliklərdür. Dərəhlər bəlkim ayal but xəklidə oyuloqan yaki nəkixləngən boluxi mumkin.

Kılɔquqı» bolup, həsət kılɔquqı bir ilahdurmən.

■ 15 Bolmisa, xu zemində turuwatkanlar bilən əhdə tüzüxüng mumkin; andin ular ilahlırinining kəynidin yürüp buzukqılık kılıp, ilahlırioqa қurbanlıqlar ətküzginidə, silərni qakırsa ularning қurbanlıklırıdin yəp ketixinglar mumkin; 16 sən xundaqla yənə ularning kızlirini oqulliringoqa hotunlukka elip berixing mumkin; u kızlar əz ilahlırinining kəynidin yürüp buzukqılık kılıqinida, ular oqulliringnimu əz ilahlırinining arkısidin mangóuzup, buzukqılık kıldıruuxi mumkin. ■

17 Əzüng üçün ھeqkandak қуyma butlarnı yasatmiojin.

18 Petir nan ھeytini tutunglar; Mening əmr kılɔqinimdək Abib eyida, bekitilgən wakitta yəttə kün petir nan yənglar. Qunki silər Abib eyida Misirdin qıkkansılər. ■

19 Balyatquning tunji mewisi Meningki bolidu; qarpay malliringning iqidin dəsləp tuqululqan ərkəklər, kala bolsun, կoy bolsun ularning tunjilirining həmmisi Meningki bolsun. ■

20 Lekin exəklərning tunji təhəylirining orniqa қoza bilən bədəl təlixing lazim bolidu. Əgər orniqa қoza bərmisəng, təhəyning boynini sunduruwətkin. Tunji oqulliringni bolsa, ularoqa bədəl tələp қayturuwal. ھeqkim Mening huzurumoqa қuruk kol kəlmisun. □ ■

■ 34:14 Mis. 20:5 ■ 34:16 1Pad. 11:2 ■ 34:18 Mis. 12:15;
23:15 ■ 34:19 Mis. 13:2; 22:29; Əz. 44:30 □ 34:20 «...
tunji təhəylirining orniqa қoza bilən bədəl təlixing lazim
bolidu» — demək, қoza təhəyning orniqa қurbanlıq kılınidu.
■ 34:20 Mis. 13:13; 23:15; Қan. 16:16

21 Sən altə kün iqidə ix-əməlingni kılıp, yəttinqi künü aram elixing zərür; yər həydəx wakti bolsun, orma wakti bolsun, aram elixing zərür. ■

22 Yengi buoqdayning tunji əhosulini təbrikləydiqan «həptilər həyti»ni etküzunglər; yilning ahirida «əhosul yioqix həyti»ni etküzunglər. □ ■

23 Sening hərbir ərkək kixiliring yilda üç ketim Israilning Hudasi bolqan Rəb Pərwərdigarning aldioqa hazır bolsun. ■ **24** Qunki Mən taipilərni aldingdin həydiwetip, qebraliringni kengəytimən; xuningdək sən yilda üç ketim Pərwərdigar Hudayingning aldioqa hazır boluxka qikip barsang, həqkim yeringgə kəz kırını salmaydu.

25 Manga sunulidioqan əkbanlığın kənini bolduruloqan nan bilən billə sunmiqin; yaki etüp ketix həytinin əkbanlığının gəxini etigə qaldurma. □ ■

26 Zeminingning dəsləpki əhosulidin tunji məhsulatlarnı Pərwərdigar Hudayingning əyigə kəltürüp ata.

■ **34:21** Mis. 20:9 □ **34:22** «yilning ahirida» — ibraniy tilida «yilning əzgirixidə» — yəni küzdə. «əhosul yioqix həyti» — muxu əhosul bolsa mewə-qewilərningkidur. Ibraniylar ixlətkən kalendar boyiqə, həyt yəttinqi ayda, bəzi yillirdə Sentəbrdə, bəzi yillarda Oktəbrdə bolatti. ■ **34:22** Mis. 23:16 ■ **34:23** Mis. 23:17; Ən. 16:16 □ **34:25** «Manga sunulidioqan əkbanlığın...» — ibraniy tilida «Mening əkbanlığımning...». Muxu yerdə bu söz bəlkim yukarıda tiloqa elinoqan üç həyttiki kəydürmə əkbanlıqlarını yaki inaklıq əkbanlıqlarını kərsətsə kerək. «Mening əkbanlığımning kəni» bolsa məzkur həytlarda əkbangah üstigə təkülidioqan ənlərni kərsitidü. ■ **34:25** Mis. 23:18

Oqlaknı anisining sütidə қaynitip pixurma. □ ■

27 Pərwərdigar Musaqa: — Bu səzlərni əzüng üqün yeziwalıqın; qünkü Mən muxu səzlərni asas kılıp sən bilən wə Israil bilən əhdə baqlıdim, dedi.

28 U wakitta Musa xu yerdə Pərwərdigarning huzurida kırık keqə-kündüz turdi; u ھeqnərsə yemidi, ھeq su iqmidi. U yerdə *Pərwərdigar* tahtaylaroqa əhdining səzləri bolqan on əmrni pütti. □ ■

Musaning yüzining parkırap turuxı

29 Musa Sinay teoqidin qüvkəndə xundak boldiki (u taqdın qüvkəndə ikki həküm-guwahlıq tahtiyi uning қolida idi), əzining *Pərwərdigar* bilən səzləxkini üqün yüzining parkırap kətkinini bilməyti. ■ **30** Əmdi Hərun wə barlıq Israillar Musani kərdi, mana, uning yüz terisi parkırap turattı; ular uningoşa yekin berixtin қorkuxtı.

- **34:26 «Oqlaknı anisining sütidə қaynitip pixurma»** — bu əmr bəlkim ətraptiki butpərəs həlkəlarning məlum ərp-aditigə əgəxməslik kerəklikini kərsitixi mumkin. Bu toopruluq yənə «Lawiylar»diki «kökumqə səz»imizni kərüng. ■ **34:26** Mis. 23:19; Law. 22:27; Qan. 14:21 □ **34:28 «u ھeqnərsə yemidi»** — ibraniy tilida «heq nanni yemidi». **«U yerdə Pərwərdigar tahtaylaroqa əhdining səzləri bolqan on əmrni pütti»** — ibraniy tilida «U yerdə u tahtaylaroqa əhdining səzləri bolqan on əmrni pütti». Bəzilər: «U» Musani kərsitudu, dəp қaraydu, biraq «Qan.» 10:2-4tin eniğ köründüki, bu səzlərni pütküqi Huda Əzidur. ■ **34:28** Mis. 24:18; 31:18; 34:1; Qan. 4:13; 9:9,18 ■ **34:29** 2Kor. 3:7

31 Lekin Musa ularni qakiriwidi, Hərun wə jamaətning barlıq baxliri yenip, uning ķexioqa kəldi; Musa ular bilən səzləxti.

32 Xuningdin keyin, barlıq Israillar uning yeniioqa kəldi; u wakitta Musa Pərwərdigar əzигə Sinay teoğıda söz kılɔqında tapxuroqan barlıq əmrlərni ularoqa tapılıdi. **33** Musa ularoqa dəydiqinini dəp tüğətti. U **sezligəndə** yüzigə bir qümpərdə tartıwalqanidi; □ ■ **34** Kaqanki Musa Pərwərdigar bilən səzlixixkə uning huzurioqa kirsə, qümpərdini eliwetətti, taki u yenip qılķuqə xundak bolatti; yenip qıkkanda əzигə nemə tapilanoqan bolsa, xuni Israillaroqa eytip berətti. **35** Israillar Musanıng yüz terisining parkırap turoqınıni kərətti; xunga Musa yənə taki Pərwərdigar bilən səzləxkili uning huzurioqa kirgüqə yüzigə qümpərdə tartıwalatti.

35

Xabat küni, yəni «aram elix küni»ning bəlgilimiliri

1 Musa Israillarning pütkül jamaitini yioqip ularoqa: — Pərwərdigar silərgə kılıxka buyruqan əmrlər munulardur: — ■

2 Altə kün ix-əmgək küni bolsun; lekin yəttinqi küni silərgə nisbətən mükəddəs bir kün bolup, Pərwərdigar olaqan aram alidiqan xabat

□ **34:33** «U **sezligəndə** yüzigə bir qümpərdə tartıwalqanidi» — yaki «u (Musa) ularoqa səzləp bolğanda yüzigə nikəb tartıwaldı». ■ **34:33** 2Kor. 3:7,13 ■ **35:1** Mis.34:32

küni bolsun. Hərkim xu künidə ix-əmgək kilsa əlümgə məhkum əlinsun. ■ ³ Xabat künidə barlıq turalıqlıringlarda hərgiz ot əlamanglar, — dedi.■

Ibadət jayı üqün hədiyə sunux

⁴ Musa Israillarning pütkül jamaitigə söz kılıp mundak dedi: — «Pərwərdigar buyruqan əmr mana xuki: —

⁵ Əzünglarning aranglardın Pərwərdigarqa bir «kətürmə hədiyə» kəltürünglər; kəngli halıqanlarning hərbiri Pərwərdigarqa bir «kətürmə hədiyə»sini kəltürsun: yəni altun, kümük, mis,■ ⁶ kək, səsün wə kızıl yip, ak kanap rəht, əqkə tiwiti, ■ ⁷ kızıl boyaloqan əqçar terisi, delfin terisi, akatsiyə yaqılıqi, ■ ⁸ qiraqlıdan üqün zəytun meyi, «məsihləx meyi» bilən huxbuy üqün ixlilikdöqan esil dora-dərməklər, ■ ⁹ əfodkə həm əkənənə ornitilikdöqan həkik wə baxka yakutlarnı kəltürünglər».■

Ibadət qedirining materiyal-üskünlirini yasax

¹⁰ — «Aranglardıki barlıq mahir ustilar kelip Pərwərdigar buyruqanning həmmisini yasap bərsun: □ ¹¹ — *mukəddəs* qedir bilən uning iqliki wə taxçı yopuklirini, iləqlirini, tahtaylirini, baldaklırını, hadilirini wə bularning təgliklirini,

■ **35:2** Mis. 20:8; 31:15; Law. 23:3; Kan. 5:12; Luğa 13:14

■ **35:3** Mis. 16:23 ■ **35:5** Mis. 25:2 ■ **35:6** Mis. 25:4

■ **35:7** Mis. 25:5 ■ **35:8** Mis. 25:6 ■ **35:9** Mis. 25:7; 28:17,20

□ **35:10** «mahir ustilar» — ibraniy tilida «kəngli danalar».

■ 12 əhdə sanduqi wə uning baldaklırini, «kafarət təhti»ni, «ayrima pərdə-yopuk»ni, 13 xırə wə uning baldaklırini, uning barlıq қaqa-kuqılırını wə «təkdirim nanlıri»ni, ■ 14 yorukluk üqün yasaloqan qıraqdan wə uning əswablırını, uning qıraqlırı wə qıraq meyini, 15 huxbuygah wə uning baldaklırını, «Məsihləx meyi»ni, doradərməklərdin ixləngən huxbuynı, mukəddəs qedirining kirix eçizidiki «ixik pərdisi»ni, ■ 16 kəydürmə կurbanlıq կurbangahı wə uning mis xalasını, baldaklırını wə barlıq əswablırını, yuyunux desi wə uning təglikini, ■ 17 höylining pərdilirini, uning hadiliri wə ularning təgliklirini, höylining kirix eçizidiki pərdini, ■ 18 qedirning mih-közüklerini, höylining mih-közüklerini, xundakla barlıq tanılırını, ■ 19 tokulidioqan kiyimlər, yəni mukəddəs jayning hizmitigə kahinlik hizmitidə kiyiliidiqan, Hərun kahinning mukəddəs kiyimlirini həm uning oqullırining kiyimlirini təyyar kilsun». □ ■

Həlkning «kötürmə hədiyə»si

20 Xuning bilən pütkül Israil jamaiti Musanıng yenidin qıkip ketixti. 21 Andin kəngli tartıqların hərbəri, rohi əzlirigə türkə bolоqların hərbəri kelip, jamaət qedirini yasaxka, xundakla qedirning hizmitidə

■ 35:11 Mis. 26:26 ■ 35:13 Mis. 25:23, 30 ■ 35:15
 Mis. 26:36; 30:1; 31:11 ■ 35:16 Mis. 27:4; 30:18 ■ 35:17
 Mis. 27:9,16 ■ 35:18 Mis. 27:19 □ 35:19 «tokulidioqan
 kiyimlər» — yaki «kahinlik hizmət kiyimliri». ■ 35:19 Mis.
 28; 31:10

ixlitilidiqan barlik sərəmjanlarni yasaxka wə mukəddəs kiyimlərni tikixkə Pərwərdigarqa ataloqan «pulanglatma hədiyə»ni kəltürgili turdi. ²² Ular ərlərmü, ayallarmu kelip, sunuxka kengli hux boloquentarning hərbiri hədiyə kəltürüp, bulapka, zirə-halka, üzük, zunnarbiləzük qatarlıq hərhil altun buyumlarni elip kəldi; altunni «kötürmə hədiyə» kılıp berəy degənlərning hərbiri uni Pərwərdigarqa sundi.

□ ²³ Kimdə kək, səsün, kızıl yip bilən ak kanap rəht, əqkə tiwiti, kızıl boyalıqan қoqkar terisi wə delfin terisi bolsa, xularni elip kelixti. ²⁴ Kümüx ya mistin kötürmə hədiyə kəltürəy degənlərning hərbiri xuni Pərwərdigarqa hədiyə kılıp sundi. Kimdə qedirning hizmitidə ixlitilidiqan hərhil sərəmjanlarqa yariqudək akatsiyə yaqıqi bolsa, uni elip kəldi.

²⁵ Koli qewər ayallarning hərbiri əz կolliri bilən egirip, xu egirgən yip wə rəhtlərni, yəni kək, səsün wə kızıl yip bilən ak kanap rəhtlərni kəltürdi, □ ■ ²⁶ Xuningdək kengli қozqalıqan ayallarning həmmisi hünirini ixlitip əqkə tiwitidin yip egirixti.

²⁷ Əmirlər əfod wə қoxenoqa ornitilidiqan həkikilər wə yakutlarni, ²⁸ dora-dərməklərni, qiraqlıka wə məsihləx meyioqa ixlitilidiqan zəytun meyini, huxbuyoqa ixlitilidiqan esil dora-dərməklərni kəltürdi. ■ ²⁹ Xu tərikidə Israillar Pərwərdigar Musanıng wasitisi bilən buyruqan

□ 35:22 «Ular ərlərmü, ayallarmu kelip,...» — yaki «Ər kixilər ayal kixilərgə əgixip,...». □ 35:25 «**koli qewər**» — ibraniy tilida «kengli dana». ■ 35:25 Pənd. 31:19 ■ 35:28 Mis. 25:6

ixlarning hərkəysioqa bir nərsə berixkə kengli tartkan bolsa, ər bolsun ayal bolsun hərbiri xuni elip kelip, Pərwərdigaroqa atap ihtiyariy hədiyə bərdi.

Ibadət qedirini Yasioquqi hünərwənlər

30 Andin Musa Israillarоqa mundak dedi: — «Mana, Pərwərdigar Yəhuda kəbilisidin hurning nəwrisi, Urining oqlı Bəzaləlni ismini atap qakırıp, □ ■ **31** uni Hudanıng Rohı bilən toldurup, uningoşa danalık, əkil-parasət, ilim-hekmət igilitip, uni hərtürlük ixni kılıxka қabiliyətlik kılıp, ■ **32** uni türlik-türlik hünərlərni kılalaydiqan — altun, kümüx wə mis ixlirini kılalaydiqan, ■ **33** yakutlarnı kesip-oyalaydiqan, zinnət buyumlırıqə ornitalaydiqan, yaqqaqlarоqa nəkix qıkıralaydiqan, hərhil hünər ixlirini kamlaxturalaydiqan kıldı. ■ **34** U yənə uning kəngligə, xuningdək həm Dan kəbilisidin boloğan Ahisamakning oqlı Oholiyabning kəngligə *baxkilarоja* hünər egitix niyat-istikini selip, **35** ularning kəngüllirini danalık-hekmət bilən toldurup, ularnı hərhil nəkkaxlık-oymıqılık ixlirıqə mahır kılıp, kək, səsün wə kızıl yip bilən ak kanap rəht bilən kəxtiqılık kılıxka həmdə bapkarlıkkə iktidarlıq kıldı.

□ **35:30** «**ismini atap qakırıp,...»** — bu sezlər Hudanıng məlum bir kixini məlum mühüm bir ix üçün alahidə tallap qakıroğanlığını kərsitudu. «Yəx.» 45:3, 4ni kərüng. «Bəzaləl» — mənisi «Hudanıng sayisidə» yaki «Hudanıng baxpanahıda».

■ **35:30** Mis. 31:2 ■ **35:31** Mis. 31:3 ■ **35:32** Mis. 31:4

■ **35:33** Mis. 31:5

Xuning bilən ular hərhil hünər ixlirining wə hərhil layihiləx ixlirining həddisidin qıkalaydioğan boldi. ■

36

¹ Xuning bilən Bəzaləl wə Oholiyablar, xuningdək Pərwərdigar mukəddəs qedir yasaxning hərhil ixliriqə kerək bolğan danalıq-hekmət wə əkil-parasətni ata kılqan mahir ustilar ning hərbəri ularqa қoxulup, xu ixni uning əmr kılqını boyiqə əməlgə axuridu».

Həlkning hədiyəliri

² Xu wakitta Musa Bəzaləl wə Oholiyabni, xundakla Pərwərdigar danalıq-hekmət bilən kəngüllirini tolduroğan, kəngli əzini xu ixni kılıxka қatnixixka dalalət kılqan barlıq hünərwən-kasiplarnı qakırıp yioqdi. ³ Ular kelip mukəddəs qedirni yasaxka, xundakla uning ix-hizmətlirigə kerəklik sərəmjənlarnı yasaxka Israillar elip kəltürgən barlıq «kətürmə hədiyə»lərni Musadin tapxuruwaldı. Israel həlkı yənilə əz məyli bilən hər künü ətigini Musaqa ihtiyariy hədiyə kəltürüp turatti. ⁴ Andin mukəddəs qedirning ixlirini kiliwatkan ustilar ning həmmisi қolidiki ixini қoyup қoyup kelip, ⁵ Musaqa: — Həlkning elip kəlgini Pərwərdigar bizgə kılıxka buyruqan ixni

pütküzüxkə ehtiyaj bolqinidin kəp exip kətti!
— deyixti.

6 Andin Musa əmr kılıp, pütkül qedirgah boyıqə: «Mana, ər bolsun, ayal bolsun, həqkim mukəddəs qedirni yasax üçün «kötürmə hədiyə» süpitidə yənə həqkandak nərsə təyyarlap kəlmisun!» dəp jakarlatti. Buning bilən kəpqilik hədiyələr kəltürüxtin tohtitildi.
7 Qünki ular təyyarlıqan materiyallar pütkül kurulux ixioqa yetətti, hətta exip қalatti.

Ibadət qedirining yasılıxi

8 Muğəddəs qedirning kurulux ixini kiliwatkan ustilar ning hərbiri nepiz tokuloqan ak kanap rəhtkə kek, səsün wə kızıl yiqlar arilaxturulup ixləngən on parqə yopuk yasap, kerublarning süritini yopuklar ola qewərlik bilən layihiləp nəpis kılıp kəxtiləp qıktı. **9** Hərbir yopukning uzunluqi yigirmə səkkiz gəz, kəngliki tət gəz bolup, hərbir yopuk ohxax qong-kıqikliktə kılındı. ■ **10** *Bəzaləl* yopuklarning bəxini bir-birigə ulidi, қaloqan bəx yopuknimu həm bir-birigə ulidi. **11** U ulap qıkılıqan birinqi qong parqining əng qetidiki kismining bir təripigə rənggi kek izmilərni қadidi, xuningdək ulap qıkılıqan ikkinqi qong parqining əng qetidikisin-ing bir təripigimu xundak kıldı. ■ **12** Birinqi qong parqining əng qetidiki kismiqa əllik izmə қadidi, ikkinqi qong parqining əng qetidikisigimu əllik izmə қadidi. Izmilər bir-birigə

udulmuudul kılindi. ■ 13 Mukəddəs qedir bir pütün bolsun üçün u altundın əllik iloqu yasap, ikki parqə yopuknı xu iloqlular bilən bir-birigə tutaxturdı.■

14 U mukəddəs qedirni yepix üçün əeqkə tiwitidin yopuklarnı yasidi; yopuktin on bir parqə yasidi. 15 Yopuklarning hərbirinинг uzunluğrı ottuz gəz, kənglik tət gəz bolup, on bir yopukning həmmisi ohxax qong-kıqılkıltə kılindi. 16 Yopuklarning bəxini u ulap bir kılıp, қaloqan altə yopuknimu ulap bir kıldı. 17 U birinqi ulap qıkıloqan qong parqining əng qetidiki kismioqa əllik izmə, ikkinqi ulap qıkıloqan qong parqining əng qetidiki kismioqa əllik izmə қadidi. 18 U qedir bir pütün bolsun üçün həm mistin əllik iloqu yasap, ikki qong parqını ulap կoydi.■

19 U buningdin baxka qediroqa kızıl boyaloqan қoqkar terisidin yopuk yasap yaptı, andin uning üstidinmu delfin terisidin yasaloqan yənə bir yopuknı қaplidi.■

20 U mukəddəs qedirning tik tahtaylirini akatsiyə yaqılıqidin yasap tiklidi. ■ 21 Hərbir tahtayning uzunluğrı on gəz, kənglik bir yerim gəz kılindi.

■ 22 Hərbir tahtayning ikkidin turumi bar idi, hər ikki tahtay xular bilən bir-birigə qetildi; u qedirning barlıq tahtaylirini xundak yasidi.■

23 U qedirning tahtaylirini xundak yasidi; yigirmisi jənub tərəpkə ornitildi; ■ 24 u bu yigirmə

■ 36:12 Mis. 26:5,10

■ 36:19 Mis. 26:14

■ 36:22 Mis. 26:17

■ 36:13 Mis. 26:6

■ 36:20 Mis. 26:15

■ 36:23 Mis. 26:18

■ 36:18 Mis. 26:11

■ 36:21 Mis. 26:16

tahtayning tegigə kümüxtin kırık təglik yasidi; bir tahtayning *astidiki* ikki turumi üçün ikkidin təglik, yənə bir tahtayning ikki turumi üçün ikkidin təglikni yasidi.■

25 Xuningdək u qedirning udul təripigə, yəni ximəl təripigə yigirmə tahtay yasidi, ■ **26** xundakla bularning kırık təglikini kümüxtin yasidi; bir tahtayning tegigə ikkidin təglik, yənə bir tahtayning tegigə ikkidin təglik orunlaxturuldu. ■

27 Qedirning kəyni təripigə, yəni oqerbər tərəpkə altə tahtayni yasap ornattı. ■ **28** U qedirning kəyni təripidiki ikki bulungoqa ikki tahtayni yasap ornattı. ■ **29** Bu bulung tahtayliri astidin üstigiqə ikki kat kılıp *tahtaylarnı* əzara qetixturdi, üsti bir halkıqə bekitildi. U hər ikkisini xundak yasap, ikki bulungoqa ornattı. ■

30 Xunglaxķimu u təripidə səkkiz tahtay boldı, ularning kümüxtin yasaloqan on altə təglik bar idi; bir tahtayning tegidə ikki təglik, yənə bir tahtayning tegidə ikki təglik bar idi.■

31 Buningdin baxka u akatsiyə yaqılıqidin baldak yasidi; qedirning bu təripidiki tahtaylarqa bəx baldaknı, ■ **32** qedirning u təripidiki tahtaylarqa bəx baldaknı, qedirning arkə təripidiki tahtaylarqa, yəni oqerbər təripidiki tahtaylarqimu bəx baldaknı yasidi. ■ **33** U tahtaylarning otturidiki ottura baldaknı bu tərəoptin u tərəpkə yətküzüp yasidi. ■ **34** U tahtaylarnı altun bilən kaplap, baldaklar ətküzülidiqan halkıları altundın yasap,

■ **36:24** Mis. 26:19

■ **36:27** Mis. 26:22

■ **36:30** Mis. 26:25

■ **36:33** Mis. 26:28

■ **36:25** Mis. 26:20

■ **36:28** Mis. 26:23

■ **36:31** Mis. 26:26

■ **36:26** Mis. 26:21

■ **36:29** Mis. 26:24

■ **36:32** Mis. 26:27

baldaklarni altun bilən қaplidi.■

35 U nepiz tokulqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup ixləngən bir pərdə yasidi; uni kerublarning süritini qewərlik bilən layihiləp nəpis kılıp qüxürüp, kəxtiləp qıqardi.

■ **36** Uni esixka u akatsiyə yaqılıqidin tət hada yasap, altun bilən қaplidi. Ularning ilməkliri altundin yasaldi; hadilaroqa u kümüxtin tət təglikni kuyup yasidi.■

37 U qedirning kirix eolizioqa nəpis tokulqan ak kanap rəhtkə kək, səsün wə kızıl yiqlar arilaxturulup ixləngən bir pərdə yasidi, uni kəxtiqiqə kəxtilətti. ■ **38** U yənə bu pərdining bəx hadisini ilməkliri bilən қoxup yasidi; ularning baxlirini wə baldaklirini altun bilən қaplidi; ularning bəx təglikni mistin yasaldi.□ ■

37

Əhdə sandukını yasax

1 Andin Bəzaləl əhdə sandukını akatsiyə yaqılıqidin yasidi; uning uzunluğunu ikki yerim

■ **36:34** Mis. 26:29 ■ **36:35** Mis. 26:31 ■ **36:36** Mis. 26:32 ■ **36:37** Mis. 26:36 □ **36:38** «*bəx hadining* baxlirini wə baldaklirini altun bilən қaplidi» — 26:37-ayəttiki muxu hadilarını «altun bilən қaplıqın» deyildi. Muxu ayəttə қaplinix kelümi dairisi eniç kərənidü — қarioqanda, pütün hadilar əməs, bəlkı pəkət «baxliri» wə «qətiq»liri altun bilən қaplinidü. «Baldaklar» — ular hadilarını əzara qetip turidioqan tayaqqıclar bolup, hadilarını mukimlaxturux wə pərdilərnimü kətürüx rolini oynaydu (38:17ni kərung). «Baldaklar»ning baxşa tərjimiliri: «həlkıclar» yaki «qəmbərlər». ■ **36:38** Mis. 26:37

gəz, egizliki bir yerim gəz, kəngliki bir yerim gəz idi. ■ 2 U uning iqi wə sirtini sap altun bilən kaplıdi, uning üstünki kışmining qərisigə altundin girwək qıqardı. 3 U uning üqün altundin tət həlkə կuyup, ularni uning tət qetiķioğa bekitti; bir təripigə ikki həlkə, yənə bir təripigə ikki həlkə bekitti. □ 4 U həm akatsiyə yaqılıqidin ikki baldak yasap, hər ikkisini altun bilən kaplıdi; 5 andin sanduk ular arkılık kətürülsün dəp, baldaklarni sandukning ikki yenidiki həlkiliridin ətküzüp կoydi.

6 U sandukning yapkuqi süpitidə altundin uzunlukı ikki yerim gəz, kəngliki bir yerim gəz bolqan bir «kafarət təhti» yasidi. 7 U ikki kerubni altundin sokup yasidi; ularni kafarət təhtining ikki təripigə ornattı; 8 bir kerubni bir təripigə, yənə bir kerubni yənə bir təripigə ornattı. U ikki təripidiki kerublarni kafarət təhti bilən bir gəwdə կildi. □ ■ 9 Kerublar bir-birigə yüzlinip, қanatlırını kafarət təhtining üstigə kerip, қanatlırı bilən uni yepip turatti; kerublarning yüzü kafarət təhtigə қaritildi.■

Xırə

10 U həm xırəni akatsiyə yaqılıqidin yasidi; uning uzunlukı ikki gəz, kəngliki bir gəz, egizliki bir yerim gəz idi. ■ 11 U uni sap altun

■ 37:1 Mis. 25:10 □ 37:3 «tət qetiķioqa» — yaki «tət putioqa».

□ 37:8 «U ikki təripidiki kerublarni kafarət təhti bilən bir gəwdə կildi» — yaki «U kerublar bilən kafarət təhtini bir pütün altundin yasidi». ■ 37:8 Mis. 25:19 ■ 37:9 Mis. 25:20

■ 37:10 Mis. 25:23

bilən կaplap, uning üstünki kismining qərisigə altundın girwək qıkardı. ■ 12 U xırəning qərisigə tət ilik egizlikdə bir ləw yasidi; bu ləwning qərisigimu altundın bir girwək qıkardı. ■ 13 U xırəgə altundın tət հalka yasap, bu հalkıarnı xırəning tət burjikidiki qetikqə ornattı. ■ 14 Xırəni kətürüxxə baldaklar etküzülsün dəp, հalkılar xırə lewigə yekin bekitildi. ■ 15 Xırə üqün u baldaklarnı akatsiyə yaqılıqidan yasap, altun bilən կaplidi; xırə ular bilən kətürülətti. 16 U xırəning üstigə կoyulidiqan barlık buyumlarnı, yəni legənlirini, կaqa-կuqa təhsilirini, «xarab hədiyəliri»ni կuyidiqan kədəh wə piyalilərning həmmisini sap altundın yasidi.■

Qiraqdanni yasax

17 U həm qiraqdanni sap altundın yasidi; qiraqdanni sokup yasidi; qiraqdanning puti, oqli, kədəhliri, oqunqiliri wə gülliri bir pütün altundın sokıldı. ■ 18 Qiraqdanning oqolining ikki yenidin altə xahqə qıkırıldı — qiraqdanning bir yenidin üq xahqə, uning yənə bir yenidin üq xahqə qıkırıldı; ■ 19 bir yenidiki hərbir xahqidə badam gülü xəklidə oqunqisi wə qeqiki bolqan üq kədəh qıkırıldı, yənə bir yenidiki hərbir xahqidə badam gülü xəklidə oqunqisi wə qeqiki bolqan üq kədəh qıkırıldı. Qiraqdanoğa qıkırıloqan altə xahqining həmmisi xundak yasaldi. ■ 20 Qiraqdanning oqolidin

■ 37:11 Mis. 25:24

■ 37:14 Mis. 25:27

■ 37:18 Mis. 25:32

■ 37:12 Mis. 25:25

■ 37:16 Mis. 25:29

■ 37:19 Mis. 25:33

■ 37:13 Mis. 25:26

■ 37:17 Mis. 25:31

badam güli xəklidə oqunqisi wə qeqiki bolğan tət kədəh qikirildi. □ ■ 21 Bulardin baxlaş *birinqi* ikki xahqining astida bir oqunqə, *ikkinqi* ikki xahqining astida bir oqunqə, *üqinqi* ikki xahqining astida bir oqunqə yasaloqanidi; qiraqdanoqa qikirilən altə xahqining astining həmmisi xundak idi. 22 Uning xu oqunqılıri həm xahqılıri qiraqdandan bilən bir gəwdə kılindi — bir pütün sap altundın sokup yasaldi. ■ 23 U qiraqdanning yəttə qirioqını, xundakla uning pilik կayqılıri bilən küldənlirini sap altundın yasidi. ■ 24 U qiraqdandan wə uning barlıq əswablırını bir talant sap altundın yasidi. □ ■

Huxbuygahıni yasax

25 U yənə huxbuygahıni akatsiyə yaqıqidin yasıdı. Uning uzunluğu bir gəz, kənglikli bir gəz, egizliki ikki gəz bolup, tət qasa kılıp yasaldi; *tət burjikidiki* münggüzlər uning bilən bir pütün kılıp yasaldi. ■ 26 U uni, yəni uning üstini, tət ətrapini həm münggüzlərini sap altun bilən kəplidi; uning üstü kışmining qərisigə altundın girwək qıkardı. ■ 27 Uning oqa altundın ikki ھalqa yasap, uning girwikining astıoja bekitti; ularnı ikki yenioja udulmu'udul bekitti. Huxbuygahıni kətüridiqan ikki baldaqnı selix üqün bularnı huxbuygahıning ikki təripigə orunlaxturdi.

-
- **37:20 «qolidin»** — yəni qolining üstündəki kışmidin. 35-ayətni kerüng. ■ **37:20** Mis. 25:34 ■ **37:22** Mis. 25:36
 ■ **37:23** Mis. 25:37,38 □ **37:24 «bir talant altun»** — bəlkim 4.4 kilogramqə boluxi mumkin. ■ **37:24** Mis. 25:39 ■ **37:25** Mis. 30:1, 2 ■ **37:26** Mis. 30:3

- ■ 28 U baldaklarni akatsiyə yaοlıqidin yasap, altun bilən կaplidi. ■
 29 U həm mukəddəs Məsihləx meyini yasidi, andin ətirqi qıçarəqandək dora-dərməklərni təngxəp sap huxbuyni yasidi. ■

38

Kurbangahni yasax

- 1 U kəydürmə kurbanlıq kurbangahını akatsiyə yaοlıqidin yasidi. Kurbangah, tət qasa bolup, uzunluKİ bəx gəz, kənglikİ bəx gəz, egizlikİ üq gəz kılindi. ■ 2 U uning tət burjikigə կoyulidioqan münggüzlirini yasidi; münggüzliri kurbangah bilən bir gəwdə kılindi. Kurbangahni mis bilən կaplidi.
 ■ 3 U kurbangahning barlıq əswablirini — uningoşa has bolqan daslarni, gürjəklərni, korilarni, lahxigirlarni wə otdanlarnimu yasidi; uning barlıq əswablirini mistin yasidi.
 ■ 4 Kurbangah üçün mistin bir xala yasidi; xalani kurbangahning կap belining astidiki girwəktin təwənrək turidioqan kıldı; xala kurbangahning dəl otturisida idi. ■ 5 U xalanıng tət burjikigə baldaklar ətküzülidioqan tət mis հalkını kuyup yasidi. 6 U baldaklarni akatsiyə yaοlıqidin yasap, ularnı mis bilən կaplidi. 7 Andin u kurbangahni kətürüx

-
- 37:27 «ikki yenioqa...» — yaki «ikki burjikigə...». ■ 37:27
 Mis. 30:4 ■ 37:28 Mis. 30:5 ■ 37:29 Mis. 30:22,34 ■ 38:1
 Mis. 27:1 ■ 38:2 Mis. 27:2 ■ 38:3 Mis. 27:3 ■ 38:4 Mis.
 27:4, 5

Misirdin qıkıx 38:7

clxxiii

Misirdin qıkıx 38:7

üqün baldaklarnı қurbangahning ikki yenidiki
ħalkilaroqa etküzüp қoydi. U қurbangahni
tahtaylardın, iqini box kılıp yasidi.■

Ibadət qedirining əswablırı



«mis kurbangah»



«yoqlan das»



altun qiraqdan



«təkdim nan»
köyulidiqan xirə



huxbuygah



əhdə sanduķı




əhdə sanduķining iqı

Yuyunux desini yasax

8 U yənə yuyunux desini mistin, uning təglikinimu mistin yasidi; u bularni «kərüxüs qediri»ning kirix eōizining aldida hizməttə bolоqan ayallarning mis əynəkliridin yasidi.■

MUKİDDƏS İBADƏT QEDİRİ — QEDIRNING ƏZİ WƏ SIRTKİ HÖYLISI



KURBANLIKLARNI SUNUX



Ibadət qediri wə sirtki höylisi

Ibadət jayining höylisi

9 Andin u qədirning höylisinimu yasidi. Höylining jənubioqa, yəni jənubka yüzləngən təripigə nepiz tokuloqan ak kanap rəhettin pərdilərni yasidi; uning uzunlukı yüz gəz idi. ■

10 Pərdilərni esixka yigirmə hada wə hadilarning yigirmə təglikini u mistin yasidi. Hadilarning ilməkliri wə baldaklıları kümüxtin yasaloqanı.

11 Xuningoqa ohxax ximal təripidimu uzunlukı yüz gəz kelidiqan pərdə bar idi. Pərdilərni esixka yigirmə hada wə hadilarning yigirmə təglikini u mistin yasidi. Hadilarning ilməkliri wə baldaklıları kümüxtin yasaloqanı.

12 Xuningoqa ohxax qərb təripidə uzunlukı əllik gəz kelidiqan pərdə bar idi; pərdilərni esixka on hada wə hadilarning on təglikini u mistin yasidi. Hadilarning ilməkliri wə baldaklıları kümüxtin yasaldi.

13 Höylining xərk təripi, yəni kün qıqxıka yüzləngən təripining kəngqliki əllik gəz idi. **14** Bir təripidə on bəx gəz kelidiqan pərdə bolup, uning üq hadisi bilən üq təqliki bar idi. **15** Yənə bir təripidimu on bəx gəz kelidiqan pərdə bolup, uning üq hadisi bilən üq təqliki bar idi.

16 Höylining qərisidiki pərdilərning həmmisi nepiz tokuloqan ak kanap rəhettin tikilgənidi.

17 Höylining qərisidiki həmmə hadilarning təqliki mistin, ularning ilməkliri wə baldaklıları kümüxtin yasaldi; hadilarning baxlırimu kümüxtin kaplanqanı.

Höylining qərisidiki həmmə hadilar kümüxtin yasaloqan baldaklar bilən bir-birigə qetildi.

18 Höylining kirix eçizidiki pərdə nepiz

tokuloqan ak kanap rəhtkə kək, səsün wə kizil yiplar arilaxturulup, kəxtiqilər təripidin kəxtıləndi; uning uzunlukı yigirmə gəz, egizlikli høyolidiki pərdilərning egizlikigə ohxax bolup bəx gəz idi. ¹⁹ Uning tət hadisi bilən mistin yasaloqan tət təglikli bar idi; hadilarning ilməkləri kümüxtin yasaldi, ularning baxlıri kümük bilən kaplandı wə baldaklıri kümüxtin yasaldi.

²⁰ Muğəddəs qedirning həm qərisidiki høylining barlıq mik-kozukluları mistin yasaldi.

Ibadət qediri üçün ataloqan materiyallar

²¹ Muğəddəs qedir, yəni «höküm-guwaqliki qediri» üçün ataloqan materiyallarning sani təwəndə hatirləngən (ular Musanıng buyrukı bilən, kahin Həruning oqlı Itamarning kol astidiki Lawıylar məs'ul bolup sanaktin ətküzülüp, *Hudaşa* ataloqanı): —

²² Yəhuda kəbilisidin boləqan Hurnıng nəvrisi, Urıning oqlı Bəzaləl Pərwərdigar Musaqla buyruqanning həmmisini ada kıldı; ²³ Dan kəbilisidin boləqan Ahisamaqning oqlı Oholiyab uning yardımçısı idi; u bolsa nəkkəxlik-oymiqilik ustisi, layihiligi həmdə kək, səsün, kizil yiptin ak kanap rəhtkə kəxtə tikələydiqan usta idi.

²⁴ Muğəddəs qedirni yasaxqa ixlitilgən altun, yəni «pulanglatma hədiyə» süpitidə kəltürulgən altunning həmmisi muğəddəs jaydiki xəkəlning əlqəm birlikli boyiqə yigirmə

tokkuz talant yəttə yüz ottuz xəkəl idi. □

25 Jamaət arisidin sanaktin ətküzülgən adəmlər təripidin kəltürülgən kümüx bolsa mukəddəs jaydiki xəkəlning əlqəm birlikə boyiqə bir yüz talant bir ming yəttə yüz yətmix bəx xəkəl idi. □

26 Bu kümüx nopusi royhətkə elinojan kixilərdin elinoqanidi — demək, kimki yigirmə yax ya uningdin qong, sanaktin ətküzülgənlərning hərbəri bir beka, yəni mukəddəs jaydiki xəkəlning əlqəm birlikə boyiqə yerim xəkəl kümüx bərdi. Sanaktin ətkən kixi altə yüz üq ming bəx yüz əllik kixi idi.

27 Mukəddəs jayning təgliklirini həm otturisidiki pərdining təgliklirini կuyuxqa yüz talant kümüx kətti; yüz talant kümüxtin yüz təglik yasılıp, hərbər təglik üçün bir talant ixlitildi. **28** U կalojan bir ming yəttə yüz yətmix bəx xəkəl kümüxtin hadilar ning ilməklirini yasidi, ularning baxlırını kaplıdi, xuningdək ularnı bir-birigə qatidiojan baldaklırni yasidi.

29 «Pulanglatma hədiyə» süpitidə kəltürülgən mis bolsa yətmix talant, ikki ming tət yüz xəkəl

□ **38:24 «yigirmə tokkuz talant yəttə yüz ottuz xəkəl...»** — bir «talant» 3000 xəkəl idi. «mukəddəs jaydiki xəkəl»ning birlikə (altun) 224 gram bolqan bolsa, undakta bu altunlarning eoqırılık təhminən 2 tonna bolqan bolidu. □ **38:25 «jamaət arisidin sanaktin ətküzülgən adəmlər...»** — bu «adəmlər» ərkək kixilərni kərsitudu («Qəl.» 1:2-46ni kerüng). **«bir yüz talant bir ming yəttə yüz yətmix bəx xəkəl ...»** — kümüxkə nisbətən «talant» wə «xəkəl»ning birlikə altunningkigə oxax bolsa, bu kümüxlərning eoqırılık təhminən 6.7 tonna bolqan bolidu.

qıkıti. □ 30 Buningdin u jamaət qedirining kirix eɔlizining təgliklirini, mis կurbangahını, uning mis xalasi wə կurbangaһning barlık əswablırini, 31 høylining qərisidiki hada təgliklirini, høylining kirix eɔlizidiki təgliklərni, qedirning barlık կozuklirini wə høylining qərisidiki կozuklarning həmmisini yasidi.

39

Kahinlarning mukəddəs kiyimlirining tikilixi

1 Pərwərdigar Musaqa buyruqinidək kək, səsün wə kızıl yiqlar ixlitilip, mukəddəs qedirning hizmitidə kiyilidiqan *kahinlik* kiyimlər, xundakla Hərunctiong mukəddəs kiyimliri təyyar kilindi. ■

□ 38:29 «yətmix talant, ikki ming tət yüz xəkəl...» — bir «talant» mis 1500 xəkəl yaki bəzidə 3000 xəkəl hesablinidu; bir xəkəl mis 224 gram yaki 540 gram boluxi mumkin. Undakta bu misning eçqırılığı 23-92 tonna otturisida bolsa kerək. ■ 39:1
Mis. 31:10; 35:19

**Bax kahın hizmettə kiydiqan
«güzel həm xərəplik» mukəddəs kiyimlər**
(«Misirdin qıqxı» 28:4-43)



Bax kahının muğəddəs kiyimləri

*

² *Bəzaləl* altın wə kek, səsün, kızıl yipler bilən

nepiz tokuloqan ak kanap rəhtlərdin əfodni yasap təyyarlidi. ■ ³ Ular altunni sokup nepiz kılıp, uni kesip yip kıldı, andın bularni mahirlik bilən kək yiplar, səsün yiplar wə kızıl yiplardin ak kanap rəhtkə lahayıləngən nushilar üstigə tokudi. □ ■

⁴ Ular əfodning *aldi wə kəyni* kismini bir-birgə tutaxturup turidioqan ikki mürilik tasma yasidi; əfodning ikki təripi bir-birigə tutaxturuldi. ⁵ Əfodning üstigə baqlaydioqan bəlwəoq əfod bilən bir pütün kılınoqan bolup, uningoqa ohxax sipta ixlinip, altun wə kək, səsün, kızıl yiplar wə nepiz tokuloqan ak kanap rəhettin yasaldi; həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılındı. ■ ⁶ Ular ikki ak hekikni ikki altun kezlükkə ornitip, ularning üstigə huddi məhür oyoqandək Israilning oqullirining namlırini oyup yasidi. ■ ⁷ Israilning oqullirioqa əslətmə tax bolsun üçün, Pərwərdigar Musaqla buyruqandək ikki yakutni əfodning ikki mürilik tasmisiqə bekitip köydi. □ ■

Həküm əxoxenini yasax

-
- **39:2** Mis. 28:6 □ **39:3** «Ular altunni sokup nepiz kılıp, uni kesip yip kıldı, ... kək, səsün, kızıl yiplardin ak kanap rəhtkə lahayıləngən nushilar üstigə tokudi» — əyni ibraniy tekistni qüixinix bir kədər təs. Uning birnəqqə hil tərjimisi uqrıxi mumkin. ■ **39:3** Mis. 28:6 ■ **39:5** Mis. 28:8 ■ **39:6** Mis. 28:9,10,11 □ **39:7** «... ikki yakutni əfodning ikki mürilik tasmisiqə bekitip köydi» — əfod toopluluk munasiwətlik sehmini körüng. ■ **39:7** Mis. 28:12

8 U қoxenni qewər қollarоја nəpis kılıp kəxtilitip yasidi; uni əfodni ixligən usulda altun wə kək, səsün, kızıl yipler bilən nepiz toğuloqan ak kanap rəhettin yasidi. **9** Ular қoxenni ikki kat, tət qasa kılıp yasidi; ikki kat kılinoqanda uzunluğunu bir oqeriq, kənglikimu bir oqeriq kelətti. ■

10 Uning üstigə tət qatar kılıp gəhərlərni ornattı: — bir katardikisi kızıl yakut, serik gəhər wə zumratlı idı; bu birinqi qatar idı. ■ **11** Ikkinqi qataroja kək қaxtexi, kək yakut wə almas, ■ **12** üçinqi qataroja səsün yakut, piroza wə səsün kwarts, **13** tətinqi qataroja beril yakut, ak həkik wə anartax ornitildi; bularning həmmisi altun kəzлükkə bekitildi. **14** Bu gəhərlər Israilning oqullirining namlırıqası wəkil kılınıp, ularning sanidək on ikki bolup, məhür oyoqandək hərbər gəhərgə on ikki kəbilining nami birdin-birdin pütüldi.

15 Ular қoxenoja xoynidək exilgən sap altundın ikki exilmə zənjir yasidi; **16** ular қoxenoja altundın ikki kəzlük wə ikki ھalka etip, ikki ھalkını қoxenning *yukiriki* ikki burjikigə bekitti; □ **17** andin xu altundın exilip yasaloqan ikki zənjirni қoxenning *yukiriki* ikki burjikidiki ھalkidin etküzüp, **18** exilgən xu zənjirlərning ikki uqini ikki kəzlükkə bekitip, *kəzlüklərni* əfodning ikki mürilik tasmisining aldi kismiqla ornattı. **19** Buningdin baxka ular altundın ikki ھalka yasap, ularni қoxenning *asti təripidiki* ikki burjikigə bekitti; ular əfodka tegixip

■ **39:9** Mis. 28:16 ■ **39:10** Mis. 28:17 ■ **39:11** Mis. 28:18

□ **39:16** «**ikki burjikigə**» — ibraniy tilida «**ikki bexiqə**».

turidioqan kılınıp iqigə қadaldi. □ 20 Mundin baxka ular altundın *yənə* ikki һалقا yasap, ularni əfodning ikki mürilik tasmisining aldi tewənki kismiqa, əfodka ulinidiqan jayqa yekin, kəxitiləngən bəlwaqdin egizrək kılıp bekitti. 21 Ular қoxenning əfodning bəlweqidin yüksirirək turuxi, қoxenning əfodtin ajrap kətməsliki üçün kək xoyna bilən қoxenning һalkısını əfodning һalkısıqa qetip koydi. Bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılındı.

Kahinlar kiyidioqan baxka kiyimlərning tikiliyi

22 Bəzaləl əfodning iqidiki tonni pütünləy kək rənglik қıldı. 23 Tonning *baxka kiyilidioqan* təxüki dəl otturisida, huddi sawutning yakısidək ixləngənidə; yırtılıp kətməsliki üçün uning qərisigə pəwaz ixləndi. □ 24 Ular tonning etikining qərisigə kək, səsün wə қızıl yiptin anarlarnı tokup esip koydi. 25 Ular həmdə altun қongöquraklarnı yasap, қongöquraklarnı tonning etikining qərisigə, anarlarning arılıkçıq aribirdin esip koydu; hər ikki anarning otturisioqa bir қongöqurak esip koyuldu. 26 *Kahinlik* hizmitigə ait қongöquraklar tonning etikining qərisigə bekitildi; bir altun қongöqurak, bir anar, bir altun қongöqurak, bir anar kılıp bekitildi; həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılındı.

-
- 39:19 «**ikki burjikigə**» — ibraniy tilida «ikki bexioqa».
 - 39:23 «**sawut**» — jəngqining alahidə kiyimi.

²⁷ Ular Hərun bilən uning oqullirioqa nepiz tokuloqan ak kanap rəhttin halta kəngləklərni tiki; ■ ²⁸ səllini ak kanap rəhttə yasidi, xundakla qiraylıq egiz bəklərni ak kanap rəhttə, tambal-larnı nepiz tokuloqan ak kanap rəhttə təyyarlıdı; ²⁹ buningdin baxka ular bəlwaonimu kək, səsün wə ķızıl yip arilaxturulup kəxtiləngən, nepiz tokuloqan ak kanap rəhttə təyyarlıdı; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılındı.

³⁰ Ular yənə nəpis tahtayni, yəni mukəddəs otuqatni sap altundın yasap, uning üstigə məhür oyqandək: «Pərwərdigarə mukəddəs kılındı» dəp oyup pütti; ■ ³¹ ular otuqatka kek rənglik yipni baqlap, uning bilən otuqatni səlligə tağıdı, bular Pərwərdigarning Musaqla buyruqinidək kılındı.■

Musaning yasaloğan sərəmjanlarnı kəzdiñ kəqürüxi

³² Xu təriqidə jamaətning ibadət qedirining həmmə ķuruluxi pütküzüldi; Israillar Pərwərdigarning Musaqla buyruqinining həmmisini xu boyiqə kıldı; xu təriqidə həmmisini püttürdü. ³³ Ular qedirni Musanıng yenioqa elip kəldi — qedir yopuklarını, uning barlık əswablırını, ilməklirini, tahtayırları, baldaklırını, hadılırı bilən təglikirini, ■ ³⁴ xuningdək ķızıl boyaloğan қoqkar terisidin yasaloğan yopuk bilən delfin terisidin yasaloğan

■ **39:27** Mis. 28:39 ■ **39:30** Mis. 28:36; 29:6 ■ **39:31** Mis. 28:37 ■ **39:33** Mis. 35:11

yopuknı, «ayrima pərdə»ni, ³⁵ əhdə sandukı wə uning baldaklırını, «kafarət təhti»ni, ³⁶ xırə wə uning barlıq əswablırını, xundakla «təkdirim nanlar»ni, ■ ³⁷ sap altundın yasaloğan qiraqlıdan bilən uning qiraqlırını, yəni üstigə tiziloğan qiraqlarnı, uning barlıq əswablırı həm qiraq meyini, ³⁸ altun huxbuygah, məsihləx meyi, dora-dərməklərdin yasaloğan huxbuynı, qedirning kirix eçizining pərdisini, □ ³⁹ mis ķurbangah bilən uning mis xalasını, uning baldaklırı bilən həmmə əswablırını, yuyux desi bilən uning təglikini, ⁴⁰ höylining qərisidiki pərdilərni, uning hadiliri wə ularning təgliklirini, höylining kirix eçizining pərdisi bilən höylining tanılırı wə կozuklırını, mukəddəs qedirning, yəni jamaət qedirioqa ait hizmətkə ixlitilidiğan barlıq əswablarnı, ⁴¹ mukəddəs jayoqa ait hizmət üçün tikilgən kahinlik kiyimini, yəni Hərun kahinning mukəddəs kiyimliri bilən uning oqullirining kahinlik kiyimlirini bolsa, həmmisini elip kəldi.■

⁴² Bu ixlarning həmmisini Israillar Pərwərdigarning Musaoğa barlıq buyruqanlırı boyiqə ənə xundak ada kılınanıdi. ⁴³ Musa ixlarning həmmisigə təpsiliy kəridi, mana, ular Pərwərdigarning buyruqını boyiqə bu ixlarnı pütküzgənidi; buyrulqandək, dəl xundak kılınanıdi; Musa bularnı kərüp, ularoqa bəhtbərikət tiləp dua қildi.

■ **39:36** Mis. 31:8 □ **39:38** «altun huxbuygah» — ibraniy tilida «altun կurbangah». ■ **39:41** Mis. 31:10

40

Ibadət qedirining tiklinixi

¹ Andin Pərwərdigar Musaqla mundak əmr kıldı: —

² Birinqi ayning bexi, ayning birinqi küni sən jamaət qedirining mukəddəshanisini tikligin.

□ ³ Həküm-guwałlıq sandukını uning iqigə koyup, iqki pərdə arkılık əhdə sandukını tosup կոյοqın; ⁴ xırəni qedirning iqigə əkirip, üstigə tizilidiqan nərsilərni tizojin; andin qiraqlanni əkirip, üstigə qiraqlarnı orunlaxturqın. □ ■ ⁵ Altun *bilən կաplanoqan* huxbuy kəydürgüqi kurbangahı həküm-guwałlıq sandukining udulioqa tıkləp koyoqın; qedirning kirix eozizining pərdisini esip koyoqın. □ ■

⁶ Keydurmə kurbanlıq kurbangahını mukəddəshanining, yəni jamaət qedirining kirix eozizining aldioqa koyoqın; ⁷ andin yuyux desini jamaət qediri bilən kurbangahının otturisiqə orunlaxturup, su toxaturup koyoqın.


□ **40:2 «mukəddəshanisi»** — demək, qedirning əzi, yəni «mukəddəs jay» bilən «əng mukəddəs jay». □ **40:4**

«qiraqlarnı orunlaxturqın» — yaki «qiraqlarnı yekip koyoqın». ■ **40:4** Mis. 26:35; 27:20 □ **40:5 «huxbuy kəydürgüqi kurbangah»** — huxbuygahı kərsitudu. ■ **40:5**

Mis. 26:36

IBADƏT QEDIRI (MUKİDDƏS QEDİR)

(«Misirdin qıkıx» 25-31, 35-40-bab)



Ibadət qediri wə sırtki höylisi

8 Höylining qərisigə pərdilərni bekitip,
höylining kirix eqizining pərdisini askın; ■

■ 40:8 Mis. 27:16

9 andin «məsihləx meyi»ni elip, ibadət qediri wə uning iqidiki barlıq nərsilərni məsihləp, uni wə barlıq həmmə əswablırini Hudaşa atap mukəddəs kılın. Xundak kılıp *pütkül qedir* mukəddəs bolidu. **10** Sən kəydürmə kurbanlıq kurbangahını, xundakla uning barlıq əswablırini məsihləp, uni *Hudaşa atap* mukəddəs kılın; buning bilən kurbangah, «əng mukəddəs nərsilər» katarida bolidu. ■

11 Sən yənə yuyunux desi wə uning təglikini məsihləp mukəddəs kılın. **12** Andin Əharun bilən uning oqullırını jamaət qedirining kirix eoziziqə yekin əkilip, ularni su bilən yuqın; **13** Əharunoşa mukəddəs kiyimlərni kiydürüp, Manga kahinlik hizməttə boluxi üçün uni məsihləp, *Manga ayrip* mukəddəs kılın.

14 Andin uning oqullırını elip kirip, ularqa halta kəngləklərni kiydürüp, **15** ularning atisini məsihliginingdək Manga kahinlik hizmitidə boluxi üçün ularnimu məsihligin. Xuning bilən ularning bu məsihlinixi ular üçün əwladtin əwladkıqə əbədiy kahinlikning *bəlgisi* bolidu. □

16 Musa xundak kıldı; Pərvərdigar uningoşa nemə buyruqan bolsa, u xundak bəja kəltürdi.

17 Xundak boldiki, ikkinqi yilning birinqi eyida, aynıng birinqi künidə ibadət qediri tikləndi. □ ■

18 Musa qedirni tikip, təgliklirini orunlaxtu-

■ **40:10** Mis. 29:37 □ **40:15** «Ularning atisini məsihliginingdək manga kahinlik hizmitidə boluxi üçün ularnimu məsihligin» — bu ixning, yəni Əharun wə oqullırını məsihləp kahinlikka təyinləx murasimining təpsilatlılı «Law.» 8-babta hatırıləngən. □ **40:17** «ikkinqi yili» — demək, Misirdin qıqxından keyinkı ikkinqi yili. ■ **40:17** Qel. 7:1

rup, tahtaylirini tizip, ularning baldaqlirini bekitip, hadilirini tiklidi. ¹⁹ Muķəddəs qedirning üstigə *iqki* yopuknı yaptı, andin uning üstigə taxkı yopuknı yepip կoydi; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılindi.

²⁰ Andin u həküm-guwahlıqnı elip, uni sanduk iqigə կoydi; baldaqlarnı əhdə sanduqing *halkılıridin* etküzüp, «kafarət təhti»ni sanduqing üstigə orunlaxturdi. □

²¹ Əhdə sanduqını muķəddəs qedir iqigə elip kirip, otturıqla «ayrima pərdə»ni tarttı; xundak kılıp u həküm-guwahlıq sanduqını pərdə arkılıq tosup կoydi. Həmmə ix Pərwərdigarning Musaqla buyruqinidək kılindi. ■

²² U xırəni jamaət qedirioqla elip kirip, muķəddəs jayning ximal təripigə, «əng muķəddəs jay»diki pərdining sırtıqla կoydi. ²³ «Təkdim nanlar»ni xırəning üstigə, Pərwərdigarning aldiqla tizip կoydi; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılindi. ■ ²⁴ Andin u qiraqlı dənni jamaət qedirioqla elip kirip, uni muķəddəs jayning jənub təripigə, xırəning uduliqla կoydi, ²⁵ qiraqlarnı Pərwərdigarning aldiqla orunlaxturdi; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək kılindi.

²⁶ Andin u *huxbuynı kəydürgüqi* altun kurbangahıni iqidiki pərdining aldiqla tiklidi;

□ **40:20 həküm-guwahlıq»** — Huda Musaqla tapxuroqlan «on pərz» yaki «on əmr» pütülgən ikki tax tahtayni kərsitudu (31:18ni kərüng). ■ **40:21** Mis. 35:12 ■ **40:23** Mis. 25:30

□ 27 Uning üstidə esil huxbuynı kəydürdi; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək əklindi.

28 U ibadət qedirining kirix eçiziqə pərdə tarttı.

29 Andin kəydürmə ərbədlik ərbədliyini jamaət qediridiki mükəddəs jayning kirix eçiziqə yekin əldədi; uning üstidə kəydürmə ərbədlik wə əxumqə axlıq əhdiyəsini ətküzdi; bularning həmmisi Pərwərdigarning Musaqla buyruqinidək əklindi. □

30 Yuyunux desini jamaət qediri bilən ərbədliyin otturisiqə əldədi, yuyuxka ixilidioqan suni daska toxkuzup əldədi.

31-32 Musa wə Hərun bilən uning oğulları əqəmənən jamaət qedirisiqə kirsə yəki ərbədliyinə yekin barsa, Pərwərdigarning Musaqla buyruqinidək əklirini xu suda yuyatti. Bular Pərwərdigarning Musaqla buyruqinidək əklindi.

33 Andin u qedir həm ərbədliyinə ətrəpiqə həyətini tikləp, həyətini kirix eçizininə pərdisini tarttı. Xu tərikdirə Musa pütkül ixni tamamlıdı.

Pərwərdigarning parlak nuriñing ibadət qedirini əqləmli

34 Xuning bilən bulut jamaət qedirini əqləmli, Pərwərdigarning julası ibadət qedirini toldurdu.

□ 40:26 «**huxbuy kəydürgüqi altun ərbədliy**» — huxbuynı kərsitidu. □ 40:29 «**kəydürmə ərbədlik**» — hərbər kəydürmə ərbədlikə bir axlıq əhdiyə əxup sunuluxi kerək (məsilən, «Qəl.» 28-29-babları kərungı).

■ 35 Bulut sayə qüxürüp, Pərwərdigarning julası qedirni tolduroqını üçün, Musa jamaət qediriqə kirəlmidi.

36 Қaqankı bulut jamaət qediridin kətürülsə, Israillar səpərgə atlinatti. Hərbir ketim səpərdə xundak bolatti. 37 Bulut kətürülmişə ular қozqalmay, taki kətürülidiqan küngiqə səpərgə qıkmayıtti. 38 Qunki kündüzi Pərwərdigarning buluti mukəddəs qedir üstidə turatti, keqisi uning üstidə ot kərünətti; pütkül Israil jəmətining kəz aldida ularning barlık қılqan səpərliridə xular kərünətti. ■

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5